

ISSN 0206-4340

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ

BAKİ

№2

2007

«AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ»
ELMİ-METODİK JURNAL

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

№ 2 (212). Aprel – İyun 2007-ci il. Jurnal 1954-cü ildən çıxır.

M Ü N D Ə R İ C A T

SƏRƏNCAMLAR

Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında	3
Almas İldirimin 100 illik yubileyinin keçirilməsi haqqında	4
Hüseyn Cavidin 125 illik yubileyi haqqında	5

XRONİKA

Təhsil Nazirliyində	6
---------------------------	---

AXTARIŞLAR, TAPINTILAR

M.Baharlı – İlk əlifba dərsliyimiz. (Onun 150 yaşı var)	10
--	----

DİLÇİLİK VƏ ƏDƏBİYYATŞUNASLIQ

H.Qasimov – Müasir Azərbaycan romanı və bədii üslub müxtəlifliyi	15
---	----

I.Qasimov – Terminologiya: yaranma xüsusiyyətləri	20
--	----

ÜMUMTƏHSİL, ORTA İXTİSAS VƏ ALİ MƏKTƏBLƏR:

TƏDRİS METODİKASI

H.Baliev – Tələbə müstəqilliyə alışdırılmalıdır	24
--	----

B.Muradov, S.Rəsulova – Danışq səslərinin düzgün tələffüzünün ifadəli oxuda və ifadəli danışqda əhəmiyyəti	30
---	----

Ş.Məmmədov, M.Həsənova – Ədəbi-bədii inkişafda muzeylərin rolu	35
---	----

İŞ TƏCRÜBƏSİ

T.Həsənova – Tabeli və tabesiz mürəkkəb cümlələrin öyrədilməsində müqayisədən istifadə	39
---	----

DÜNYA XALQLARI ƏDƏBİYYATI

N.Məmmədxanova – Dünya romanları – bestsellerlər	43
---	----

KORİFEYLƏR

T.Hacıyev – Türk dilciliyinin banisi: M.Kaşgari	46
--	----

ƏDƏBİ MÜHİT

N.Əliyeva – Erməni vandalizminə dair sanballı nəşr nümunəsi	51
--	----

B.Vahabzadə - Uzun illər öncənin sözü	55
--	----

Fikrət Qoca – Poeziya	58
------------------------------------	----

AKTUAL SÖHBƏT

Ə.Abbasov, O.Abbasov – Azərbaycan dili fənni üzrə kurrikulum: o necə olacaq?	61
---	----

Y.Seyidov, A.Məmmədov – Rus bölmələrində Azərbaycan dilindən qəbul programı: mülahizələr, açıqlamalar	67
--	----

ƏMƏKDAR MÜƏLLİMLƏR

Ə.Azəri – Dilimizin, ədəbiyyatımızın gözəl bilicisi və təbliğatçısı	70
--	----

ÇALIŞMALAR

Düşündürücü tapşırıqlar	72
-------------------------------	----

XƏBƏR – SERVİS


Ədəbi aləmdə	74
--------------------	----

Xarici ölkələrdə	76
------------------------	----

Yeni nəşrlər	78
--------------------	----

* * *


Xəbərləri hazırladı **Lalə Əhmədova**.



**TƏHSİLƏ QOYULAN VƏSAIT ÖLKƏMİZİN
GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR**

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini və avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. Çünkü buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, hər il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə getirib çıxarmalıyıq. Bu sahədə vəsait qənaət etməliyik. Çünkü təhsilsə qoysulan vəsait ölkəmizin galacayaqına qoysulan vəsaitdir. Butun inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyanlı təbaqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

*Prezident İlham ƏLİYEVİN sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin ilin birinci
rübüünə yekunlarına həsr edilmiş iclasından
nitqindən.*



Sərəncamlar

**Mikayıl Müşfiqin 100 illik yubileyinin
keçirilməsi haqqında**

Azərbaycan Respublikası Prezidentinin Sərəncamu

2008-ci ilin iyun ayında görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayıldəzənin) anadan olmasının 100 illiyi tamam olur.

Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin içtimai məzmunlu zəngin poeziyasını yaratmışdır.


Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Mikayıl Müşfiqin 100 illik yubileyinin layiqiñə keçirilməsini təmin etmək məqsədi ilə **qərara alıram:**

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yaziçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Mikayıl Müşfiqin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

***İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti***

Bakı şəhəri, 16 aprel 2007-ci il



Almas İldirimim 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, İstiqlal şairi Almas İldirim (İldirim Əbdülməmməd oğlu Almaszadənin) anadan olmasının 100 illiyi tamam olur.

Almas İldirim yaradıcılığı Azərbaycan mühacirət poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir. Şairin məlli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş əsərlərində xalqımızın ağırli tarixi təleyi, vətən məhəbbəti və qəriblik mövzusu dolğun bədii əksini tapmışdır.

Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan Almas İldirimin 100 illik yubileyinin layiqinə keçirilməsinə təmin etmək məqsədi ilə **qərara alram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yaziçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Almas İldirimim 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 16 aprel 2007-ci il

Hüseyn Cavidin 125 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2007-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 125 illiyi tamam olur.

Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqi estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur.

Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradən Cavid ümumbaşarı problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açmışdır. Milli bədii düşüncə tarixini mövzu baxımdan və bir-birindən parlaq xarakterlərlə zənginləşdirən Hüseyn Cavid sənətkar şəxsiyyətinin bütövlüyünü nümayiş etdirən iibrətəmiz həyat yolu keçmişdir. Şairin cənəzəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adı totalitarizmın günahı qurbanlarının ramzinə çevrilmiş Cavidə və 1930-cu illərin repressiyalarına maruz qalmış minlərlə Azərbaycan ziyalisının xatirəsinə xalq ehtirəminin təcəssümüdür.


Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavidin 125 illik yubileyinin layiqinə keçirilməsinə təmin etmək məqsədi ilə **qərara alram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yaziçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 17 aprel 2007-ci il



TƏHSİL NAZIRLIYINDƏ

Aprel

Təhsil naziri Misir Mərdanov Büyük Britaniyadan idmanın inkişafı istiqamətində yeni layihə hayata keçirəmək məqsədilə ölkəmizə səfər gələn nümayandə heyəti ilə görüşmüştür. Görüsdə çıxış edən nazir nümayandə heyətinin xüsusi layihəsi haqqında məlumatı olduğunu bildirdi və ölkəmizdə safradən olan missiyamın idmanın inkişafı istiqamətində hayata keçirəcəyi tədbirlərə lazımi dəstək verməyə hazır olduğunu açıqladı. Misir Mərdanov, həmçinin, xüsusi qayğıya ehtiyacı olan usaqlarla, məcburi köçkünlərin məktəblərində təhsil alan sağırdaların bu layihəyə calb edilməsinin əhəmiyyətindən danışdı. Nümayandə heyətinin rəhbəri, "Britaniya-idman" təşkilatının beynəlxalq məsləhətçisi Elias Musangeya çıxış edərək missiyamın yeni layihə üzrə Azərbaycanda reallaşdırmaq niyyətində olduğu tədbirlər barədə nazirə məlumat verdi. Görüsdə tərəflər məktəblərərəsi idman yarışlarının təşkili, qardaşlaşmış məktəblər layihəsinin reallaşdırılması, məktəbdənən idman müəssisələrində müəllimlərin yenidən hazırlanması və bununla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının növbəti iclası olmuşdur. Nazirliyin böyük akt zalında keçirilən və kollegiya üzvləri ilə barabər millət vəkilləri, nazirliyin mərkəzi aparatının masul işçiləri, ali məktəblərin rektörleri və müvafiq struktur rəhbərləri, KİV nümayandələrinin də iştirak etdikləri geniş iclasda "2006-2007-ci tədris ilində ali təhsil sahəsində görünilən işlər, problemlər və onların həlli yolları barədə" məsələ müzakirə olundu. İclasda təhsil naziri, kollegianın söđri Misir Mərdanov kollegianın müzakirəsinə çıxarılmış masələ barədə geniş məruza etdi. Ölkədə ali təhsilin mövcud durumunu dərindən təhlil edən və cədvəl-slaydların nümayışı ilə müşayit olunan əhatəli iclas iştirakçıları tərəfindən diqqətlə dinlənildi. Sonra məruza ətrafında müzakirələr oldu.

Təhsil naziri Misir Mərdanov Litva Respublikasının Təhsil və Elm Nazirliyinin fasılısız təhsil səbəsinin rəsisi canab Riçardas Totaraitis və Latviyanın Valka şəhər bələdiyyə idarəsinin rəhbəri, ömrü boyu təhsil üzrə milli program müəxəssisi xanım Ünida Ozolina ilə görüşmüştür. Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq onların səfərinin məqsədi barədə məlumatı olduğunu qeyd edib, ölkəmizdə yaşlıların təhsili üzrə görülen işlərdən söz açdı. Nazir yaşlıların təhsilini çox vacib və faydalı bir məsələ kimi dəyrəndirib, bu istiqamət üzrə faaliyyətin genişləndirilməsinin məqsədəyinə əsaslananlıqunu diqqətə çatdırıb. Sonra canab Totaraitis yaşlıların təhsilinin önəmlini rolundan, öz ölkəsində bununla bağlı görülen işlərdən danışib, beynəlxalq təcrübədən faydalanağın əhəmiyyətini xüsusi qeyd etdi. Qonaq yaşlıların təhsilinin prinsipləri və faaliyyət istiqamətləri məsələsinə də toxunmuş. Görüsdə tərəflər yaşlıların təhsili üzrə galəcəkda birgə amakdaşlıq, yaşlıların bu təhsilsənətən dərindən tərəflərinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi apardılar.

Təhsil naziri Misir Mərdanov Birleşmiş Millətlər Təşkilatı Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi canab Valter Kalini qəbul etmişdir. Görüsdə nazir qonağı Ermanistanın Azərbaycana tacavüzzü nəticəsində bir milyondan artıq insanın öz yurdundan didərgin düşməsi və onların yaşadıqları ağır şərait barədə ətraflı məlumat verib. Canab Kalin Görüsdə məcburi köçkünlərin təhsil problemləri ilə maraqlanıb. Nazir də öz beynəlxalq təşkilatlarla birgə məcburi köçkünlərin problemlərinin araşdırılaraq müvafiq program hazırlanması zərurətindən da danışır.

Təhsil Nazirliyində nazirliyin bilavasıtə tabeliyində olan ümumtəhsil məktəblərinin rəhbərləri ilə müşavirə keçirilmişdir. Müşavirə Təhsil Nazirliyinin bilavasıtə tabeliyində olan etdikləri nüscələrə hər olunmuşdur.

- 6 -

Təhsil Nazirliyində sınaq buraxılış imtahanlarında iştirak edəcək nəzarəçi müəllimlərə görüş keçirilmişdir. Tədbirdə təhsil naziri Misir Mərdanov ötən il aparılan buraxılış imtahanlarında yol verilmiş neqativ hallardan danışır. Bu işdə obyektivliyin təmin edilməsinin ən vacib şərt olduğunu qeyd edən nazir aprelin 14-də keçiriləcək sınaq imtahanları ilə bağlı öz tövsiyələrini verib.

Təhsil naziri Misir Mərdanov Məktəblilərin Beynəlxalq I Bakı Ətraf Mühitin Mühafizəsi – "INEPO-EUROASIA" Layihə Olimpiadasının qalibləri ilə görüşüb onları təbrik etmişdir.

Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı ilə keçirilən iclasda yeni milli kurrikulum tətbiq ediləcək məktəblərdə bəzi fənlərə ayrılan həftəlik saatlar müzakirə olunmuşdur. İnformatika, xarici dil, həyat bilgisi, texnologiya fənlərinə ayrılaçq saatların müzakirəsində nazir müəavinləri, bəzi şöbələrin müdürürləri, kurrikulum tətbiq olunacaq məktəblərin direktorları, ibtidai sinif müəllimləri, mütəxəssislər iştirak etmişlər.

Təhsil naziri Misir Mərdanov Zaqatala, Balakən rayonlarında olmuşdur. Səfərdə məqsəd təhsilin səviyyəsi və tədris müəssisələrinin maddi-texniki bazası ilə maraqlanıb, problemlərlə tanış olub, müəyyən işləri yerindəcə həll etmək idı.

Bakunin Nərimanov rayonundakı 82 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə məktəblilərin inşa müsabiqəsinin III respublika mərhəlesi keçirilmişdir. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin ömrü yolu və zəngin ictimai-siyasi faaliyyətinin ölkəmizin bütün vətəndaşları, xüsusi ilə gənclər üçün əsl həyat məktəbi olduğunu xüsusi vurğulayıb. Nazir respublika mərhəlesinin 99 iştirakçısının inşa yazılarının Təhsil Nazirliyində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyini, habelə ən yaxşı inşa müəlliflərinin yazılarının kitabça şəklinde çap ediləcəyini də iştirakçıların diqqətinə çatdırıb. Nazir inşa yazılarının mövzularını təqdim edərək şagirdlərə bilik yarısında uğurlar arzulayıb.


Artıq bütün inşa yazıları yoxlamılmış və qiymətləndirilmişdir. Nazir Misir Mərdanovun yanında keçirilən müşavirədə inşa yazılarına verilən qiymətlərin sahih və dəqiqliyi bir dərədən keçirilmiş, bəzi yazı nümunələrinin yenidən yoxlanılması tövsiyə olunmuşdur.

Təhsil Nazirliyində nazir Misir Mərdanovun, nazirlik aparatı və struktur bölmələri rəhbər işçilərinin, bəzi məktəb direktorlarının və ibtidai sinif müəllimlərinin iştirak ilə müsəvərə keçirilmişdir. Müşavirədə ibtidai siniflər üçün Milli Kurrikulum əsasında hazırlanmış yeni tədris planı layihəsinin müzakirəsi davam etdirildi. Əvvəlki iclaslarda olduğu kimi, bu dəfə də müzakirələr əsasən xarici dil, informatika, həyat bilgisi və texnologiya fənlərinin tədrisindən birinci və ya sonrakı siniflərdən başlanması və onlara ayrılan saatların miqdarı, ibtidai siniflərdə dərsdənənər (fakültativ) məşğələlərə ayrılmış saatların məqsədəməvafiqliyi ətrafında getdi.

Elsəd Yəhyaev adına 56 nömrəli məktəb-liseyda 5-ci siniflərə həftədə 1 saat Türkiyə türkçəsi öyrənilir. Bu münasibətlə təhsil naziri Misir Mərdanov və Türkiyənin Azərbaycandakı fəvqələdə və salahiyətli safiri Hüseyin Karşılıgil həmin məktəbdə olaraq türk dilinin tədrisi ilə maraqlanublar.

Təhsil naziri Misir Mərdanov Avropa Komissiyasının Elmi Departamentinin beynəlxalq əlaqələr səbəsinin müdürü canab Daniel Dekuturu qəbul etmişdir. Nazir qonağı ali təhsil sahəsində aparılan islahatlar, ölkəmizin elmi-texniki potensialının gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Nazir, həmçinin, ali məktəblərdə aparılan elmi-tədqiqat işləri, elmi müəssisələrin faaliyyəti, dövlət büdcəsindən elmin inkişafı üçün ayrılan vəsait haqqında da danışır. Görüsdə elmi-tədqiqat işlərinin aparılması,

- 7 -





əməkdaşlığının yüksək səviyyədə təşkili, elmi potensialın inkişafı və bununla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil Nazirliyində ölkəmizdəki orta ümumtəhsil məktəblərinin reytingini müüyanlaşdırmaq üçün hazırlanın layihənin müzakirəsi keçirilib. Təhsil naziri Misir Mərdanov bu məsələnin çox mühüm aktualıq kəsb etdiyini, layihənin reallaşdırılmasının şəhəriyyətini diqqət çatdırıb. Sonra hazırlanın layihə ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil naziri Misir Mərdanov Almaniyadan "FUJITSU SIEMENS computers" şirkətinin Orta Asiya və Qafqaz üzrə regional meneceri Gennadiy Gerasimov, şirkətin korporativ layihələr üzrə meneceri Yefim Kuşnır və "PRONET" şirkətinin baş direktoru Emin Əsgərovu qəbul etmişdir.

Təhsil Nazirliyində nazirliyin tabeliyində olan uşaq müəssisələrində aparılan monitoringin nöticələrinə həsr olunmuş müşavirə keçirilmişdir.

Təhsil naziri Misir Mərdanov Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin "Azərbaycan Respublikası ərazisindəki ali təhsil müəssisələri filiallarının fəaliyyətinin yoxlanılması barədə" əmriņə əsasən birgə yaradılmış komissiyasının üzvləri ilə görüşmüştür.

Təhsil naziri Misir Mərdanov ölkəmizdə safrda olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinə burunum informasiya idarəsinin rəisi Əbdülqadir Əl-İdrisi və ictimaiyyətə əlaqələr şöbəsinin müdürü Məhəmməd Rifi daxil idi. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) arasında əməkdaşlıq haqqında protokol imzalandı.

Bakıdakı 160 nömrəli klassik gimnaziyanın forum təqdimatı keçirilmişdir. Təqdimatda təhsil naziri Misir Mərdanov iştirak etmişdir.

May

Təhsil Nazirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birlidə məktəblilər arasında keçirdikləri "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa yazu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümüne həsr olunmuş respublika elmi-praktik konfransı keçirilmişdir. Tədbirdə təhsil naziri M.Mərdanov, nazirliyin müsəlşələri, struktur bölmələrinin, bir sıra ali, orta ixtisas və ümumtəhsil məktəblərinin rəhbərləri və KİV nümayəndələri iştirak etmişlər.

Təhsil Nazirliyində "2007-2015-ci illarda Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı"nın icrası ilə bağlı ölkəmizdə fəaliyyət göstərən bir sıra sefirliklərin və təhsil sahəsində mübadilə proqramlarını hayata keçirən beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirilmişdir.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ölkəmizdə safrda olan İstanbul Universitetinin rektoru, professor Məsud Parlakin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki sefirliyinin ictimaiyyətə əlaqə şöbəsinin müdürü Conatan Henk, müdür müşaviri Dmitri Taraxovski, gənclərinin xaricdə təhsili üzrə nazarda tutulan tədbirlər, ixtisas və təhsil proqramları üzrə ölkənin etibayıcıları və digər məsələlər müzakirə edilib.



Təhsil Nazirliyində mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçiriləcək buraxılış imtahanlarına hazırlığa həsr olunmuş müşavirə keçirilmişdir. Təhsil naziri Misir Mərdanovun apardığı müşavirədə nazirliyin mərkəzi aparatının, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müsəlşələri, buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsi eksperimentində iştirak edən Bakının Xətai və Sabail rayonları, Sumqayıt şəhəri məktəblərinin, birbaşa Təhsil Nazirliyinə tabe olan lisey və gimnaziyaların direktorları iştirak etmişlər.

Təhsil naziri Misir Mərdanov Lənkəran və Astara rayonlarının təhsil müəssisələri ilə yaxından tanış olmaq, mövcud problemlər barədə ətraflı məlumat almaq üçün həmin rayonlara sahər etmiş və müşavirələr keçirmişdir.

İyun

Milli Məclisdə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaq parlamentini təqdimetmə mərasimi keçirilmişdir. Tədbiri açan Milli Məclisin sədr müavini Bahar Muradova uşaq parlamentinin yaradılması zərurətindən danışarkən qeyd etdi ki, məqsəd uşaq və gənclərin qərarların qəbul edilməsi prosesinə cəlb edilməsi, onların səslərinin eşidilməsi, narahatlıq doğuran məsələlərin parlamentdə qaldırılması, müzakirə və həll edilməsi üçün real imkan yaratmaqdır. Uşaq və gənclər fəal vətəndaşlıq, qanunun alliliyi, yaxşı idarəcilik və demokratiya sahəsində təlim keçməkdir.

Milli Məclisdə təhsil naziri Misir Mərdanov çıxış edərək öncə uşaqları bayram münasibətilə təbrik etdi. Cənab nazir dedi ki, müştəqil dövlətimizin tarixində yeni bir gün yasayıraq. Azərbaycan parlamentinin bu gözəl binasında Milli Məclisin yaşı deputatlarının yerində bu gün ölkəmizin ümumtəhsil məktəblərinin 7-10-cu sinif şagirdlərinin seçilmiş bir qismi yəlşənmişdir. Bu tədbir böyükərlərin və uşaqların yaddaşında tarixi gün kimi qalacaqdır. Nazir qeyd etdi ki, biz mühüm işlərin başlangıcındayıq, seçilmiş gönc deputatların qarşısında görəcəyi işlər çoxdur. Uşaqların hüquqlarını müdafiə etmək üçün gönc deputatlar yeni strategiyalar və taktikalar hazırlayacaq, uşaqların və təhsilin problemi ilə bağlı Azərbaycan parlamentinə, hökumətinə və digər müvafiq təşkilatlara öz təkliflərini verəcəklər. 9 komissiya lazım olan təklifləri hazırlayaraq parlamentin ümumi iclasına çıxarmalıdır. Məqsəd uşaq və gənclərin Azərbaycan cəmiyyətində qararların qəbul edilməsi prosesində iştirakını təmin etməkdir.


Təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyəti sahibi canab Nikoloz Natibiladze ilə görüşmişdir. Görüşdə Gürcüstandakı Azərbaycan məktəblərində təhsil alan şagirdlərin dörsliklərə tomin olunması, eləcə də ölkəmizdə yaşıyan gürçülerin təhsilsənəsi problemlərinə toxunulmuşdur.


Təhsil naziri Misir Mərdanov Bakı Beynəlxalq Məktəbinin direktoru canab Skot Rootu qəbul etmişdir. Görüşdə məktəbin ərazisinin genişləndirilməsi, onun dövlət qeydiyyatından keçirilməsi, habelə digər problemlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Təhsil naziri Misir Mərdanov Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları Elvira Anadol, Turqut Mustafayev və Səidə Bağırlı ilə görüşmişdir. Görüşdə iyunun ikinci ongünüyündə keçiriləcək və ölkəmizin orta ümumtəhsil məktəbləri üzrə aparılan islahatlara həsr ediləcək seminarın proqramı müzakirə olunmuşdur.

Təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalarda, İmişli, Bakının Xətai, Sabail rayonlarında və Sumqayıt şəhərindəki orta ümumtəhsil məktəblərində iyunun 5-də mərkəzləşdirilmiş qaydada aparılmış buraxılış imtahanlarının nöticələrinə həsr olunan mətbuat konfransı keçirmiş və jurnalistlərin suallarını cavablandırılmışdır.

12 iyun 2007-ci il.





İLK ƏLİFBA DƏRSLİYİMİZ (ONUN 150 YAŞI VAR)

Məhəmməd BAHARLI

Mənca, nailiyətlərimizin sorağı nə qədər tarixin dərinliklərindən galırsa, mədəniyyətimiz də bir o qədər qədimləşir. Biz keçmişdə olanları üzə çıxartmaqla bu qədimiliyi ortaya qoymuş oluruq.

"Ədəbiyyat və incəsənət" qəzetiinin 19 dekabr 1986-ci il tarixli nömrəsində Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstututunun əməkdaşı H. Herisçinin "M.F.Axundovun çap olunmamış məktubu" adlı qeydləri və məktubun matni dərc edilmişdi. H. Herisçi yazdı: "Mirzə Fətəli Axundovun çoxsahəli bədii əfaliyyətinin bir cəhəti də onun yeni əlifba uğrunda apardığı mübarizədir. Yeni əlifbanın layihəsini hazırladıqdan sonra o, bu əlifbanı Türkiyə, İran saraylarının müzakirəsinə göndərmişdir. Layihənin bir nüsxəsi də Rusiya Elmlər Akademiyasına göndərilmişdir. Bu müzakirə ilə əlaqədar olaraq ədib akademik Boris Andreyeviç Dora iki məktub yazmışdır. Məktubların ikincisi çap olunmuş, birincisi isə indiyədək elm aləminə naməlum qalmışdır...".

H. Herisçi həmin məktubu tapıb üzə çıxartmaqla, əslində iki cəhətdən böyük xeyirxah iş görmüşdü. Leningradda (Sankt-Peterburqda) akademik B.A.Dorun arxivindən tapılmış bu məktub M.F.Axundovun yeni əlifba uğrunda mübarizəsinə əks etdirməklə qalmır, eyni zamanda, tədqiqatçının diqqət yetirmədiyi bəziləri üçün qaranlıq bir məsələnin tam ziyinli ilə həll olunmasında mühüm əhəmiyyət kəsb edirdi. Sənki bu məktub uzun illərdən bəri həm axundovşunaslıq, həm də pedaqogika tarixi sahəsində gedən bir mübahisəyə son qoymaq üçün, necə deyərlər, gəydən düşmüdü.

Malum olduğu kimi, erməni ədib və pedaqoqu Xaçatur Aboyan vaxtıla malumat vermişdi ki, M.F.Axundov öz həmvətənləri üçün bir dərs kitabı tərtib etməyə başlamışdır. Sonralar bəzi tədqiqatçılar həmin işin başa çatdırıldığını bildirmişlər. Məsələn, M.F.Axundovun pedaqoji görüşlərinin tədqiqatçısı, pedaqoji elmlər doktoru, professor Əhməd Seyidov öz tədqiqat əsərlərində və Moskva nəşrlərində çap etdiridiyi məqalələrdə M.F.Axundovun əlifba dərsləyi yazdığını döñə-döñə zətnatmışdı. Lakin M.F.Axundovun yazdığı dərslik meydanda olmadığını görə axundovşunaslar və pedaqoqlar arasında əks fikir də yaranmışdı. Məsələnin pedaqoji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, 1978-ci ildə "Azərbaycan məktəbi" jurnalında rəhbərlik etdiyim "Məktəb və pedaqogika tarixi" şöbəsinin xətti ilə müzakirə açıldı. Əslində bizi hər şey malum idi, mənbənin ünvani əldə edilmişdi. Sadəcə, istəyirdik ki,



axundovşunasların və pedaqogika tarixini öyrənənlərin diqqətini mövzuya cəlb edək.

Nəhayət, 1980-ci il oktyabr ayının 16-da "Azərbaycan məktəbi" jurnalı redaksiyasında elmi konfrans keçirdik. Axundovşunas alımların, pedaqoq və metodistlərin iştirak etdikləri həmin konfransda məqsəd müzakirəyə yekun vurmaq idi. Bəli, yekun vurmaq! Çünkü əlimizdə çox tutarlı faktlar var idi. Faktların başlıcası M.F.Axundovun Azərbaycan SSR EA Əlyazmaları Fondunda 2/q-10/158 şifri və "Əlifba-ye cədid" başlığı altında saxlanan, 1857-ci ildə tərtib etdiyi 5 səhifəlik yeni əlifba layihəsi və həmin layihə əsasında yazdığı 50 səhifəlik axtarılan əsəri idi (şifri 2/q-8/108). İş orasındadır ki, hər iki material eyni cür adlandırılıldığından onların fərqiə fikir verilməmişdi. Biz Fondun rəhbərliyinin icazəsi (o da tapıntıda maraqlı idi) və nümayəndəsinin iştirakı ilə layihə və əsəri də redaksiyaya gətirmiştik. "Azərbaycan məktəbi" jurnalı redaksiyasında keçirilən elmi müzakirədə həmfikirimiz, əski əlifbanı və ərəb, fars dillərini mükəmməl bilən pedaqoji elmlər namizədi, dosent Əsəd Yequbi həmin dərslərin quruluşu və məzmunundan faktlar əsasında ətraflı danışdı. Dinləyicilərə məlum oldu ki:

I. Müqəddimədə müəllif savad təliminin asanlaşdırılması və müddətcə qisaldılması üzərində dayanmış, bu problemin həlli üçün tədris metodunun asanlığı, dərs materialının müvafiqliyi, kitab və yazı dilinin dənişq dilinə yaxınlığı və əlifbanın təlim nöqtəyi-nəzərindən qanuna uyğunluğu zərurətini nəzərə çatdırılmışdır.

II. Əlifba (hərfər və onların söz tərkibindəki müxtəlif şəkilləri) təqdim edilmişdir.

III. Saitlər haqqında məlumat (ərəb-fars-Azərbaycan (türk) dilləri üzrə bəzi müstərək yazı-oxu qaydaları və misallar) verilmişdir.


IV. Hecalama üsulu (səs üsulu əsasında heca düzəltmək və heca oxumaq qaydası) bölməsində səs üsulunun əsas prinsipi bu cür şərh edilmişdir: "Hərfin adı deyilməməlidir, hərfin səsi tələffüz olunmalıdır" (səh.12.). Bu baradə misallar da göstərilmişdir. Məsələn: "Heca oxusu bu cür olmamalıdır: bey əlef-ba, tey əlef-ta, sey əlef-sa, cim əlef-ca,... heca oxusu bu cür olmalıdır: be a-ba, te a-ta, se a-sa, ce a-ca..." (səh.12).

Hecalama üsulu bölməsində şagirdlərə səs üsulu prinsipi əsasında hecaları oxumaq bacarığı aşılımaq üçün kifayət qədər çalışmalar verilmişdir.

V, VI, VII bölmələrdə ərəb, fars və Azərbaycan (türk) dillərində sözlərin yazılışında hərfərin tərkibi və bir sıra qrammatik qaydalar verilmiş, sonra da oxu mətnləri təqdim edilmişdir.

VIII. Durğu işarələri bölməsində durğu işarələrinin mənası və rolü şərh edilmiş, hər biri üçün ayrı-ayrı misallar göstərilmişdir.

IX. Təlim metodu bölməsində yeni əlifbada savad təliminin üç mərhələdə aparılması tövsiyə edilmişdir: 1. Hərfərin yazılışının və yazı qaydalarının təlimi. 2. Hecaları yazıb-oxumaq təlimi. 3. Sözlərin



(kəlmələrin) yazılışı və oxunuşunun təlimi. Burada deyilir: "Uşaq birinci dəfə məktəbə daxil olarkən ilk gündə müəllimin təlimi ilə qələmi əlinə alıb dəfə qələmə qədər yazmaq qadır olsun. O, bu işi o qədər hərflərin şəkillərini ona göstərilən tərzdə yazmalıdır. O, bu işi o qədər təkrar etməlidir ki, həmin şəkilləri əzbərdən yazmağa qadır olsun. Elə ki bütün hərfləri tanıldı və əzbərdən yazmağı bacarıb... hecalamaq üsuluna bələd oldu, müəllim ondan bu üsulla soruşmalıdır..." (səh.40).

Analitik-sintetik üsulla ayrı-ayrı sözlərin yazılışı və oxunuşunun öyrədilməsi qaydası dərs nümunəsində ("Salim", "fərəh" və digər sözlərin yazılışı və oxunuşu) verilmiş (səh.40-50), oxu və yazı təliminin əlaqəli şəkildə aparılması tələb olunmuşdur: "Şagird hər kəlmənin ki, oxumağını öyrənir, onun şəklini əzbərdən yazmağı da bacarmalıdır" (səh.50).

Kitab ənənəvi dərsliklərdən tamamilə fərqlənir. Burada hər üç dildən səs-hərf sisteminin tədrisi üzrə müştərək dil materialları, eləcə də oxu üçün üç dildə mətnlər əhatə olunmuşdur. Əsərdə leksik material həcm etibarilə məktəbilər üçün xeyli müvafiqləşdirilmişdir. Nəzərdə tutulmuş təlim metodu isə əsas sxolastik qaydalara daban-dabana zidd olaraq, ən mütərəqqi pedagoji ideyaları əks etdirir.

Kitaba qrammatik qaydaların və müvafiq misalların daxil edilməsi də o dövr üçün orijinal hal idi.

Dərsliyin yazılıma başlanması (1839) və bitməsi (1857) arasındaki məsafənin uzunluğu isə təsadüfi deyildi. M.F.Axundov köhnə əlifbanı savad təlimi və səs üsulunun tətbiqi üçün yararsız hesab edərək, həmin məsələnin həlli yolunu tapana qədər dərslik yazmaq işini dayandırmağa məcbur olmuşdu. O, tədqiqatdan uzaqlaşmadığında, köhnə əlifbanın çatışmayan cəhətlərini dərk etdiyinə məktublarında toxunmuşdu.

Müzakirədə çıxış edən filologiya elmləri doktoru, professor Həmid Məmmədzadə demişdi: "M.F.Axundovun yaradılılığı ilə çoxdan və ətraflı tanışam, onun əsərlərinin akademik nəşri ilə məşğul olmuşam. O cümlədən bu gün burada haqqında geniş bəhs edilən "Əlifba-ye cədид" əsərindən xəbərdaram. Həmin əsəri hələ 1962-ci ildə M.F.Axundovun əsərlərinin akademik nəşrinin III cildində ilk dəfə çap etdirmişəm. Düzü, inдиə qədər həmin əsərin dərslik olub-olmadığına fikir verməmişəm. Ancaq indi mən əminəm ki, haqqında danışılan əsər M.F.Axundovun əlifba dərsliyidir. O dərslik ki, vaxtilə Xaçatur Aboyanın məlumat verdiyi kimi, M.F.Axundov yazımağa başlamışdı. Həmin dərsliyə də əlifba layihəsi deməyə, onun dərslik olduğunu inkar etməyə heç bir əsasımız yoxdur. Göstərilən kitab dərslikdir və bu vaxta qədər onun üzə çıxarılmaması yalnız təsəssüf hissi doğura bilər".

Man professor H.Məmmədzadənin bu qeydlərini redaksiyada keçirilmiş müzakirənin gedisi ilə əlaqədar "Azərbaycan məktəbi" jurnalının 1980-ci il 12-ci nömrəsində dərc olunmuş "M.F.Axundovun əlifba dərsliyi" adlı məqaləndə gətirirəm. Müzakirədə çıxış edən pedagoji elmlər doktorları Əjdər Ağayev, Yəhya Kərimov, filologiya elmləri doktoru Elməddin Əlibəyզadə, pedagoji elmlər namizədi Ağadadaş Babayev, filologiya elmləri namizədləri Nadir Məmmədov,

Məmmədəli Müsəddiq, Əli Musayev də 50 səhifəlik "Əlifba-ye cədид" i dərslik, dərs kitabı kimi dəyərləndirdilər.

M.F.Axundovun əlifba dərsliyi barədə "Azərbaycan gəncləri" qəzetinin 23 oktyabr 1980-ci il tarixli nömrəsində "Axtarışlar, tapıntılar" rubrikası altında dərc etdirdiyim yazıda da, habelə "Ədəbiyyat və incəsənət", "İpəkçi" qəzetlərindəki geniş çıxışlarında da, iki dəfə tərtib etdiyim və milyon tirajla çap olunan divar təqvimlərində də məlumat verməyim və tədqiqatçıların yeri göldikcə öz məqalələrində həmin tapıntıni təsdiq etmələrinə baxmayaraq, bəzən ya onun üzərində sükulla keçilir, ya da göstərilirdi ki, M.F.Axundov belə bir kitab yazmamışdır. Bu da onunla izah edilirdi ki, görkəmli ədib əlifba ilə əlaqədar dərslik yazdığını barədə heç yerdə məlumat verməmişdi.

Halbuki M.F.Axundov vaxtı bildirirdi: "Xidmət zamanında belə mütləci və tədqiqatdan uzaqlaşmamağıma görə, köhnə islam əlifbasının çatışmaz cəhətlərini dərk edib, bu əlifbani təzələməyə iqdam etdim və bu barədə XÜSUSİ BİR KİTAB da yazdım" (bax: Əsərləri, III cild, Bakı, 1962, səh. 104). Kitab isə təbii ki, beş səhifə olmaz.

M.F.Axundov İranda, xüsusilə Təbrizdə xalq kütlələrinin müxtəlif təbəqələri arasından şagirdlər seçmək və onlara yeni əlifba əsasında savad öyrətməyi təşkil etmək üçün də təşəbbüs göstərmüşdür. Bu məqsədlə özünün təklif etdiyi yeni əlifba layihəsi əsasında "Xüsusi kitab" adlandırdığı 50 səhifəlik "Əlifba-ye cədид" i yazmış və onu Təbrizə göndərmişdir. Kitabdan bir nüsxə İranın maarif nazirliyinə də göndərərək bütün şəhər və kənd məktəblərində ondan əlifba dərsliyi kimi istifadə etməyi və çox böyük tirajla nəşr etdirib yoxsul uşaqlara ucuz qiymətlə satmayı təklif etmişdir.

Göründüyü kimi, M.F.Axundovun özü də "Əlifba-ye cədид" i dərs kitabı hesab etmişdir. Bu, onun Təbrizə — Əsgərxan Ordubadiyə göndərdiyi bir məktubunda daha aydın gözə çarpır. Həmin məktubda deyilirdi: "Əzizim Əsgərxan bəy! Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu (özünün analitik-sintetik səs üsulu variantını nəzərdə tutmuşdur) YAZILMIŞ TƏLİM QAYDALARINA müvafiq olaraq öyrənib xalqın bütün təbəqələrindən — istər varlı və əşrəf, istərsə də yoxsul, ...şagirdlər tapib, yeni əlifbani onlara öyrədin (yeni əlifba ilə savad öyrətməyi nəzərdə tutur) və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar". (Əsərləri, III cild, Bakı, 1962, səh.98). "Əger tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz çox yaxşı olar" (yenə orada). Bu sözlərdən tamamilə aydındır ki, uşaqlara "Əlifba-ye cədид" kitabı ilə savad öyrətməkdən səhbat gedir.

M.F.Axundov "Əlifba-ye cədид" kitabının yayılması və bu kitab əsasında aparılan savad təliminin şagirdlər, müəllim, pedagoq və alımlar tərəfindən necə qarşılıqlı olmağı barədə Əsgərxandan müntəzəm surətdə hesabat və məlumat göndərməyi tələb etmişdir: "Siz hər bir məktubunuzda gərək şagirdlərin sayını, onların adını, ləqəbini və hər birisinin çalışqanlıq və həvəs dərəcəsini göstərəsiniz...".



Bütün bunlar sübut edir ki, M.F.Axundov "Əlifba -ye cədид"ə əlifba dərsliyi kimi yanaşaraq, onu pedaqoji sınıqdan və pedaqoji dairələrin müzakirəsindən keçirməyə çalışmışdır.

XIX əsrin ortalarında məktəblilərə səs üsulu ilə yazib-oxumağı öyrədən kitab nə ola bilərdi? Hər halda indi buna dərs kitabı kimi baxmaq daha ağılabatdır.

H.Herisçinin tapıb "Ədəbiyyat və incəsənət" qəzetiñə dərc etdiñində məktub da bu mənada — M.F.Axundovun yeni əlifba layihəsi üzrə dərs kitabı yazması faktını təsdiq etmək mənasında çox qiymətli mənbədir. Cüñki həmin məktubda M.F.Axundov yazırırdı: "...Əlifbanı çatışmayan hərflərle tamamladım. Hər hərf üçün xüsusi nöqtəsiz fiqur tapdim. Bir sır lazımi durğu işarələri və çox rahat... TƏDRİS METODİKASI təsis etdim".

Bu məqamda, uzun illərdən bəri məktəblərdə istifadə olunan "Əlifba" dərsliyinin müəllifi Yəhya Kərimovun redaksiyadakı çıxişina da biganə qalmamalıyıq. O deməşdi: "Bugünkü müzakirə, "Əlifba-ye cədид" in gözümüz qarşısındaca elmi-metodik təhlili belə bir yəqinlik hasil etməyə imkan verdi ki, M.F.Axundov başladığı işi axıra çatdırmuşdur. "Əlifba-ye cədид" onun yazdığı dərslikdir. O dərslik ki, ona da sahənə indiyə qədər yeni əlifba layihəsi kimi baxılmışdır. "Əlifba-ye cədид" hətta müasir dərsliklərin tələblərinə cavab verir və mən deyərdim ki, bu dərslikdən hazırlıda götürülsə cəhətlər də çoxdur. Bu fikirlə razılaşmaq olmaz ki, M.F.Axundov, yaxud onun müasirleri, ırsını tədqiq edənlər həmin əsəri dərslik adlandırmadıqları üçün bizim ona dərslik kimi yanaşmağa haqqımız yoxdur. Bu, kökündən yanlış fikirdir. Halbuki məktəblərdə uzun müddət elə toplulardan dərslik kimi istifadə edilib ki, bu günün tələbindən yanaşsaq, onları heç cür dərslik adlandırma bilmərik. 50 sahifəlik "Əlifba-ye cədид" isə əlifba dərsliyinin tələblərinə tamamilə cavab verir. Həm də o, adı dərslik deyil, yeni ideyalı dərslikdir. Bu həqiqəti etiraf etməmək olmaz".

Xatırladıñ ki, M.F.Axundovun özü yalnız 5 sahifəlik "Əlifba-ye cədид" in üz vərəqəsində fransızca "proyeje" ("layihə") sözünü yazuñmışdır. 50 sahifəlikdə isə həmin söz yoxdur. Layihəyə layihə ola da bilməz. Əgər o, dərslik, dərs kitabı, öyrədici vəsait deyilsə, tutaq ki, layihəyə nəsə bir 50 sahifəlik alavədirsa, bizim müzakirəyədək belə də başa düşüldü, onda M.F.Axundovun özü demişkən, yeni əlifba əsasında yazdığı "xüsusi bir kitab", "talim qaydaları", təsis etdiyi "tədris metodikası" nədir? Dahi şənətkarımız məktublarında diqqətə yetirdiyi bu sözlərdə, bu xəbərlərdə nəyi nəzərdə tuturdu?

Bəli, nailiyyatlərimizin sorağı nə qədər tarixin dərinliklərindən gəlirsə, mədəniyyətimiz də bir o qədər qədimlişir. Biz keçmişdə olanları üzə çıxartımaqla bu qədimiliyi ortaya qoymuş oluruq. 150 yaşı bu il tamam olan ilk əlifba dərsliyimiz "Əlifba - ye cədид" də belə tarixi nailiyyatlərimizdən biridir. Mədəniyyətimizi qədimləşdirən dəyərləi nailiyyət!..



Dilçilik və ədəbiyyatşünaslıq

MÜASİR AZƏRBAYCAN ROMANI VƏ BƏDİİ ÜSLUB MÜXTƏLİFLİYİ

Himalay QASIMOV,
filologiya elmləri doktoru, professor

Romanın Azərbaycan ədəbiyyatında aparıcı janr kimi özünü göstərməsi XX yüzilliyin 30-cu illərində qabarıq şəkil aldı. Həmin dövrdə Y.V.Çəmənzəminli, M.S.Ordubadi, S.Rəhimov, M.Hüseyn, M.Ibrahimov, Ə.Əbülhəsən, Mir Cəlal, Ə.Vəliyev kimi Azərbaycan romançıları yetişərək ədəbiyyatın qarşısında duran mühüm vəzifələri layiqinçə yerinə yetirməyə başladılar. Zamanın irali sürdüyü ictimai-siyasi məsələlərin romanlarımızda öz əksini tapması göstərir ki, bu mərhələdə bədii nəşrin daha çox iri forması maraqlı dairəsində olmuşdur. Azərbaycan romanının sonrakı inkişaf da sübut etdi ki, o bir janr kimi əvvəlki mərhələlərin qabaqcıl ənənələri ilə üzvi əlaqədə boy atmışdır.

Əllinci illərdə cəmiyyətin inkişafı bədii fikrin strukturuna və inkişafına ciddi təsir etdi. Bunu "Ayrılan yollar", "Yanar үrək", "Böyük dayaq" kimi romanların yaranması da sübut edir. Ədəbiyyatımızın yüksəlişi üçün çox əhəmiyyətli olan sade insanın, zəhmət adamının taleyinə həssaslıq və humanizm kimi keyfiyyətlər aşilanı bu romanların əsas ideyaları sonrakı əsərlərdə də inkişaf etdirilməyə başladı. Bununla da romanlarımız reallığı, şəxsiyyətə, insan psixologiyasına və mənəvi-əxlaqi problemlərə daha dərin maraqlı göstərməyə başladı. Romanın axtarışları ideya və məzmunla yanaşı janr-üslub məsələləri üzərinə də yönəldi. Məsələn, vüsətli epik lövhələrə, panoram və şaxəli təsvirlərə üstünlük verən romanlarla bərabər, 60-ci illərin əvvəllerindən başlayaraq janr ölçüləri nəzərə çarpacaq dərəcədə dəyişmiş, yiğcam romanlar da yaranmağa başlamışdır. Bunu yazıçılarımızın roman təfəkküründə janr-üslub vəhdətinə nail olmaları kimi qiymətləndirmək lazımdır. Zamanın ideyalar dramını tətqiq etməyə xüsusi meyl edən Azərbaycan romanı sənətə gerçəklilik arasındakı ədəbi münasibətlərə daha çox üstünlük verməyə başladı. Bu gün fərdi üslubun da tipoloji inkişafına imkan verir. Məsələn, İ.Əfəndiyevin "Söyüdülү arx" (1958), "Körpüsalanlar" (1960) və "Dağlar arxasında üç dost" (1963) və s. əsərləri həm tarixi, həm də bədii sənətkarlıq ənənəsində Azərbaycan romanının yeni inkişaf mərhələsinin məhsulu kimi qəbul edilə bilər. "Söyüdülү arx"la müqayisədə "Körpüsalanlar" dəki obrazların süjet və kompozisiya həllinin "qeyri-tipikliyi" bədililik baxımından sonuncuya müəyyən üstünlük verir. "Söyüdülү arx" in roman ölçüləri təkcə həcmindən deyil, həm də bütün struktur komponentlərindən də aydın görünür. "Körpüsalanlar" həm həcmində, həm təhkiyə xüsusiyyətinə, həm də qəhrəmanların süjetinə görə, daha çox povest



Fjanrı üstündə köklənmişdir. Buradan belə bir nəticə çıxır ki, janrıñ həcmi bədiiliyin “mütəq” səviyyəsini ifadə etmir və əsərlərin müqayisəsi baxımdan bu və ya digər tərəfə heç bir estetik üstünlük vermir. Bununla belə, roman janrıñda yazılın əşər povest janrıñda yazılın əsərlə həm janrına görə, həm də tipologiyasına görə müqayisa edilə bilər. Lakin burada da ölçü hissini itirmək olmaz. Məsələn, İ.Əfəndiyevin “kənd” nəşri ilə (“Söyüdüllü arx”, “Dağlar arxasında üç dost”) “şəhər” nəşri (“Körpüssalanlar”, “Sarıköynəkla Valehin nağılı”) arasında mövzu tipologiyası baxımdan müqayisə aparmaq istənilən səmərəni verməz. Yaxşı olar ki, İ.Əfəndiyevin “şəhər” nəşri ilə B.Bayramovun (“Arakəsmələr”), Anarın (“Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”), V.Babanlınnın (“Vicdan susanda”), S.Azərinin (“Dalanda”), “şəhər” mövzusunda yazdıgı romanlar müqayisə edilsin.


Bəzən roman təfəkkürünün dolğunluğunu əsərin zahiri həcmi ilə müəyyən etməyə çalışırlar. Lakin romanın qəhrəmanının və öz həyatının tarixi dönüş mərhələsini yaşayan xalqın, yaxud onun ayrı-ayrı adamlarının “epik ideyasının”, başqa sözla “bütün həyatının” ensiklopedik ölçüdə göstərilməsi hələ roman təfəkkürünün böyükülüy demək deyil. Çünkü roman təfəkkürünün həcmi əsərdə “deyilən”lə yanaşı, duyulanı və dərk ediləni də ifadə edir. Sonuncular daxili məzmunu bildirir.

Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı məhz bu baxımdan diqqəti cəlb edir. Məsələn, bu romanda bilavasitə şəhər məişəti deyil, məhz mövcud ictimai varlığın problemləri eks etdirilir. Müəllif şüurlu şəkildə varlığı məişətdən xilas edərək onu “şüurun və qəlbin dialektikası” axınınu qoşur. Roman daim fikirdən hissə və ya əksinə, hissədən fikrə doğru irəliləyən rasional şüurun son dərəcə dəqiq təhlilləri ilə özünün bədii məntiqini əmələ gətirir. Müvafiq olaraq yazıçı süjetin çərçivəsində “kənara” çıxsa da, romanın özündə olan janrı “təhkimliliyini” qəbul etməli olur. Eyni zamanda Y.Səmədoğlunun “Qətl günü” romanında aparıcı qəhrəmanın müəlliflə və bilavasita özü ilə mükalimə və mübahisə etməsinin əsərin strukturuna ciddi təsir etdiyini görməmək mümkün deyil. Romanın bu tipdə qurulması təkcə “Qətl günü”, yaxud İ.Hüseynovun “Məhsər” və “İdeal” romanları üçün deyil, həm də son dövrə yazılın Azərbaycan romanının müəyyən qisminin mühüm kompozisiya və ümumən bədii struktur prinsipidir. Hərəkətin koskin mübahisələr, daxili monoloq və dialoqlar, çoxsəslilik nöqtəyi-nəzərlərin və “variant”ların müxtəlifiyi əsasında qurulması müasir romanın struktur tərzi kimi son dövrə Azərbaycan yazıçılarının sərf-nəzər etdiyi üsullardandır. Təkcə “Qətl günü”, M.Süleymanlınnın “Köç”, İ.Hüseynovun “Yaşıl teatr”, “İdeal”, “Məhsər”, S.Əhmədovun “Yaşıl teatr”, “Azığa doğru”, “Yasamal gölündə qayıqlar üzürdü”, Əfqanın “Katib”, “Gülyanaq”, C.Əlibəyovun “Mənim analı dünyam”, İ.Əfəndiyevin “Sarıköynəkla Valehin nağılı”, “Geriya baxma, qoca”, Ç.Ələkbərzadənin “Çalpaqlı”, H.Abbaszadənin “Burulğanlar”, C.Bərgüşədin “Siyirlmiş qılınc” romanlarında zahiri hadisə və faktlar, tarixin xronikası deyil, məhz fikir və hiss vurğulanır. Bu, həm “kənd”, həm “şəhər” həyatının, həm də elm və zəhmət adamlarının təsvirində özünü

aydın şəkildə göstərir. Məsələn, “şəhər” mövzusunda yazılın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında dramatik psixologizm fərdi talelərin təsvirində tərkiyənin hadisə “vurğusu”nu minimuma endirməklə bədii çərçivəni daxildən genişləndirmiş və bununla da predmetin dəyişməsinə səbəb olmuşdur. Belə halda romanın novator mahiyyəti ənənəvi situasiya ilə pərdələnir. Məsələn, Təhmine və Zaur romantik məhabbat qəhrəmanları kimi iztirab çəkməli olurlar. Ənənəvi qəhrəmanlar kimi onlar da məhəbbətin odunda yanırlar. Lakin Anarın qəhrəmanlarının sakit olduqları real həyat mərtəbəsi (beşinci mərtəbə) onların səadətinə deyil, iztirablarına səbəb olur. Qəhrəmanlardan biri – (Təhmine) öz xoşbəxtliyini mövcud olmayan mərtəbənin (altıncı mərtəbə) sakini olmaqdə görür. Ona görə də ruhi həyata qovuşmağa (altıncı mərtəbə) can atır. O mərtəbəyə ki, klassik-romantik qadın qəhrəmanları əsil səadəti orada – ruhlar aləmində arayırdı. Bu mənada Anarın Təhminasının son dərəcə mürükkəb, ziddiyatlı, keşməkeşli və qeyri romantik bir aləmdə yaşadığına baxmayaraq stixiyası məhəbbətin romantikasına köklənməsi onu Nizami və Füzulinin bəzi “talesiz”, lakin ümuminsani məhəbbəti yüksəldən qəhrəmanlarının sakini olduqları mənəvi məkanın övladına çevirir. Bu baxımdan varlığın fövqünə qalxa bilməyen gündəlik həyat və onun “şəhər” nəşri göründüyü kimi, fərdi əslubun imkanı sayəsində özünün “ənənəvi” romantik qəlb həyatını qoruyub saxlaya bilir. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanından fərqli olaraq Y.Səmədoğlunun “Qətl günü” romanı müxtəlif zaman proyeksiyaları üzərində qurulub. Məlum olduğu kimi, bu romanın məzmunu özündə təkcə gündəlik hadisələri və məişət təfərrüatlarını deyil, məhz bilavasitə ümumməlli və ümuminsani problemləri ifadə edir.

Vaxtı ilə dünya romanı özünün iri höcmli əsərlərindən tanılmış və məşhurlaşmışdır. Bu mənada romanın poetik dünyasında “Səfillər”, “Hərb və sülh”, “Abay”, “Sakit Don”, “Şamo” mühüm yer tutur. Bu qəbildən olan əsərlər uzun müddət və sanki bütün dövrlər üçün janrı nümunəsi, onun ideal modeli hesab edilmişdir. Lakin zaman keçidkə romanda özünüdərək prosesi gücləndi və həcm anlayışına münasibət dəyişildi. Məsələn, Y.Səmədoğlunun 184 səhifədən ibarət olan “Qətl günü” romanını həmin əsərlərlə nisbətdə götürəndə heyrətlənməyə bilmirsən. Həcmi zahiri mənasında “zənim-asiman” forqı vardır. Halbuki, 184 sohifəlik bir roman müəllif ömrünün nə az, nə çox, düz dörd ilini aparmışdı. Bu da təsadüfi deyil. Çünkü yazıçı həcmi sıxlığından fikir meydانını genişləndirir və əsərini elə bir məqam üzərində kökləyib ki, orada həyat, tale, tarix və onun hökmü, adı məişət təfərrüatları və müasir insanın əhval-ruhiyəsi sintez təşkil edir. Burada hər bir cümlənin sözün rəmzi mənası var.

Yazıçı ayrı-ayrı şəxslərin əhval-ruhiyəsilə və konkret vəziyyətlə bağlı olaraq günəş, qırmızı, göz, külək, ulduz, soyuq, buz və s. rəmzi attributlardan geniş istifadə edir. Məsələn, “Neçə-neçə sənələr bundan qabaq günəş elə bir ah çəkmişdir ki, dünyamın suları yoxa çıxmışdı, yarpaqları qurumuşdu...”, “Baba Kahamın dibsizliyində bir külək yatağından baş qaldırırdı...”. Şairi edam etdirəndən sonra “Xədim hökmdar” da, xacə Ənvər




da saray zirzəmisində buzlanıb ölürlər. Romanın aparıcı qəhrəmanı xəstə olası adam (xəstə olan adam) da ölüm ayağında "Mənə soyuqdur doktor..." deyir.

Romanın başlıca ideyası, fəlsəfi qənaəti insanların münasibətinə və tragik talelərinə səbəb olan amilləri göstərməklə bərabər "tarixin bətninə", "gülzü tutmaqdır". Baba Kahanın oyunundan qopmuş qəfil külək də müsbət gərir. "Xədim hökmər" da insanlığın qənimidir. Bütün zamanlarda və "cəmiyyətlərdə Sədi Əfəndilərə düşmən kəsilənlər olub. Ona görə də müasirlərimizin obrazlarından olan "xəstə" qəzəvi-qədərə inanır və dünyanın kimiliyi ideyasını daim özüne təlqin etdirir. Bir halda ki, cəmiyyət Sədi Əfəndi kimilərin qətləne fərman verir, deməli, dünyada haqq-ədalət yoxdur. Romanın 176-ci səhifəsində Y.Səmədəoğlu yazır: "Və bir də haçansa gözləri açıq qalmış bir şairin, haradasa gün işığına çıxmış yarımcıq bir misrasını, qara buludlar üzərində parıldanı ulduzların gümüşü işığına qovuşurdu; əcəldən möhlət istədim, möhlətini əşirgedi..."

Zəminəni tələsik o biri otağa qovub, yataq otağının qapısını arxadan bağlamış Mark Georgiyeviç Berqmanın isə az qalmışdı ağı başından çıxsın. Çünkü xəstənin açıq qalmış gözlərində hərəsi alma boyda iki ilduz yanıdır.

"Doktor tez əlini uzadıb o gözləri qapadı". Göründüyü kimi, əcəl heç kimə möhlət vermır. Çox-çox əsərlər bundan əvvəl edama məhkum edilən şairə də, iyirminci əsrin tragik qəhrəmanı olan Sədi Əfəndiyə də, yaxın müasirimiz xəstə olan adama da və onun həmkəndlisi "Moşunun qohumu" doxdur Mahmuda da. Lakin müəllifi düşündürən suallardan biri odur ki, ölüm şərbətinə içib onun körpüsündən keçən adamlar hansı eməllərin sahibidir? Nə qədər qatl günü olar? Baba Kahanın partladılması günü, nə üçün qətl günü oldu? Romanda Baba Kaha və insan taleyi qarşı-qarşıya durur. Bir sözə, əsərin struktur məzmunu elə dərin daxili ideyalar doğurur ki, bunun nəticəsində nəinki bəlli təfəkkürün, o cümlədən məntiqi idrakın da üfüqləri xeyli genişlənir. Bu isə bilavasitə janın poetikasına və estetik tutumuna ciddi müsbət təsir edir. Baba Kahanın zülmətində baş verən əhvalatlar, gələn xəbərdarlıqlar insanı müasir dönyamızda romantik, fantasmaqorik bir aləmə aparırlar, xəstələnən adam yuxularında xeyir-şər dünyasına qovuşur. Ona görə də "Qətl günü" janr tipologiyasına görə nə "roman hadisə", nə "roman tale", nə də "xarakterlər romanı"dır. Əsərdə "roman-esse", "roman-prıtça" xüsusiyyəti üstünlük təşkil edir.

Son dövrlərin romanını struktur təhliləndə onun bədii sistemində ayrı-ayrı komponentlərin inkişafı aydın müşahidə edilir. Bunu İ.Əfəndiyevdən tətbiq M.Süleymanlıya qədər bütün romançılarımızın uğurlu yaradıcılıq axtarışlarından da görəmək olur. Janrin irəliləyişi yazıçılarımızın bədii təfəkküründəki roman imkanı ilə bağlıdır. Məsələn, 70-ci illər Azərbaycan romanında C.Əlibəyovun "Həyatın özü", H.Seyidbəylinin "Tərsanə", B.Bayramovun "Fəhlə qardaş" əsərində "istehsalat" mövzusunun yenidən görünməyə başlaması göstərdi ki, əvvəlki "istehsalat" romanlarından fərqli olaraq bu romanlarda fəhlə hayatı əhatəli və geniş lövhələrdə, ruhi-mənəvi proseslər əsasında təsvir edilmişdir. Hər üç romanda süjetin şaxəli, predmetin çoxcəhətli, bədii idrakın vüsəti olması diqqəti cəlb edir. Başqa sözə, bu



romanlarda fəhlənin işi və onun xarakteri həm estetik-idraki baxımdan, həm də bədii sənətkarlıq mənasında daha qabariq şəkildə nəzərə çarpdırılır. Yazıçılarımız müvafiq olaraq "istehsalat" mövzunun zahiri tərəfini: sovet dövrü ədəbiyyatı üçün ənənəvi olan tərəfi deyil, bilavasitə mənəvi həyatın bədii tədqiqini əsas predmetə çevirmiş və bununla da qəhrəmanların nüfuz dairəsini kifayat qədər genişləndirə bilmişlər.

S.Əhmədovun romanlarında isə yaddaşa qayıtmak və tarixə söykənmək istəyən qəhrəmanlar mühüm yer tutur. Onun "Toğana" və "Aziğa doğru" romanlarının başlıca ideyası milli varlıq üstündə köklənməyin vacibliyini təlqin edilməsidir. S.Azərinin, Ç.Hüseynovun, M.İbrahimbəyovun, R.İbrahimbəyovun, M.Süleymanlınin da əsərlərində qəhrəmanların mənəvi axtarışlarına üstünlük verilir. M.İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi", Elçinin "Toyuğun diri qalması", "Dolça", M.Süleymanlıının "Duzsuzluq", "Dəyirman", Ə.Əylislinin "Mənim nağməkar bibim", "Tənha narin nağılı", "Adamlar və ağaclar", "Söyüdülərin sarı işığı", R.Rövşənin "Daş" əsərləri zahiri höcmənə görə povest adlandırılalar da, müəlliflər bir çox hallarda öz personajları ilə mürakkəb dialoqua girərək daxildən onlar üçün roman zəmini yaradırlar. Məlum olduğu kimi, bu əsərlər əsasən prıtçası-simvolika üstündə kökləndiyi və məcazları kifayat qədər bol olduğu üçün onların janr həcmini ilk baxışdan birdən-birə müəyyən etmək çətindir. Romanın "çoxjanlı janr" olması, başqa janrlardan istifadə etməsi və onları hətta öz içərisinə "udması", estetik "konflikta" girməsi digər janrlarla müqayisədə ona üstünlük verir. Adları çəkilən romanlar (povestlər) mövzu və yaradıcılıq fərdiliyi baxımdan müxtəlif olsalar da, aparıcı qəhrəmanları tale oxşarlığı cəhətdən birləşirlər. Həqiqətən də, Anarın, Ə.Əylislinin, M.İbrahimbəyovun, R.Rövşənin roman və povestlərində süjet aparıcı qəhrəmanın taleyi və "şəxsi həyatı" əsasında qurulmuşdur. "Köç", "Tənha narin nağılı", "Sarıköynəklə Valehin nağılı", "Daş" və bir sira başqa əsərlərdə bədii görmənin və təsvirin realist epik prinsiplərindən daha çox "nağlı"ın romantik prinsiplərindən, folklor təhkiyəsinin texnikasından istifadə edilmişdir. Məsələn, R.Rövşən "Daş" adlı roman – prıtçasında insanın mahiyyətini açmağa, xeyrin və şərin həqiqi meyarlarını dürüstləşdirməyə və bununla əlaqədar olaraq insanın davranış formalarını və başqa dəyərlərini müyyənləşdirməyə səy göstərir. Bu onunla izah olunur ki, "roman – rəmz"in kompozisiyası "faal" süjetli romanlara müqayisədə mücərrəd xarakter daşıyır və qəhrəmanlar çox zaman simvola çevrilirlər. Romanın bu tipi "saflı" epikliyi, hadisələrin obyekttiv inkişafını deyil, fikri – mənəvi meylləri üstün tutur, hətta bəziləri sonuncunu "romanın ən ciddi vəzifəsi" hesab edirlər.



TERMINOLOGİYA: YARANMASI XÜSUSİYYƏTLƏRİ

İkran QASIMOV,
filologiya elmləri doktoru, professor

Hər bir xüsusi sözü termin və xüsusi sözlərin birliyini terminolojiya adlandırmak olmaz. Terminlərin sərhəddini düzgün müəyyənləşdirmək və onun mahiyyətini dəqiq başa düşmək üçün xüsusi terminolojiyanı bütövlükdə onun aid olduğu ümumi sahədən ayrıca götürmək lazımdır və bundan sonra ümumən terminolojiya haqqında müəyyən fikir söyləmək mümkündür.

Terminolojiya terminlərin məcmusu kimi dilin xüsusi leksikasının bir hissəsini təşkil edir. Ona görə də xüsusi leksikanın formallaşma və inkişaf xüsusiyyətləri terminlər üçün də xarakterikdir. Lakin xüsusi leksika müəyyən dil yarım sisteminin bir hissəsi kimi fəaliyyət göstərir və ona görə də dil yarım sisteminin xüsusiyyətlərini təhlil etmədən xüsusi leksika haqqında müəyyən fikir söyləmək xeyli çətdir. Terminolojiya leksik qata xas olan əsas və səciyyəvi əlamətləri özündə əks etdirir. Bu baxımdan terminoloji qat və dilin xüsusi leksikası qarşılıqlı əlaqəli şəkildə tədqiq edilib öyrənilməlidir.

Hər bir elm sahəsi üç əsas anlayışlar sistemində təşkil olunur: 1. Onun məzmununu təşkil edən, özündə əks etdirən bir çox faktların toplusundan; 2. Onun nəticəsində meydana çıxan təsəvvürlərdən; 3. Bu təsəvvürlərin ifadə olunduğu terminlərdən. Hər bir elmi biliklər sahəsini bu üç atribut olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan elmi biliklərin, ayrı – ayrı elm sahələrinin inkişafında dil təsadüfi funksiya daşıdır, dil hər bir elmin struktur elementlərindən biri kimi meydana çıxır. Başqa sözlə desək, elm nə qədər "elmidir", dil də onun strukturuna o qədər möhkəm şəkildə daxil ola bilir (A.A.Реформатский. Мысли о терминологии. – Современные проблемы русской терминологии. Москва, 1986, с. 164–165.). Deməli, dil məhz terminolojiya vasitəsilə elmə daxil olur. Odur ki, dilin digər elementləri terminolojiya ilə müqayisə oluna bilməz. Riyazi məntiq dilin istənilən elm anlayışlarının ifadəsində xüsusi rol oynadığını birmənəli şəkildə təsdiq edir. Terminoloji sahə isə sosial həyatın, formallaşmış mövcudluğun, həyatı sahələrin (elm, texnika, incəsənat, siyasət, hüquq və s.) məqsədyönlü şəkildə əks və ifadə olunmasına istiqamətlənmüşdür. Başqa sözlə desək, terminolojiya sosial həyatın sərhədləri formallaşmış mövcudluğunun qapalı leksik kontekstidir.

Terminləri digər söz qruplarından fərqləndirən əsas xüsusiyyətlərdən biri də onların elmi konsepsiya ilə bağlı olmasıdır. Bu, daha çox müxtəlif ekstralinqvistik amillərlə bağlı olur. Həmin ekstralinqvistik faktorların əsas və əparıcı xüsusiyyətləri terminin dildəki statusuna da təsir göstərir. Belə ki, terminlərdə də, digər sözlərdə olduğu kimi, tədqiqatçıların müşahidə etdikləri əsas elmi – texniki faktların nəzəri dərki öz əksini tapır. Nəticədə terminolojiya

adlandırma ilə bu və ya digər biliklər sahəsinin terminləşən anlayışları arasında sıx əlaqənin yaranması meydana çıxır. Termin həm də öz zahiri cəhəti (fonetik qabığı) baxımdan yarandığı və ya digər dildən alınmasından asılı olmayaraq işləndiyi dilin qanunauyğunluqlarına tabe olan söz kimi meydana çıxır. Terminlər və onların mahiyyəti, eyni zamanda bütövlükdə terminolojiya onun köməyi ilə yaranan elmi nəzəriyyə, qanun, vəziyyət və prinsipləri adlandırmıqla elm və texnikanın vacib bir elementi kimi özünü göstərir. Tədqiqatçılar elmi müxtəlif xarakterli araşdırma nəticəsində yaranan təfəkkür forması kimi müəyyənləşdirirlər. Bu araşdırmaların irəliyə doğru atılmış hər bir addımı isə düşünməyə qadir olan insanların təfəkkür fəaliyyətinin məhsulu kimi terminlərlə adlandırılır. Ona görə də bu və ya digər sahənin hansı yönən, hansı istiqamətdən tədqiq olunmasının müəyyənləşdirilməsi çox mühüm əhəmiyyət daşıyır. Bütün hallarda isə araşdırılan elmi sahələrdə əldə olunan hər bir nəticə terminlərdə öz əksini tapır. Ona görə də dildə terminyatma prosesi fasiləsiz olaraq fəaliyyət göstərir.

Övvəllər ayı – ayrı elm sahələrinin və texnikanın terminoloji sistemi kortubbi formada formallaşırı. Sonralar xüsusi bir elm sahəsi kimi terminolojiya haqqında elmi biliklər yaranır və həmin sahəyə dilçilərin də marağı artmağa başlayır. Təsadüfi deyil ki, elmi biliklərə malik olan bir çox insanlar ana dilinin grammatik quruluşu ilə yanaşı, terminolojiya da xüsusi diqqət yetirmişlər. Onlar başa düşürdülər ki, müəyyən elmi bilikləri, əldə olunan nailiyyətləri dildə əks etdirmək vacibdir və bu işi (anlayışların dil vahidləri ilə adlandırılması işini) daha yaxşı həyata keçirmək üçün dilçilik araşdırma zəruridir. Ona görə də bu təpli elmi tədqiqatlara xüsusi diqqət yetirilməyə başlandı. Orta əsrlərdə və intibah dövründə yaşayışın əksər alımları bu dövrdə böyük əhəmiyyət kəsb edən qədim latin dilini bildiklərindən həmin dilin materialları əsasında və ya latin dili bazasında müxtəlif sahələrə aid terminlər yaratmağa başladılar. Sonrakı dövrün alımları isə elmi işlə artıq ana dilində məşğul olduğularından terminoloji sahəsində də yeni problemlər meydana gəlməyə başladı. Bu zaman ayrı-ayrı anlayışları milli dil vahidləri ilə adlandırmak və optimal şəkildə milli terminoloji vahidləri yaratmaq ehtiyacı sünü terminoloji vahidlərin meydana gəlməsinə səbəb oldu. Çünkü o dövrdə milli dildə yenicə formallaşmağa başlayan terminoloji sistem üçün tez və operativ şəkildə orijinal, bütün tələblərə cavab verə bilən terminlərin yaradılması və hər bir anlayışa təshkim ola biləcək vahidlərin formallaşdırılması o qədər də asan məsələ deyildi. Bu zaman bir söz əsasında formallaşdırılan və elmin, texnikanın müxtəlif sahələrinə aid anlayışları adlandıran eyni formalı terminlər sahələrə omonim səciyyə kəsb edir. Çünkü terminoloji vahidlər müəyyən sahə terminoloji sistemi daxilində konkret bir anlayışı ifadə etməlidir ki, burada əks olunan fikir və məna anlaşıqlı olsun, dəlaşıqlıq yaranmasına görürən çıxarması. Ona görə də dövrdən inkişaf etmiş hər bir dilində terminoloji sistemin qanunauyğun və planlı şəkildə inkişaf etməsi, dilin bu qatının fasiləsiz olaraq yeni terminoloji vahidlərlə zənginləşməsi üçün müəyyən işlər görülür, bu sahəyə həmişə

Fxüsusi diqqət yetirilir. Bu zaman bütün mümkün vasitələrdən istifadə olunaraq dilin terminoloji ehtiyacı tam ödəyə bilməsi üçün yeni forma və məzmunlu terminlərin yaradılması sahəsində xüsusi və planlı işlər həyata keçirilir.

Terminologiyanın planlı şəkildə inkişafi zamanı interlinqivistikadan bir çox qanuna uyğunluqların eñz olunması zəruri xarakter aldı. Belə ki, dil maneqelerinin aradan qaldırılmasına yönələn müasir elmi biliklərin beynəlmiləl xarakteri, terminoloji sahələrin beynəlmiləl unifikasiya olunma xüsusiyyətləri, planlaşdırma və dil quruculuğu işi ümumi nəzəri zəmin yaradır, terminologiyanın inkişaf və tədqiqi üçün ümumi metodların meydana çıxmamasına imkan verir. Ona görə də hər bir sahə terminologiyasının inkişafi zamanı ümumi terminoloji nailiyyətlərə və ümumi terminoloji metodlara asaslanmaq zəruridir.

Ümumi terminologiya xüsusi biliklər sistemi kimi əsasən Birinci Dünya müharibəsindən sonra yarandı. Onun inkişafı hələ müharibədən əvvəl və sonra yaranmış terminlərin standartlaşdırılması meylin artmasına səbəb oldu. Təsadüfi deyildi ki, terminologiyanın inkişafı onun müxtəlif məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlar, terminlərin beynəlxalq səviyyədə standartlaşdırılması işləri paralel şəkildə və taxminən eyni dövrə yarandı. O da təsadüfi deyildi ki, E.Vüster, X.Felber kimi görkəmlə terminoloqlar öz fealiyyətlərini bu tipli beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə davam etdirirdilər. Eyni zamanda, beynəlxalq terminoloji təşkilatlar və terminoloji standartlaşdırma mərkəzləri eyni coğrafi məkanda yerləşmədiyi üçün onların işlərinin əlaqələndirilməsi də bir çox hallarda müəyyən çətinliklərin yaranmasına səbəb olmuşdur.

Müasir cəmiyyətdə elmlər ümumi xarakter kəsb etməklə şərti şəkildə müəyyən sahələre bölündür. Onları ayıran və elmlərin bu şəkildə bölünməsinə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan anlayışlar sisteminin müxtəlifiyi hər bir elm sahəsinə məxsus müəyyən terminlər sisteminin yaranmasına səbəb olur. Eyni zamanda o da aydın olur ki, səciyyəvi xüsusiyyətləri baxımdan yaxın olan elmlərə də müxtəlif istiqamətlərdən yanaşmaq mümkündür və onların terminoloji sahələri haqqında ümumi terminoloji istiqamətdən mülahizə yürütmək olar.

Elm və texnikanın bəzi sahələrinə aid biliklər sisteminin spesifikasındaki böyük fərqlərə baxmayaraq onlara aid terminoloji sistemlərdə bir çox ümumi cəhətlər vardır. Çünkü bu terminoloji vahidlər həmin terminləri yaradan alımların dənisi dilin leksik materialı əsasında formalaşır və yaradığı dilin qanuna uyğunluqlarına əsaslanır. Bilik sahələrinə aid terminlərə xas olan xüsusiyyətlərin ümumi cəhətləri onların xüsusi olaraq, yəni müstəqil şəkildə öyrənilməsinə tələb edir. Ona görə də hər bir dilçi – terminoloqu tədqiqatında bu məsələlərin kompleks şəkildə araşdırılması vacib və zəruri xarakter daşıyır. Ayni-ayrı terminoloji məktəblərin və tədqiqatçılarının təcrübəsinin ümumiləşdirilməsi, ümumi və universal vəzifələrin, onların həlli yollarının tapılması ümumi elmi maraq doğurur. Bütün bunlar terminologiyanın ümumi nəzəri məsələlərini təşkil edir. Bütün bu məsələlərə həm də ayrı-ayrı dillərin

müxtəlif sahə terminologiyasının formalasdırılma imkanlarının öyrənilməsi, hər bir terminoloji sistemdə milli və beynəlmiləl termin elementlərinin yerini müəyyənləşdirib üzə çıxarmaq, terminoloji sistemlərin milli və beynəlmiləl istiqamətdə inkişaf meyllərini araşdırmaq daxildir. Çünkü terminoloji təcrübədə əvvəllər heç bir dildə olmayan yeni terminoloji vahidlərin şürlü şəkildə yaradılması və onun ümumi terminologiyaya daxil edilmesi halları tez-tez özünü göstərir. Bu zaman dillərarası əlaqələrin məntiqi nəticəsi və tədqiqat obyektiinin elmi şəkildə bölgüsü məsəlesi də təhlil edilir ki, bu da dərk olunan anoloji fakt, hadisə və proseslərin paralel şəkildə dil konstruksiyaları ilə işarə olunması imkanlarını üzə çıxarır.

Ümumi və sahə terminologiyası mütəxəssislərinin qarısında duran mühüm vəzifələri, onların imkanlarının müqayisə edərkən bu nəticəyə gəlmək olur ki, ümumi nəzəri terminologiya mütəxəssislərinin fealiyyəti daha çox sahə terminologiyaları üçün də məqbul sayılan universal (ümumi) faktlara əlaqəli olur. Bir və ya bir neçə terminoloji sistemlə məşğul olanlar isə həmin sahələrdən kənarə çıxmırlar. Çünkü çox sayıda elmi bilik sahələrinə dair peşəkar hazırlıq səviyyəsinə malik olmaq müəyyən çətinliklərə bağlıdır. Bu və ya digər sahə terminologiyası ilə məşğul olan terminologiya mütəxəssislərinin hazırlığı o sahə ilə məşğul olan peşəkar mütəxəssislərlə eyni səviyyədə dura bilmir və onların ümumi bilik səviyyəsi də eyni xarakter daşıdır. Çünkü sonuncunun müəyyən sahə ilə bağlı fealiyyəti dəhə dərin və əhatəli olur. Belə ki, həmin sahə ilə əlaqədar olan məfhumların, anlayışların mənası, məhiyyəti sahə mütəxəssislərinə dəha yaxındır və onlar bu sahəni dərindən bilirlər. Bu və ya digər elmin, texnikanın konkret bir sahəsində fealiyyət göstərən mütəxəssis həmin elm və texnikanın digər sahələrinə aid anlayışları incəliklərinə qədər bilməyə də bilər. (Məsələn, stomatoloq cərrahiyə, travmotologiya və ya terapiyaya dair anlayışların hamisini bilməyə də bilər). Lakin, tutaq ki, tibb sahəsinin terminologiyası ilə məşğul olan terminoloq həmin elm sahələrinin ayrı-ayrı bölmələrinin terminoloji sisteminə yaxından bələd olmalı, onun terminoloq pəşa hazırlığı da adı sahə elmi işçisindən yüksəkdə dayanmaqla fərqli istiqamətdə özünü göstərməlidir. Başqa sözlə, ümumi terminologiya deyərkən müəyyən biliklər sisteminə daxil olan bütün terminoloji sistem və onun tədqiqi problemləri nəzərdə tutulur ki, bu da bütövlükdə terminoloji sistemi əhatə edir. Bu baxımdan ümumi terminologiyani sahə terminoloji sistemlərinin məcmusu kimi də dərk etmək olar. Ona görə də ümumi terminologiyanın əsas predmeti kimi aşağıdakılardı nəzərdə tutmaq lazımdır:

Ümumi nəzəri terminologiya insan bilikləri əsasında formalasın anlayış və məfhumları ifadə edən sözlərin yaranmasını və istifadə olunma xüsusiyyətlərini öyrənmək, bu dil vahidlərinə məxsus olan səciyyəvi əlamətləri üzə çıxarmaq, dildə yeni terminlərin və onların sisteminin yaradılmasının optimallı yollarını axtarmaq, artıq mövcud olan terminoloji sistemi təkmilləşdirmək, daha çox terminoloji sahəni əhatə edən universal dil faktlarını müəyyənləşdirmək, ayrı - ayrı terminoloji məktəblərin təcrübəsini dərindən öyrənib ümumiləşdirmək dilciliyin mühüm vəzifələrindəndir.

TƏLƏBƏ MÜSTƏQİLLİYƏ ALIŞDIRILMALIDIR

Həsən BALIYEV,
professor

İstər orta, istərsə də ali məktəbdə təlim prosesi əlaqə, münasibət və ziddiyatdə olan iki tərəfdən, yəni öyrənən və öyrədəndən ibarətdir. Nə öyrədənsiz, nə də öyrənənsiz təlim prosesi yoxdur.

Bunlardan hansına üstünlük verilə bilər? Bu suala çox vaxt müxtəlif cavablar alınır. Bəziləri öyrənənə, bəziləri öyrədənə üstünlük verir. Bəziləri isə hər ikisine subyekt kimi yanaşırlar. Əslində isə birinci yer mənimsəmədə öyrənənin, tədris prosesinin idarə olunmasında isə öyrədənidir. Təkcə bir şey aydındır ki, öyrədən tədris prosesini ən yüksək səviyyədə idarə etmək qabiliyyətinə malik olduqda, belə öyrənən öyrənmək istəmədikdə təlim müvaffaqiyyətindən səhəb gedə bilməz.

Bir sıra hallarda öyrədənlə öyrənən arasında ziddiyətin əsas səbəbi öyrənənin öyrənmək istəməməsi olur. Hər hansı elmi məlumatı əldə etmək, ən zəruri anlayışları qavramaq, mənimsənilənləri tətbiq etmək, başqalarına çatdırmaq böyük zəhmət tələb edir. Müstəqil bilik əldə etmək arzusu ilə alovlanmayan tələbə və ya şagird üçün müəllim arzuolunmaz adama çevriləcəkdir. Belə şəraitdə öyrədənlə öyrənən arasında ziddiyətlər də müşahidə edilir. Lakin öyrənən müstəqil öyrənməyə can atdıqda, öyrədən onun xilaskarına çevrildiyindən bütün ziddiyətlər aradan qalxacaq, öyrənən öz xilaskarının dost əlindən bərk-bərk yapışmağa can atacaqdır. Müəllim öz işini ancaq bu istiqamətdə qurdurda təlim prosesini səmərəli idarə edə biləcək, sonralar isə ancaq istiqamət verməklə kifayətlənəcəkdir. Beləliklə, işini yüngülləşdirəcək, təlimdə isə maraqsızlıq, cansıxılıq aradan qalxacaqdır.

Ümumiyyətlə, təlim prosesinin, o cümlədən Azərbaycan dili təlim prosesinin əsası dərsdir. Hər bir dərsin müddəti hazırda orta məktəbdə 45, ali məktəbdə 90 dəqiqədir. Müəllim dərsin hər dəqiqəsindən səmərəli istifadəyə nail olmaq üçün ilk növbədə, dərsi düzgün qiymətləndirməyi bacarmalıdır.

Tanınmış pedaqoq M.Mehdizadə, haqlı olaraq yazmışdır: «dərs pedaqoqı prosesin «hüceyrəsi» deyil, onun özəyidir, onun həllədici hissəsidir. Onda pedaqoqikanın «xeyli» hissəsi deyil, şagirdlərin təlim və tərbiyəsinin mazmunundan, yollarından, prinsip və metodlarından bəhs olunan əsas hissə cəmlənir («Dərsin təkmilləşdirilməsi yolları haqqında», «Azərbaycan məktəbi» jurnalı, 1979, № 9).

Hər bir tələbə, yəni gələcəyin müəllimi məhz ali məktəbdə Azərbaycan dilinin tədrisi metodikası fənnindən mühazirələrə qulaq asdıqca, seminar və laborator məşğələlərdə fəallıq göstərdikcə özünü gələcək dərslərə hərtərəfli hazırlamalıdır. O, təlim prosesinə 3 suala hazır cavabla getməlidir: Azərbaycan dilindən şagirdlərə nə öyrədəcəyəm? Nə üçün öyrədəcəyəm? Nəcə öyrədəcəyəm?

Dilciliyin bütün sahələri üzrə hərtərəfli biliyə yiyələnmiş tələbə nə sualına cavab verməkdə böyük çətinliklə qarşılaşmamalıdır. Belə tələbə nə üçün sualının da cavabını tez müəyyənəlsədirdə bilər. Dilciliyin bütün sahələri üzrə hərtərəfli bilik və bacarıqlara yiyələnmiş tələbə öyrəndiyi anlayışların praktik əhəmiyyətini müəyyənləşdirməkdə də çətinlik qarşısında qalmayacaqdır.

Göstərilən üç sualın ən çətin cavablandırılanı necə sualıdır. Bu suala tələbə ancaq Azərbaycan dilinin tədrisi metodikası kursunu tam başa çatdırıldıqdan sonra əsaslandırılmış şəkildə cavab verə bilər. Biz tam kurs dedikdə, mühazirə, seminar, laborator məşğələ və pedaqoji təcrübəni nəzərdə tuturuq.

Mən bu yazımızda ancaq Azərbaycan dilinin tədrisi metodikası üzrə mühazirələrin səmərəli təşkilindən bəhs etməklə kifayətlənməli olacağam. Mənim fikrimcə, mühazirələr ən yaxşı şəraitdə Azərbaycan dilinin tədrisi metodikasını öyrənmək üçün əsaslı başlangıç sayıla bilər.

Qədim yunan filosofu ərəstunun (aristotelin) aşağıdakı kəlamını təlim prosesində, məqamı gəldikcə, xatırladıram. O, döñə-döñə tekrar edirdi ki, səadətə çatmaq üçün, ilk növbədə, məqsəd aydın olmalıdır, daha sonra isə bu məqsədə çatmaq üçün yol və vasitələr düzgün seçilməlidir.

Azərbaycan dilinin tədrisi metodikası fənnini öyrədənin və öyrənənin də qarşısında bir ümumi məqsəd dayanır. Məktəbdə Azərbaycan dili tədris edən müəllim nə? Nə üçün? Və harada – necə? Suallarına elmi və praktik cəhətdən tam cavab verməyi bacarmalıdır. Buna müvafiq olaraq hər bir mühazirə mövzusunun qarşısında da konkret suallar dayanır.

Bunun üçün əvvəlcə materialları öyrətmək işi düzgün planlaşdırılmalıdır. Planlaşdırımada, heç şübhəsiz, azərbaycan dilinin tədrisi metodikası programı və dərsliyi mühazirəçiye kömək edəcəkdir. Mühazirə üçün ayrılmış saatlar tədris planına və programına tam uyğun verilməlidir.

Hər bir mühazirənin qarşısında dayanmış məqsəd həm mühazirəçi, həm də tələbəyə aydın olmalıdır. Bugünkü dərsdə (mühazirədə) tələbə nə öyrənəcəkdir? Bunun üçün təkcə mövzunun elan edilməsi kifayət deyildir. Əlbəttə, mövzu elan edilməli və yazdırılmalıdır, lakin mövzunu elan etmək tələbənin tədqiqatçılıq istiqamətini müəyyənləşdirmək üçün kifayət deyildir.

Hər bir mühazirənin 10-15 dəqiqəsini istiqamətləndirici suallar üzrə işə həsr etmək faydalıdır. Bu istiqamətləndirici suallar tələbəni şüurlu olaraq mühazirə ilə bağlı konkret sualları öyrənməyə səfərbər etmək üçün bir növ uvertura rolunu, həm də yaxşı uvertura rolunu oynamalıdır.

Mənim tələbəm həm də bilir ki, mühazirə ilə əlaqədar irəli sürülen istiqamətləndirici suallar gələcəkdə onun imtahan sualları olacaqdır. Bu gün həmin sualların cavabını müəllimlə birlikdə müəyyənəşdirildikdən sonra həmin mövzuya ilə bağlı materialları asudə vaxtında nəzərdən keçirməkla, imtahan suallarının faizinin cavabını öyrənmiş olacaqdır.

Mövcud əsasnamədə istiqamətləndirici suallara cavab verən, daha doğrusu, yaradıcılıqla cavab verən tələbəyə bu cavablarına görə bal yazmaq mümkün olmadıqdan mən belə fəal tələbələrin fəaliyyətini gələcəkdə qiymətləndirirəm.

Yeni programma müvafiq dərslik hazırlayarkən istiqamətləndirici sualları da həmin dərsliyə daxil edəcəyəm. Əlbəttə, digər mühazirəçilər həmin sualları daha münasibi ilə əvəz edə bilərlər, lakin bu işin zəruri olduğunu hamı anlamalıdır.

Azərbaycan dilinin tədrisi metodikasına həsr edilmiş bəzi mühazirələrdəki istiqamətləndirici sualları nümayiş etdirməklə fikrimi çatdırmağa çalışacağam.

I mühazirə - «Azərbaycan dilinin tədrisi metodikası elmi» üçün istiqamətləndirici suallar:

Hansı elmləri təməyürsiz? Elmin əsas əlamətlərini bilirsiniz? Hər bir elmin, özünəməxsusluğunu necə izah edərsiniz? Daimi inkişaf edən elmin özünəməxsus inkişaf qanuna uyğunluqları olduğu məlumudur və yəqin ki, bu inkişaf tədqiqat vasitəsilə həyata keçirilir. Bəs onda azərbaycan dilinin tədrisi metodikası elmi hansı tədqiqat metodları ilə inkişaf edə bilər? Azərbaycan dilinin tədrisi metodikası elminin yaranması və inkişaf yolu barədə nə bilirsınız?

Mühakiməli tələbələr bu sualların əksəriyyətinə, müxtəlif səviyyələrda olsa da, cavab verirlər. Suallardan bəziləri belə tələbələr üçün də çətin olur. Əslində bu da əhəmiyyətdir. Çünkü mən istiqamətləndirici suallar üzrə işi başa vuran kimi mühazirədə əhatə ediləcək məsələləri diktə edib yazdırıram.

Həmin məsələlər bunlardır:

1. Azərbaycan dili tədrisi metodikası elminin predmeti, tədqiqat obyekti.
2. Azərbaycan dili tədrisi metodikası elminin qarşısında duran konkret vəzifələr.
3. Azərbaycan dili tədrisi metodikası elminin inkişaf qanuna uyğunluqları.
4. Azərbaycan dili tədrisi metodikası elminin qohum elmlərlə əlaqədə inkişaf etməsi.
5. Azərbaycan dili tədrisi metodikası elminin tədqiqat metodları.
6. Azərbaycan dili tədrisi metodikası elminin keçidiyi inkişaf yolu.

Deməli, tələbə cavab tapa bilmədiyi istiqamətləndirici sualların müəllim tərəfindən şərhinə xüsusi diqqət yetirəcək, nəticə çıxaracaqdır.

Azərbaycan dili müəllimi fənnin konkret və didaktik vəzifələrini, əsasən, orfoqrafiya təlimi və nitq inkişafı üzrə işlər zamanı həyata keçirir.

Ona görə də həmin mövzulara aid mühazirələrin istiqamətləndirici sualları üzrə işləri qeyd etməyi məqsədə uyğun hesab edirəm.

«Orfoqrafiya təlimi» mövzusu üçün 2 qoşa saat vaxt nəzərdə tutulmuşdur.

İstiqamətləndirici suallar, habelə hər iki mühazirədə cavab veriləcək konkret suallar birinci mühazirədə çatdırılır.

Mühazirənin başlangıcında tələbələri aşağıdakı istiqamətləndirici suallar üzrə işə cəlb edirəm:

- Orfoqrafiya dedikdə nə başa düşürsünüz?
- Bəs orfoqrafiya təlimi dedikdə nəzərinizə nə gəlir?
- Orfoqrafiya lügəti nə üçün lazımdır?
- Orfoqrafiyamızın və orfoqrafiya təliminin tarixində nə bilirsiniz?
- Orfoqrafiyanın tətbiqi prinsipləri hansılardır?
- Müəllim nə üçün bu prinsipləri bilməlidir?
- Orfoqrafiya təliminin başlıca prinsipləri hansılardır?
- Şagird olduğunuz dövrədə istifadə etdiyiniz hansı yazı növlərini xatırlayırsınız?
- Müəllim yazı işlərini yoxlayıb qiymətləndirərkən nəyə istinad etməlidir?

Bundan sonra hər iki mühazirədə əhatə ediləcək məsələləri yazdırıram.

Tələbələr mühazirə prosesində sərbəst olaraq qeydlər edirlər. mühazirədə əhatə edilən məsələlər isə aşağıdakılardır:

1. Orfoqrafiya üzrə məktəb kursunun məzmunu və təlim vəzifələri.
2. Orfoqrafik səhvəri doğuran başlıca amillər.
3. Azərbaycan dili orfoqrafiyasının tərtibi prinsipləri.
4. Orfoqrafiya təliminin əsas metodik prinsipləri.
5. Orfoqrafiya təlimində istifadə edilən iş növləri.
6. İmlə yazılıardakı səhvərin təshihи və bu səhvələr üzərində işin təşkili metodikası.

7. Yoxlama yazılıardakı səhvələr üzərində iş.
8. İzahlı, xəbərdarlıqlı və kommentarlı imla.
9. Yoxlama imla və onun aparılması üsulu.
10. Lügət üzrə imla. bunun əhəmiyyəti və aparılması.
11. Seçmə imla və əzbər yazı. bunların aparılması qaydaları.
12. Sərbəst və yaradıcı imla. bunların aparılması qaydaları.

İstiqamətləndirici suallardan aşağıdakılara əksər tələbələr asanlıqla cavab verirlər, çünkü bunların çoxu dil fənlərinin tədrisində öyrənilmişdir:

Orfoqrafiya nədir? orfoqrafiya lügəti nə üçündür? orfoqrafiyamızın və orfoqrafiya lügətlərimizin tarixində nə bilirsiniz? orfoqrafiyanın tərtib prinsipləri hansılardır? şagird olduğunuz dövrədə istifadə etdiyiniz hansı yazı növlərini xatırlayırsınız?

Lakin aşağıdakı sualların cavabı onlardan yaradıcılıq tələb edir: orfoqrafiya təlimi dedikdə nə başa düşürsünüz? müəllim nə üçün orfoqrafiyanın tərtibi prinsiplərini bilməlidir? orfoqrafiya təliminin

Fəşləcə prinsipləri hansılardır? müəllim yazı işlərini yoxlayıb qiyamətləndirək nəyə istinad etməlidir?

Bir sıra hallarda tələbələr müəllimin yardımçı suallarına əsaslanmaqla bu suallara da müxtəlif səviyyələrdə cavab verməyi bacarırlar. bəzi çətinliklər isə onları mühazirəyə daha diqqətlə yanaşmağa səfərbər edir.

Başqa bir mövzu - «azərbaycan dili dərslərində nitq inkişafı üzrə görüləcək işlərin məzmunu və təskili metodikası» üçün mövcud program

görüləcək işlərin imkan verir.

3 qoşa saat ayırmaya imkan verir.
İstiqamətləndirici suallar üzrə iş yenə də birinci mühazirədə başa çatdırıldıqdan sonra 3 mühazirədə əhatə ediləcək məsələləri də burada diqtə edib yazdırımlı oluram.

İstiqamətləndirici sualların əsasında tələbələrin iştirakı ilə əvvəlcə ilk növbədə nitq inkişafı üzrə aparılacaq işin məzmunu müəyyənləşdirilir.

Ilkin suallar aşağıdakılardan ibarətdir:

Hər hansı bir dildə fikri ifadə etmək üçün insana ilk növbədə nə lazımdır?

Bildiyimiz sözləri öz mənalarına çatdırmaq və deyilən sözləri başa düşmək üçün ikinci tələb nədən ibarətdir.

Hər hansı dildə 2000-3000 sözün mənasını anlamaq və onları düzgün tələffüz etmək ünsiyyət üçün kifayətdirmi? daha nə lazımdır?

Cümələ qurmaq qaydalarını, əsasən, harada öyrənirik? hər hansı bir dildə tək-tək cümlələri düzgün qurmaq bacarığına yiyələnməklə kifayətlənmək olarmı? bəs rəbitəli nitqin inkişafına hansı işlər daha çox kömək edə bilər?

Təkcə qrammatik qaydaları bilmək təkmil nitq üçün kifayətdirmi?
Üslubiyyat və nitq üslubiyyatı dedikdə, nəyi başa düşürsünüz?

Bütün bu sualları cavablandırıran tələbələrin özleri nitq inkişafı üzrə aparılan işlərin aşağıdakı istiqamətlərini müəyyənləşdirirlər.

1. lügət üzrə işlər.
2. ədəbi tələffüz və ifadəli oxu bacarıqlarının inkişafı üzrə işlər.
3. cümələ qurmaq vərdişləri üzrə işlər.
4. rəbitəli nitq vərdişlərinin inkişafı üzrə işlər.
5. üslubiyyat və nitq üslubları üzrə işlər.

Deməli, ilk mühazirədə tələbələr nitq inkişafı üzrə hər hansı istiqamətlər üzrə iş aparmığın zəruriyini müştəqil olaraq müəyyənləşdirildikdən sonra ayn-ayrı istiqamətlərdə aparılan işlərin məzmun və formalarını, yerini müəyyənləşdirmək işi tamamlayırlar.

Yuxarıdakı istiqamətləndirici suallar getdikcə genişləndirilir, tələbələrin faallığı təmin olunur. suallar verilərkən onların əvvəlkə biliklərinin bazası əsas götürülür.

Nitq inkişafına həsr edilmiş üç mühazirədə aşağıdakı məsələlər əhatə edilir.

1. Azərbaycan dilin dərslərində nitq inkişafı üzrə görüləcək işlərin əsas istiqamətləri.

2. Azərbaycan dili dərslərində lügət ehtiyatının zənginləşdirilməsi üzrə aparılan işlər.

3. Lügət ehtiyatını zənginləşdirən mənbələr.

4. Düzgün ədəbi tələffüz və ifadəli oxu vərdişlərinin inkişafı üzrə aparılan işlər.

5. Cümələ qurmaq vərdişlərinin inkişafı üzrə aparılan işlər.

6. Rabitəli nitq vərdişlərinin inkişafında ifadə və inşaların rolu.

7. İfadəli yazıların növləri. Qrammatik ifadələrin aparılması metodikası.

8. Qrammatik inşaların formaları və onlara hazırlıq işlərinin aparılması.

9. Yaradıcı yazılıardakı səhvərin hesaba alınması, təshihi və qruplaşdırılması.

10. Yaradıcı yazılıardakı nitq səhvəri və bunlara qarşı mübarizə.

11. Azərbaycan dili dərslərində üslubiyyat üzrə görüləcək işlərin məzmunu.

12. Nitqə verilən başlıca üslubi tələblər.

13. Nitq üslubları ilə bağlı görüləcək işlərin məzmunu.

14. Dilin leksik üslubi imkanları üzrə görülən işlər.

15. Dilin qrammatik üslubi imkanları üzrə işin məzmunu və metodları.

Bölmənin tədrisinə həsr edilmiş mühazirələrdə tələbələr daha faal olurlar. bunun səbəbi isə tələbələrə hələ bir hafta əvvəl hər hansı bölmə üzrə biliklərini yada salmaq, sistemləşdirməkən bağlı xəbərdarlığımızdır.

Azərbaycan dilinin tədrisi metodikası təlimi zamanı ayrı-ayrı anlaysışlarının mənimşədilməsindəki çətinliklər üzə çıxarılmalı, bu çətinliklərin aradan qaldırılması yolları müəyyənləşdirilməli, ayrı-ayrı məsələlərin müxtəlif nitq normalarının formalasdırılması və inkişafındakı rolu üzə çıxarılmalıdır. bunları üzə çıxarmaq üçün isə müəllimin istiqamətləndirici işi kifayət edir.

Çətinliklərin aradan qaldırılmasına daha çox kömək edə bilən müqayisələrdən, alqoritm və linqvistik eksperimentlərdən səmərəli istifadənin əhəmiyyəti praktik olaraq çatdırılır.

DANIŞIQ SƏSLƏRİNİN DÜZGÜN TƏLƏFFÜZÜNÜN İFADƏLİ OXUDA VƏ İFADƏLİ DANIŞIQDA ƏHƏMİYYƏTİ

Bilal MURADOV,
pedaqoji elmlər namizədi, dosent
Sevinc RƏSULOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertanti

Sözlərin, cümlələrin konkret məqamlara uyğun ifadəsinə nail olmaq üçün birinci növbədə danişiq səslərinin yazılış və deyiliş xüsusiyyətlərinə bələd olmaq lazımdır. Bəziləri nitq fəaliyyəti prosesində bunu nəzərə alır, çox zaman səslərin yalnız yazılış qaydalarının əsiri olurlar. Unudurlar ki, yazılı və şifahi nitqin hər birinin özünəməxsusluğunu və möhkəm qaydaları var. Halbuki səslərin yazılış forması ilə deyiliş qaydası bir-birindən fərqlənir.

Yazı qaydaları o qədər çatınlıq törətmir. Məktəb illərində danişiq səslərinin yazılış qaydası öyrənilir. Məsələn, hamı "gedəcək" sözünün hansı hərfələrdən yarandığını mənimsemir və bu sözü eyni formada yazır. Halbuki, dialektlərde və mətnindəki konkret məqamlarda bu sözün səsləri fərqli variantlarda tələffüz olunur. Məsələn, Naxçıvan bölgəsindən olanlar buradakı **g** səsini **d** z, yaxud **c** şəklində (gzedəcək, cedəcək), **k** səsini **y**, yaxud **h** səsi ilə **g** qarışq (gzedəcək, cedəcəh) deyirlər. Qazax bölgəsindən olanlar **c** səsini **j** şəklində və **k** səsini **h** şəklində (gedəcəh) deyirlər. Zaqtala - Qax bölgəsindən olanlar e səsini **i**, ə səsini **a**, **k** səsini x şəklində (gidacax) tələffüz edirlər. Bakı bölgəsindən olanlar buradakı **e** səsini **i** şəklində tələffüz edirlər (gidəcək) və s.

Mətnədə, danişqda da konkret məqamdan asılı olaraq "gedəcək" sözündəki səslər müxtəlif variantlarda tələffüz edilir. Əgər bu söz cavab almaq, yəni sual məqsədilə işlənirsə bu zaman sözdəki ikinci ə səsi uzun və ucadan, normativdən təxminən iki dəfə artıq uca tonla tələffüz olunur: **gedəcək?** Əgər kiminsə getməsindən təessüflənmək məqsədilə işlənirsə buradakı saatlır, o cümlədən, har iki ə səsi alçaq tonla, habelə ikinci ə səsi qısa tələffüz edilir: **gedəcəək?** Əgər kiminsə getməsindən sevinmək məqsədilə işlənirsə bu zaman bütün səslər aydın və tam şəkildə deyilir: **gedəcək.** Təəccüb hissini ifadə edən zaman isə ikinci ə səsi daha uzun, normativdən təxminən üç dəfə artıq tələffüz olunur: **gedəcəəək?**

Səslərin dialekt tələffüzü, ümumiyyətlə məqbul sayılır. Müstənsa hallarda bədii üslubda istifadə olunur. Səslərin konkret nitq məqamına uyğun olaraq fərqli tələffüzü isə məqbuldur və nitqin məzmununu zənginləşdirir. Səslərin deyiliş xüsusiyyətlərinə yaxşı bələd olmaq, onlardan mətnin oxusundan və danişqdan məqama uyğun düzgün istifadə etmək nitqi gözəlləşdirir və bundan həm ifaçı, həm də dinləyən zövq alır.

Səslərin müxtəlif çalarlarla, fərqli tələffüzü heç də onların normativ əsasını inkar etmir. Səsləri müxtəlif variantlarda demək üçün hər şeydən əvvəl ədəbi tələffüz qaydalarını bilmək və lazımlı gəldikdə buna əməl etmək lazımdır. Hər bir səsin ayrılıqda tələffüz qaydası vardır və bir çox hallarda oxuda, danişqda buna əməl olunur. Yəni səs müəyyən qaydalar əsasında aydın və düzgün tələffüz edilir. Səslərin aydın və düzgün tələffüzü **diksiya** adlanır. Hər bir səsin diksiyası, yəni ədəbi tələffüz qaydası – onun məxrəci, həcmi və s. dilçiliyin fonetika bölməsində müəyyənləşmişdir. Yaxşı oxumağa və danişmağa yiyələnmək istəyənlər səslərin ədəbi tələffüz qaydalarını mənimsəməlidirlər.

Səslərin mətn daxilində konkret məqama uyğun tələffüzü həm oxuda, həm danişqda çox mühüm rol oynayır. Belə tələffüz qaydaları mətnin məzmununu, danişığı zənginləşdirir, ona emosional çalar verir. Bir sözlə, oxunun, danişığın gözəlliyi, səlisliyi birinci növbədə səslərin konkret məqama uyğun olaraq necə tələffüz edilməsindən asılıdır.

Mətnin oxunmasında və danişqda bir sıra qüsurlar müşahidə edilir ki, bu da səlisliyi, gözəlliyi pozur. Bu nöqsanlar bəzən fiziki qüsurlarla, yaxud nitq üzvlərinin düzgün işlədilməməsi ilə əlaqədar özünü göstərir.

Bəziləri usaqlıqdan bir sıra səsləri düzgün demir. Məsələn: **r** səsini **l** kimi, **g** səsini **c** kimi tələffüz edirlər. Yaxud, danişq üzvlərini normal işlədə bilmədiklərinə görə səsini düzgün tələffüz etmirlər. **S** səsini tələffüz edərkən dili öndən aşağı endirmək, arxadan qaldırmak əvəzinə dilin ortasını yuxarı qaldırır, onun ucunu isə öna gətirərək dişlərə toxundururlar. Dialekt tələffüzü ilə də qüsurlar müşahidə edilir.

Bədii əsərlərdə eynicinsli səslərin, habelə müxtəlifcinsli səslərin müəyyən qaydada cərgələnməsi ahəngdarlıq, musiqiliklilik yaradır və çox zaman sözün məzmununa uyğun olur, onu gücləndirir. Müşahidələr göstərir ki, bədiilik yaranan vasitə kimi ən çox samit səslərin düzümdən istifadə edilir. Məsələn, «Obamızın şimal tərəfi qərbdən şərqə doğru uzanmış çilpaq qayalıq, daha sonra qalın meşəlik idi». (Abdulla Şaiq. «Köç» hekayəsi). Burada səslərin düzümü bir neçə formasını görə bilərik. Əvvəla, burada **q(x)** səslərinin ahəngi vardır: **qərb**, **şərq**, **çilpaq**, **qayalıq**, **qahn**. Göründüyü kimi, bir cümlədə dörd **q** səsi işlənmişdir. Bundan başqa, **q** səsi ilə həməhəng olan **ğ**, **k** səsləri də işlənmişdir ki, bu da müvafiq ahəngin güclənməsinə xidmət edir. Səslərin düzümü, əsasən, ahəngcə bir-birinə uyğun sözlərin işlənməsi nəticəsində yaranmışdır: **çilpaq**, **qayalıq**, **meşəlik...**

Şeirlərdə səslərin düzümü və onların yaratdığı ahəng böyük rol oynadığını görə ifadəli oxuda bu xüsusiyyət diqqət mərkəzində olmalıdır.

Bəzi şeirlərdə səslərin müəyyən qayda ilə düzümü təkcə misranın sonunda deyil, bütün şeir boyu özünü göstərir. Məsələn, Aşıq Ələsgərin "Düşdү" şeirinin birinci misrasında - «Çərşənbə gündündə çeşmə başında» olan **c**, **ş** səslərinin cərgələnməsi müəyyən ahəng yaradır, eyni zamanda, həmin ahəng çeşmə suyunun səsinə bənzəyir, beləliklə, həmin səslərin düzümü ilə əlaqədar yaranan ahəng məzmunu dolğunlaşdırır və emosiya doğurur. Ümumiyyətlə, bir çox şairlərin şeirlərinin əsasını, onların gözəlliyini

Səslərin müəyyən qaydada düzümi nəticəsində yaranan ahəng və məzmun keyfiyyətlərini təşkil edir. Belə şeirlərə M.Füzulinin «Məni candan usandırı», A.Səhhətin «Vətənimdir» şeirlərini nümunə göstərmək olar. M.Füzulinin şeirinin birinci bəyində 19 səs 79 dəfa işlənmişdir. Bunlardan 6 səs (**m**, **a**, **n**, **a**, **d**, **c**) 51 dəfə, 13 səs (**i**, **c**, **u**, **s**, **r**, **f**, **y**, **z**, **l**, **k**, **ş**, **ğ**, **h**) isə cəmi 28 dəfa işlənmişdir və bu bəytin ahənginin əsasını da həmin çox işlənən 6 səs təşkil edir. Bundan başqa, həmin bəytdə müəyyən səs birlikləri də var ki, onlar ahəngi və ritmi gücləndirir. Masələn, burada 9 **an** - **ən**, 4 **and** - **ind**, 4 **dan** - **dən** - **din** birləşmələri işlənmişdir. Yaxud Füzulinin –
Məni candan usandırı, Məni cəzavəti - esqim bülənd,

“Nalədənən kələm tərəfdarlığından nev fək kəsilsəm bənd-bənd”.

Nala tərkin qılmazam ney tək məs...
beytində na, ne, ən samit – sait düzüümü ney səsini xatırladır və sanki şairin dərdli sözləri ney səsi ilə müşayit olunur. Mətndə səslər normal və qonşu səslərlə yanaşma, qovuşma, birləşmə, habelə əvəzlenmə və s. nticəsində müxtəlif çalarlarda, variantlarda tələffüz olunur. Şifahi nitqdə səslərin tələffüz formalarını, variantlarını aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Səslər normativ tələffüz olunur; 2. Səslər normal tələffüz olunur; 3. Səslər uzanır; 4. Səslər qısalır; 5. Səslər çalarlı, başqa səsələ qovuşqۇ tələffüz olunur; 6. Səs başqa səsələ əvəz olunur; 7. Səs artırılır; 8. Səs düşür.

Səsin normativ tələffüzü dedikdə, onun fonetikadə müyyən edilmiş əmələgəlmə və səslənmə xüsusiyyətlərinə uyğun tələffüzü nəzərdə tutulur. Normativ tələffüzə, əsasən, səsin ayrılıqda tələffüzü zamanı əməl edilir. Sözün daxilində tələffüz olunanda isə buna həmişə əməl olunmur. Məsələn, i saitinin ayrılıqda tələffüzü zamanı alt çənə gərginlik tələb etmədən aşağı düşür, dilin ucu alt dişlərin səthində azacıq toxunur, dodaqlar yanlara doğru dərtlilər və yarımda gülümsəmə vəziyyətini alır, dil bütövlükda yuxarı qalxır, lakin damağa toxunmur, yaranmış cığardan zaif səs axını süzülərək dişlərin arasından xaricə çıxır. (Bax: Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. (Fonetika, orfoepiya, orfoqrafiya. Bakı, 1972, səh. 48). Sözlərin deyilişində bir çox hallarda i səsi bu xüsusiyyətləri eks etdirir. Məsələn, «ilan» sözü adı qaydada deyildikdə i səsi, əsasən, yuxarıda göstərilən qaydada tələffüz edilir və səslənməsi də normativ olur. İ səsi, habelə digər səslər, nitq prosesində, yəni məni oxunanda və ya danışında işləndikdə isə müxtəlif məqamlardan asılı olaraq fərqli şəkildə tələffüz olunur. Belə tələffüz formalarını iki qrupa ayırmak olar: normal tələffüz; normal tələffüzün pozulması.

Səsin normal tələffüzü əsasən, sözlərin adı qaydada deyilişinə aid olur. Yəni sözlər yalnız **kommunativ**, əşyavi – məntiqi mənada, yəni sadəcə olaraq ünsiyyət vəzifəsini yerinə yetirdikdə onlardakı səslər müxtəlif cür tələffüz edilir. Məsələn, i səsi bəzən adı halda (iki), bəzən uzun (izah), bəzən qısa (kitab) tələffüz olunur. İ səsini, eləcə də digər səslərin nitq prosesində ayrı-ayrı sözlərdə bu cür tələffüzü normal hadisədir, sözün mənasından, məzmunundan irəli gelir. Bu zaman səsin çalarlı tələffüzü sözün mənasını dəyişdirmir, onda emosionallıq yaranır.

Səslərin belə normal tələffüz variantları müxtəlif ola bilər. Məsələn, Ə.Dəmirçizadə ə səsinin alı cır tələffüz formasını göstərir: Adı – daş-

Uzun – qanun. Qısa – çağırıcı. Vurğulu – sırdaş. Vurğusuz – çadır. Diftonlu – qaroul. (Bax: Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. (Fonetika, orfoçipia, orfoqrafiya) Bakı, 1972, səh. 192-194).

Ağamusə Axundov işə bəmin səsin, yəni, a səsinin səkkiz cür tələffüz formasını göstərir: Vurğulu – lakin, sanki. Şəkilçi artırıtlar kən məcburi çalarlı – dünyanın, səfali. Öndə tələffüz – qayçı, ayaq. Qısa – alov, alaq. I səsi ilə qovuşur – başlayır, anaya. Xirdəkdə – at, al. Qapalılışma – yay, yağ.

Normativ – sədə, qəza. (Bax: A.Axundov. Azərbaycan dilinin fonemlər sistemi. Bakı, 1973, səh. 127-129).

Səslərin normal tələffüzü diksisi ilə bağlıdır. Yəni sözdəki mövqeyindən asılı olaraq səslər müxtəlif çalarlarda düzgün və aydın tələffüz edilməlidir. Bu cür tələffüz sözlərin düzgün, aydın, səlis deyilişini təmin edir.

Normal tələffüz zamanı səs yaranma və səslənmə qaydalarına uyğun deyilir. Məsələn, «Sınıfdə heç kəs qalmamışdır». Buradakı «heç» sözü istisna olmaqla digər sözlərdəki səslər normal tələffüz olunur.

Bir sırada səsin normal tələffüzü qəsdən pozulur. Bu o zaman olur ki, mətni oxuyan, yaxud danışan hər hansı sözü deyərkən həm də onun məzmununa münsibətini, hiss və həyacanını ifadə edir. Belə tələffüz zamanı sözün məzmununda dəyişiklik baş verir, hətta bəzən əks məzmun ifadə olunur. Səsin tələffüz norması dəyişdirildikdə onun məzmunu dolğunlaşır. Səsdə əsas tondan başqa əlavə *tonlar* olur ki, *bunlara oberton* deyilir. Sözlərə, səslərə oberton keyfiyyəti onların deyişilişindəki normaların qəsdən pozulması (uzanması, qısalması, digər səslə qovuşaq tələffüzü və s.) nəticəsində verilir.

Nitqde səsin normadan artıq uzadılması yeni keyfiyyət yaradır: söz diqqət mərkəzinə çəkilir, avaz, ahəng, ritm yaranır. Məsələn:

Quşlar, quşlar, a quşlar
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerda, gah yuvada.
Quşlar uçdu, akıldı,
Vav, səsələri kəsildi.

Birinci misrada işlənən «quşlar» sözlerinin birinci və ikincisində a səsi, üçüncüsündə ısə u və a səsləri uzanır. «Qaranquşlar» sözündə ikinci və üçüncü a səsləri normadan uzun tələffüz olunur, üçüncü misrada «burada» sözünün və dördüncü misrada «yuvada» sözünün axırıcı iki hecasındaki a səsləri uzun deyilir. Diqqət yetirilsə, həmin misralarda uzanan səslərin yeri sabitdir. Yəni, birinci və ikinci misralarda ikinci, dördüncü, altinci və yeddinci hecalardakı saitlər uzanır, üçüncü və dördüncü misralarda ısə altinci və yeddinci hecalardakı saitlər uzun tələffüz edilir. Beləliklə, ritm yaranır. İlk dörd misrada uşaq quşlara sadəcə olaraq müraciət edir, onlara münasibətini bildirmir. Sonuncu iki misrada ısə quşların getməsindən onda yaranan təssüf hissi ifadə edilir. Ona görə də burada uzanan səslər, yəni «uçu» sözündə ikinci ısə, «ökildi» sözündə birinci ısə, «vay» sözündə a səsi, «kəsildi» sözündə birinci ısə daha çox uzadılaraq tələffüz olunur. Deməli, səslerin

Fuzanması avaz, ritm yaratmaqla bərabər münasibət də bildirir, müəyyən hiss, həyəcan da ifadə edə bilir. Nitqədə səslərin normativdən qısa tələffüzü səlislik yaradır, ağır tələffüz edilən səsləri «rəndələyir» və asanlaşdırır. Beləliklə, oxuyana da, dinleyənə da xoş gəlir. Məsələn «Qirat ayaqlarını yera döyüb kişnəməyə başladı» cümləsində «Qirat» sözündəki ı səsi, «kişnəməyə» sözündəki ı səsi normadan qısa tələffüz edilir.

Yaxud:

**Çox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan.**

Burada birinci misradakı «dağlardan» sözündə ı səsi üç dəfə işlənir. Birinci ı səsi, əsasən, normativ, ikinci ı səsi bir qədər qısa, üçüncü ı səsi isə uzun, avazlanaraq tələffüz olunur.

Ifadəli oxuya səlislik, gözəllik verən vasitələrdən biri də səsin başqa səsle qovuşq tələffüzüdür. Bu hal həm saitlərə, həm də samitlərə aiddir. Daha çox samitlərin tələffüzündə müşahidə olunur. Məsələn, q səsi çox zaman digər səslərlə qovuşq tələffüz edilir. Bu səsin x, k, ğ, y səsləri ilə qovuşq tələffüzünü müşahidə etmək olar. «Uzaqdan gözəl bir musiqi səsi gəldirdi» cümləsində «uzaqdan» sözündəki q səsi x səsi ilə qovuşq tələffüz olunur. Bəzən q səsi karlaşmış halda, yəni «komanda» sözündəki k kimi tələffüz edilir. «O, öz fikrini bir daha təsdiqlədi». Burada «təsdiqlədi» sözündəki q səsi karlaşır. Bir sıra hallarda ifadəli oxu zamanı səslər düşür, tələffüz edilmir. Məsələn, «Ay müəllim, bizi deyərsiniz Mirədi niyə dənən çox isteyirsiz? Axi elə o da bizim kimi usaqdır, o da bizim kimi oxuyur. Bəs sizin ona, belə məhabətinizin sırrı nadədir?» Bu cümlələrdə «müəllim» sözü «məllim» kimi, «deyərsinizmi» sözü «deyərsizmi» kimi oxunur və beləliklə, iki səs - n, ı səsləri tələffüz edilmir. «İsteyirsiz» sözü də bu qayda ilə deyilir. Bunlardan əlavə, «usaqdır», «nadədir» sözlərindəki sonuncu r səsi tələffüz olunmur. Həmin sözlər «usaqdır», «nadədi» şəklində deyilir.

Səslərin fərqli tələffüzü dilin qanunlarına - assimiliyasiya, dessimiliyasiya, səs artımı, səs düşümü, saitlərin ahəngi, samitlərin ahəngi, cingiltüləşmə, karlaşma və s. əsasları və adəbi-bədii dilin müəyyən qaydalarına söykanır. Bunu da qeyd etmək lazımdır ki, nitqdə səsin hər cür düzümü və dəyişilməsi məqbul sayılır. Hər cür tələffüz deyilişi gözəlləşdirə bilməz, hatta onu korlayar, ağırlıq yaradar. Məsələn, «ənənələr» sözündə bir-birinə uyğun olan səslər cərgələnir, yəni, səslərin yarısı «musiqili tona malik» səmit səslərdir. Buna baxmayaraq, həmin səslərin burada sıralanması ahəng, musiqilik yaratır, əksinə, tələffüzü ağırlaşdırır.

Məni ifadəli oxumaq, xüsusiə, səsləri müvafiq qaydada tələffüz etmək əsan deyil. Əvvəlcən düşünmək, hazırlıq işləri aparmaq vacib olur. Hazırlıq zamanı müəyyən şərti işarələrdən istifadə etmək lazımdır. Yəni, əvvəlcə səzlərdəki səslərin necə tələffüz olunması işarələrlə göstərilməli, bundan sonra onları lazımi qaydada tələffüz etmək üçün iş aparılmalıdır. Səsin hər bir tələffüz qaydasının şərti işarəsi olmalıdır. Səslərin normativ tələffüzünü işarəlamaya ehtiyac yoxdur. Səslərin fərqli tələffüzünü isə işarələmək vacibdir.

ƏDƏBİ-BƏDİİ İNKİŞAFDA MUZEYLƏRİN ROLU

Şamxəlil MƏMMƏDOV,
pedagoq elmlər namizədi,
Məlahət HƏSƏNOVA,
respublikanın əməkdar müəllimi

İntellekt, qloballaşma və təhsil əsri kimi səciyyələndirilən XXI əsrə yaşıyacaq hər bir insan kompyuter savadına, siyasi, ekoloji, nitq, fiziki, estetik mədəniyyətə yiyələnmə səviyyəsi ilə dünya standartlarına müvafiq olmalıdır. Bunlarla yanaşı, hər bir dünya vətəndaşı milli və dünyəvi maddi və mənəvi dəyərlər kontekstində bədii mədəniyyətə bələdliyi ilə zamanın fövqündə durmalıdır. Bədii mədəniyyət hər bir xalqın maddi və mənəvi sərvətlərinin məcmusunu təşkil edir. Xalqın etnopsixologiyası və etnofəlsəfəsi, bədii-estetik zövqü haqqında özündə tarixi-obrazlı informasiya saxlayıb çatdırın bədii mədəniyyətə dair bilik və bacarıqların qazanılıb formalşaması fasılısız öyrənmə prosesinin nəticəsidir. Bu prosesin əsası ailədə qoyulur, məktəbəqədər tərbiyə müəssisəsində dövlət sənədi olan program əsasında məqsədyönlü şəkildə aparılır, ümumtəhsil məktəblərində nəğmə, musiqi, ədəbiyyat, Azərbaycan dili, Azərbaycan tarixi fənləri vasitəsilə genişləndirilib dərinləşdirilir; orta təhsildən sonrakı dövrlərdə ədəbi-mədəni mühitdəki amil və vasitələrlə, cəmiyyət həyatında geniş yer tutan coxsayı telekanal və radio verilişlərin, qəzet və jurnallarda verilən materialların təsiri ilə davam və inkişaf etdirilir.

Bədii mədəniyyətin formalşdırılması ədəbi və bədii inkişaf kimi 2 üzvi tərkibin reallaşdırılması ilə həyata keçirilir. Ədəbi-nəzəri inkişafa sənət, onun növleri, bir-birilə əlaqəsi və qarşılıqlı təsiri barədə məlumatları öyrənməklə bilik və bacarıqlara yiyələnmə, bu nəzəri bilikləri həyətə tətbiqetmə kimi tərəflər daxildir.

Bədii inkişaf musiqi, təsviri və tətbiqi incəsənət, söz sənəti, kino, opera, balet və s. incəsənət sahələri üzrə nümunələr barədə praktik məlumatlara yiyələnmə, zəngin bədii materiallar fonduna malik olma yolu ilə təmin olunur.

Beləliklə, elmi təfakkür və bədii təxəyyül proseslərinin nəticələri olan ədəbi-bədii inkişaf bədii, eyni zamanda əlaqəli şəkildə estetik, nitq mədəniyyətlərinin formalşamasına götürüb çıxarıır.

Milli-bəşəri əhəmiyyəti olan bədii mədəniyyətin formalşamasında ümumi orta təhsil mərhələsi, bu mərhələdə təlim prosesi kimi reallaşdırılan ədəbiyyat tədrisi ən sabit, fasılısız və səmərəli vasitədir. Məsələ burasındadır ki, ədəbiyyat tədrisini tekca sınıf-dərs prosesi ilə məhdudlaşdırmaqla geniş məzmunlu bədii mədəniyyətin inkişafına nail olmaq mümkün deyil. Dünya təcrübəsi və respublika məktəblərində

Foplanmış müəllim axtarışlarının nticələri təsdiq edir: ədəbi-bədii inkişafda, bədii mədəniyyətin formalşdırılmasında ədəbiyyat tədrisində müvafiq təməyülli müzeylərdən istifadə əvəzsiz bir formadır.

«Muze» sözü yunanca «muza» sözündən törmüşdür. Qədim yunan mifologiyasında elm və incəsənat ilahə-hamilərinin hər biri belə adlandırılmışdır. Uraniya-astronomiya, Kalliona – epos və gözəl nitq, Klio-tarix, Melpomena – faciə, Polihimniya-lirika, Taliya-komediya, Erato-poeziya. Ternsixora-rəqqaslar, Evterpa-musiqi hamiləri adlandırılmışdır. Muzey bu 9 ilham pərisinin – hamisinin toplaşdırıb məbəd hesab olunurdu. Doğrudan da, müasir ekspozisiyaların quruluşu orada toplanan eksponatların müxtəlif məzmunlu və rəngarəngliyi baxımından çoxsa həlidir. Muzey tarixi, mədəni, ədəbi, estetik, sosial-ictimai, etnoqrafik dəyərli əşya və avadanlıqların müəyyən sistemlə yerləşdirildiyi, qorunub saxlandığı, əyani öyrənmə və təbliğ olunduğu müəssisədir. «...muzeylər milli şürurun, mədəniyyət və maarifin inkişafına kömək edir».

Sosial-mədəni təyinatlı elmi-tədqiqat və elmi-maarif işləri olan muzeylərin tipləri bunlardır: elmi-maarif, elmi-tədqiqat və tədris.

Muzeylər profili görə tarixi, texniki, təbiət, incəsənat, ədəbiyyat təməyülli olur. Bunlar öz növbəsində memorial, kompleks və diyarşünaslıq növlərinə bölünür.

Muzeylərdə toplanmış eksponatlar müxtəlif səpgili və formalıdır. Burada məişət əşyaları, yaşayış evləri və coğrafi məkanların şəkilləri, rəsm əsərləri (sənətkarın özünün portreti, əsərinin baş qəhrəmanının şəkilləri), əsərlərinə yazılmış müsiqinin not yazıları, əsərlərinə aid ədəbi-tənqidî məqalə və tədqiqat işlərinəndən sitatlar, səsi yazılmış lənt yazıları və s. olur.

Göründüyü kimi, muzeylərdə əyani vasaitlər müxtəlif formalı və növlü informasiya mənbələridir. Bu müxtaliflik onu qəbuletmə və mənimsəmə mexanizminin müxtəlifliyini və bu qavrama qaynaqlarının rəngarəngliyini təmin edir.

Pedaqoji ədəbiyyatda muzeylərdəki vəsaitlərdən istifadənin zəruriliyinə toxunulmuşdur. Dünya xalqlarının pedaqogikasında da məktəbin muzeylə bağlı fəaliyyət göstərməsi zəruri və vacib sayılmış, məktəbin muzeylərlə əlbir iş sisteminə yiyələnməsinin zəruriliyi, bu istiqamətdə rəngarəng iş formallarına (ekskursiyalar, görüşlər, lektoriyalar və s.) istinad olunması, bilavasita məktəbdə şagirdlərin estetik görüşlərinin genişləndirə bilən şəkil qalereyalarının, incəsənat güşələrinin yaradılması, bu işdə fəal mövqeyi ilə tanınmalı olan müəllimlərin özlərinin estetik mədəniyyətinin yüksəldilməsi, estetikanın pedaqogika ilə birləşdirilməsi kimi cəhətlər aşkarla çıxarılmışdır. Rusiyada muzeyşünaslıq bir elm kimi formalşmış, zəruri muzeyşünaslıq terminləri, predmeti, metod və mənbələri, bunun spesifik cəhətləri araşdırılmışdır. Muzey pedaqogikası termini yaradılmış, bu, aşağıdakı məzmunda açıqlanmışdır: «Muzey pedaqogikası-ictimai, elmi-ixtisas fənni olmaqla muzeylərin – muzey

vasitəsilə aparılan tərbiyə və təlim işlərinin məzmununu, prinsiplərini, habelə muzey işləri üçün səciyyəvi metodları öyrənir».

Azərbaycan təhsili ilə bağlı sənədlərdə muzeyin imkanlarından təlimi və tərbiyəvi baxımdan istifadə məsələsinə toxunulmuşdur.

Məktəblı gənclərin estetik mədəniyyətini yüksəltmək, bu məqsədlə onların «dövlət muzeylərinə, yerli tarix və diyarşünaslıq muzeylərinə, ...təsviri sənət qalereyasına, ... filmlər kollektiv» baxışlarını təşkil etmək, hər bir tədbirdən sonra alınan təessürati ümumiləşdirmək pedaqoji kollektivlərin qarşısında duran mühüm vəzifələr kimi qeyd olunur.

Azərbaycan pedaqoji fikir tarixində yeri olan professor Ə.Həşimov yazırı: «Şagirdləri sərgilərə, incəsənat və ədəbiyyat muzeylərinə, həmçinin heykəltərəş və rəssamların yaradıcılıq laboratoriyasına, şəkil qalereyalarına da ekskursiyaya aparmaq lazımdır. Belə ekskursiyalar zamanı şagirdlər incəsənat nümayəndələri ilə, onların işləri ilə daha konkret şəkildə tanış olur, rəssamın rənglərdən, memarın palçıqdan, gildən, daşdan və dəmirdən, heykəltərəşin mərmərdən, bürünç və ağacdən xariqələr yaradığını öz gözləri ilə görürler».

Monoqrafik ekspozisiya özünü tutumu və zənginliyi ilə daha çox əhəmiyyətlidir. Sənətkarın uşaqlıq və təhsil illəri, ilk yaradıcılığı, yaradıcılıq yönümüzdən yazıçıya təsir edən ədiblər, fəaliyyət dövrləri, əsərləri, əsərlərinin ekran və ya teatr hayatı, yubiley tədbirləri, sənətkarın obrazı bədii ədəbiyyatda, kinoda, rəssamlıq və heykəltərəşliqda kimi tərəfləri əhatə edən muzey materialları yazıçı, onun məişəti, həyat tərzi, şəxsiyyəti, yaradıcılıq sirləri barədə zəngin məlumat çatdırır.

Muzey materialları və memorial komplekslər sinifdən xaric işlər üçün də cəlbedici materiallar verir. Xüsusən əyani ekskursiyaların təşkili və keçirilməsində ekskursiya əhəmiyyətlidir; memorial materiallar şagirdlərdə çox böyük emosional reaksiya doğurur.

Muzeylərlə tanışlıq, onlarla bağlı olan yerlərdə olmaq şagirdlər üçün xüsusi əhəmiyyət kəsb edir: bunlar «yazıcı həyatının və yaradıcılıq fəaliyyətinin çox tərəflərini açır».

Təcrübə göstərir ki, ədəbiyyat tədrisinin bütün mərhələlərində memorial materiallardan sistemi istifadə:


a) şagirdləri fəallaşdırır, onlarda müşahidə və qavramı inkişaf etdirir;

b) ədəbi əsərin ideya-məzmununu dərindən mənimsəməyə təsir göstərir;

c) eyni mövzulu incəsənat əsərlərinin bədii-estetik dərkini optimallaşdırır.

Ədəbiyyat dərslərində muzey materiallarından istifadənin imkanları geniş və müxtəlif motivlidir:

1. Yazıçı dövrünün ədəbi mühiti və onun bioqrafiyasının öyrədilməsində muzey ekspozisiyasından istifadə.



2. Programda tədrisinə geniş yer verilmiş əsərin mövzu və ideyasını, məzmununu öyrətmək işini optimallaşdırma niyyətli eksponatlardan istifadə.

3. Ədəbiyyat tədrisinin aktual problemlərindən olan ədəbiyyatın incəsənətin başqa sahələri ilə əlaqəli öyrədilməsində müzey materiallarından istifadə.

4. İncəsənət sahələri haqqında şagirdlərə əyanlıq əsasında məlumat vermək məqsədilə müzey materiallarından istifadə.

Pedaqoji ədəbiyyatda şagirdlərin bədii və estetik tərbiyəsində müzey daxilində həyata keçirilən iş formaları və tədbirlərin növləri araşdırılmışdır. S.Əmirxanovun araşdırmasında təklif etdiyi aşağıdakı iş formaları və tədbirlər tekce estetik tərbiyə məqsədli olmayıb, ədəbi-bədii inkişaf üçün də faydalıdır:

«1. İncəsənət müzeylərində müxtəlif mövzularda təşkil olunan sərgilər, ekspozisiyalar.

2. Yaradıcı sənətkarlarla görüş gecələri.

3. Lektoriyalar, orada aparılan söhbətlər və mühazirələr.

4. Viktorinalar.

5. Müxtəlif xarakterli yaradıcı müsabiqələr.

6. Məktəb müzeyləri üçün eksponatların və ekskursiya təlimatçılarının hazırlanması üzrə görülən işlər.

Muzeydən kənar yerlərdə həyata keçirilən və mühüm estetik təsiri ilə diqqəti cəlb edən mədəni-kütləvi tədbirlər, iş formaları isə aşağıdakılardır:

1. İri yaşayış məntəqələrində – ayrı-ayrı şəhərlərin, qəsəbələrin mədəniyyət evləri, mədəniyyət saraylarında təşkil olunan səyyar sərgilər.

2. Ayrı-ayrı ümumtəhsil məktəblərində təşkil olunan səyyar sərgilər.

3. Ümumtəhsil məktəblərində təşkil olunan lektoriyalar, disputlar, viktorinalar.

4. Məktəb bədii dərnəkləri.

5. İncəsənətin ayrı-ayrı sahələrindən, müzeylərin eksponatlarından bəhs edən sənədləi filmlərin, fotoalbumların nümayişi.

6. İncəsənət müzeylərində bəhs edən televiziya verilişlerinin video yazı vasitəsilə nümayişi.

7. Müsabiqələrin keçirilməsi.

Həmin iş formaları müəyyənləşdirildikdən sonra qeyd olunur ki, incəsənət müzeyləri vasitəsilə həyata keçirilən tədbirlər kompleksi əyani illüstrativ əsərlərdə, bədii fəaliyyətin genişləndirilməsi zəminində yuxarı sinif şagirdlərinin estetik dünyagörüşünün formallaşmasına mühüm əhəmiyyət kəsb edir».

Bələliklə, qeydlərdən bəlli olur ki, gənc nəslin ədəbi-bədii inkişafını təmin etməkdə müzeylərin rolü böyükdür..



TABELİ VƏ TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏRİN ÖYRƏDİLMƏSİNĐƏ MÜQAYISƏDƏN İSTİFADƏ

Tahirə HƏSƏNOVA,
Bakıdakı M.Müşfiq adına 18 nömrəli
pilot məktəbin müəllimi

Azərbaycan dilinə düzgün münasibət tərbiyə etmək, gələcək fəaliyyət sahəsindən, ixtisasından asılı olaraq bu dildə sərbəst, savadlı danışmağı, yazmağı öyrətmək müasir informasiya axını və qloballaşma şəraitində daha böyük əhəmiyyətə malikdir. Dilə münasibət təkcə ünsiyyət baxımından qiymətləndirilə bilməz. Doğrudur, bu, başlıca vəzifə kimi vacibdir, lakin işin hamısı deyil. Dil tarixi yaddaşın daşıyıcısı kimi şagirdlərdə milli dəyərlərə məhəbbət tərbiyə edir, vətəni sevməyi, onu göz bəbəyitək qorumağı öyrədir.

Doğma dil həmisi mənəvi-əxlaqi keyfiyyətlərin daşıyıcısı kimi çıxış edir. Şagirdlər Azərbaycan dili dörslərində təkcə bu və ya digər qrammatik qaydalarla tanış olmurlar. Həm də düzgün münasibətlər sisteminə yiylənlərlər. Dil öyrədilməsi prosesi düzgün, fəal təlim metodlarından səmərəli istifadə edilməklə təşkil olunduqda bu, hafizə, məntiqi təfəkkür, mühakimə kimi hayatı əhəmiyyətli keyfiyyətləri inkişaf etdirir.

Mən təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işimdə bunları həmisi diqqət mərkəzində saxlayıram. Çalışıram ki, ana dilimizin sadalanan imkanlarından lazıminca istifadə edim. Bu da belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan dilinin tədrisində heç bir xırda məsələ yoxdur. Konkret mövzudan, nəzərdə tutulan tədris tapşırıqlarının xarakterindən asılı olaraq, dörsərimi elə təşkil edirəm ki, təlimin həm təhsilləndirici, həm tərbiyələndirici, həm də inkişafetdirici vəzifələri vəhdətdə, bir tam halında hayatı keçirilsin.

Orta ümumtəhsil məktəblərində Azərbaycan dili üzrə öyrədilməsi nəzərdə tutulan materialları çətinlik dərəcəsinə görə, şərti də olsa, qruplaşdırmaq mümkündür. "Tabeli və tabesiz mürəkkəb cümlələr" mövzusu mürəkkəb, nisbatən çətin qarvanılan mövzulardandır. Ona görə də mən təcrübəmə əsaslanaraq, həmin mövzunu necə tədris etdiyimi aydınlaşdırmağa çalışacağam.

Təcrübə göstərir ki, mövzunun tədrisinə "cümle" haqqında sual-cavabla başlamaq, unudulmuşları yada salmaq, anlaysı möhkəmləndirmək daha səmərəli nəticə verir. Bundan sonra yeni mövzunu elan edirəm. Fəal təlim metodlarından istifadə edərək, şagirdlərin diqqətini mövzudakı iki anlayışa



Fyönlədirəm. Sinfda canlanma yaranır. Şagirdlərə bir-biriləri ilə fikirlərinin bölüşməyə, məsləhətlaşməyə imkan verirəm.

Məlumdur ki, hər hansı anlayışın başa düşülməsi anlayışın ifadə etdiyi cism və hadisələrin mahiyyəti, daxili əlaqləri ilə bağlıdır. Bu xüsusiyyət Azərbaycan dili ilə bağlı yeni biliklərin öyrədilməsində də özünü göstərir. Yeni biliqli bağlı məlumat tədris prosesində öyrənilmiş və ya şagirdin həyata təcrübəsində rastlaşdığı faktlar əsasında şərh edildikdə nəticə daha səmərəli olur, şagirdlər materialı şüurlu surətdə yadda saxlayırlar. Mürəkkəb cümlənin tabeli və tabesiz növlərinin tədrisində şagirdlərin fəallaşdırılmasına yönəldilmiş bu tərzdən iki variantda istifadə etmək olar:

1. Müəllim özü yeni tədris materialının öyrədilməsində köməkçi vasitə olan sözləri, anlayışları izah edir.

2. Həmin sözlərin, anlayışların mahiyyətinin izahı şagirdlərə tapşırılır.

Təcrübə göstərir ki, mənimsemə, şagirdlərin feallığı baxımından ikinci variant daha səmərəli nəticələnir. Ayndır ki, işin ikinci variant əsasında təşkilində şagirdlərin feallığı məhz müəllimin gücü ilə təmin edilir. Müəllim ilk baxışda qeyri-fəal, şagirdlərsə fəal təsir bağışlayırlar. Lakin nəzərə almaq vacibdir ki, bu təsəvvür zahirişdir və şagirdlərin feallığı məhz müəllimin dərsi necə qurmasından asılıdır. Bunları nəzərə alaraq, şagirdləri yeni tədris materialını qavramağa hazırlamaq məqsədi ilə onların diqqətini mövzuda əksini tapmış “tabeli” və “tabesiz” sözlərinə cəlb edirəm. Həmin sözlərin mahiyyətini izah etməyi şagirdlərə tapşırıram. Qeyri-ənənəvi təlim metodu kimi istifadə etdiyim bu üsul şagirdləri fəallaşdırır. Onların yaxından iştirakı ilə belə bir nəticə formalasdırılır ki, birinci söz (tabeli) “asılı”, ikinci söz (tabesiz) “asılı olmayan”, “müstəqil” mənalarını ifadə edir. Bundan sonra həmin sözlərin mövzu kontekstində mənəsi üzrə iş aparıram. Təcrübə göstərir ki, yeni mövzu üzrə işin belə təşkili şagirdləri fəallaşdırmaqla yanaşı, problemlı situasiya yaratmaqla nəticənin usaqların özləri tərəfindən başa düşülməsinə gətirib çıxarıır. Şərti olaraq, yeni tədris materialının mənimseməlinin hazırlıq məqsədi daşıyan bu mərhələdən sonra şagirdlərin diqqətini tabeli və tabesiz cümlələrin növləri ilə bağlı nümunələr verilmiş aşağıdakı cədvələ yönəldirəm.

Mürəkkəb cümlənin tabesiz və tabeli növlərini müqayisəli şəkildə mənimsemətək üçün cədvəl:

Tabesiz mürəkkəb cümlə	Tabeli mürəkkəb cümlə
1. Əsən külək onun qəlbini doldu və elə bil bədəninə yeni qüvvət gəldi. (Ə.Vəliyev).	Mən bilirəm ki, keçmiş dərsi yaxşı mənimsemədən yeni dərsi öyrənə bilmərsən.
2. Baxdıqca insanın gözü qaralır, şair olmayan da xəyalə dalır. (S.Vurğun).	Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. ("Koroğlu").
3. Hava aydın, səma ayna kimi, günəş hərarətli idi.	Kimi istəyirsən, onu da apar.

Cədvəldəki nümunələr şagirdlərə imkan verir ki, onlar mürəkkəb cümlənin hər iki növünün tərkib hissələrini əlaqələndirməklə oxşar və fərqli məqamları müqayisə edərək nəticə çıxarsınlar.

Müqayisənin yeni mövzunun öyrədilməsindəki təsirini artırmaq üçün şagirdlərə gözlənilən nəticələri çatdırıram, onlara aydın olur ki, konkret şəkildə aşağıdakıları öyrənməlidirlər:

1. Hər iki cümlə quruluşa mürəkkəbdir. Mürəkkəb cümlənin növüdür.
2. Hər iki növ iki və ya daha artıq cümlənin mənə və qrammatik cəhətdən birləşməsindən əmələ gəlmışdır.
3. Hər iki növdə tərkib hissələr arasında mənə əlaqələri vardır.
4. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrdə bitmiş fikir ifadə olunur, yeni bitmə intonasiyası vardır.
5. Hər iki növdə bağlıyıcılardan istifadə olunur.
6. Hər iki növdə bağlıyıcılar intonasıya ilə də əvəz oluna bilər.

Eyni zamanda, mürəkkəb cümlənin növlərinin tərkib hissələrinin əlaqələnməsində müəyyən fərqlərin də olduğunu şagirdlərin nəzərinə çatdırıram. Onlar bilirlər ki, tabesiz mürəkkəb cümlənin tərkib hissələri tabesizlik bağlıyıcıları (həm, həm də, nə, nə də, amma), tabeli mürəkkəb cümlələrin tərkib hissəleri bağlıyıcıları isə tabelilik (əgər, ki, madam, ona görə ki) ilə bağlanır.

Öyrənilənləri əyani şəkildə izah etmək üçün verilən cədvəl üzrə iş aparıram:

Tabesiz mürəkkəb cümlələr	Tabeli mürəkkəb cümlələr
1.Ya uşaqlar kəndə gələcək, ya da biz onları görməyə gedəcəyik.	Kim ki, iş üstündə ürək əridir, Gülşənə döndərir bomboş gölləri. (S.Vurğun).
2.Həm hava qızır, həm də qar əriyirdi.	Biz bağdan tez qayıtdıq, çünkü yağış səpələyirdi.
3.Sən onu tanımirsan, amma o səni tanıyır.	Madam ki, Şəfiqə özü də məsləhət bilir, deməli, hər şeyi qabaqcadan götür-qoy edib.

Tabeli və tabesiz mürəkkəb cümləni fərqləndirərkən şagirdlərə onu da izah edirəm ki, tabeli mürəkkəb cümlələrdə bağlıyıcı sözlərən (bu, ona, onda, orası da), qarşılıq bildirən sözlərən (o qədər, oraya) də istifadə olunur. Məsələn: Mən nə qədər bacarırdım, o qədər kömək etdim, işlədim. Yadımdadır ki, onda biz hələ kənddə olardıq.

Tabesiz mürəkkəb cümlələri təşkil edən sadə cümlələr bərabərhüquqlu olur, tabeli mürəkkəb cümlələrin tərkib hissələrini isə qrammatik cəhətdən biri digərindən asılı olan cümlələr təşkil edir.

Təcrübə göstərir ki, tərkibindəki sadə cümlələrin bərabərhüquqlu olması baxımından tabesiz mürəkkəb cümlələr həmcins üzvlü cümlələrlə qarışdırılır. Bunları bir-birindən fərqləndirməyi şagirdlərə tapşırıram. Bunun üçün şagirdlərə cümlələr yazılmış kartoşkalar təqdim edirəm.

I kartočka:
a) Hava çox soyuq idi, amma qar əlaməti görünmürdü.
b) Çay çox dərin idi, amma qar əlaməti görünmürdü.

II kartočka:
a) Bu işi ya Sona, ya Zəriya, ya da Gülsən görə bilər.
b) Ya biz axşam yoldaşlarımızı zindandan qurtaracaq, ya da onlar bizi öldürəcəklər.

Şagirdlərə məsləhət görürəm ki, onlar cümlələri təhlil etsinlər. İşin belə təşkili şagirdlər bu fərqi izah etməyə kömək edir. Onlar həmcins üzvləri cümlənin quruluşca sade olduğunu bildirirlər. Digər cümlədə isə iki mübtədə, iki xəbər olduğun qeyd edirlər və aydınlaşdırırlar ki, "b" variantlı cümlələr tabesiz mürəkkəb cümlələrdir. Şagirdlərə bunu da aydınlaşdırıram ki, həmcins üzvlərdə ümumlaşdırıcı sözlərdən istifadə olunur. Tabesiz mürəkkəb cümlədə isə bu yoxdur.

Eyni zamanda şagirdlərə izah edirəm ki, tabesiz mürəkkəb cümlələrin tərkibində sada cümlələrdə de həmcins üzvlər olur. Məsələn: Bu məclisədə hamı şən dənişir, gülür, nəğmə oxuyur, rəqs edirdi.

Dərs zamanı bu cür müqayisələrdən istifadə şagirdlərin təfəkkürünün inkişafına, sərbəst düşüncə vərdişinin yaranmasına kömək edir.

Təbeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr arasında da belə müqayisələr aparmaq mümkündür. Burada baş cümlələr budaq cümlələrlə həmişə bağlayıcılarla əlaqələnmir. Bu baxımdan şagirdlər bəzən budaq cümləni baş cümlədən ayırmalı çətinlik çəkirler. Məsələn: 1. Hamiya aydın idi ki, kiçik bir ehtiyatsızlıq yanğına səbəb ola bilərdi. 2. Kim dərsəhazdırısa, o gəlsin.

Şagirdlərin bəziləri ki bağlayıcısına qədər olan hissəsini baş cümlə olduğunu mexaniki şəkildə bilsələr də, müəyyən çətinliklərlə qarşılaşırlar.

Ona görə da nümunələrlə bir daha aydınlaşdırıram ki, sual veriləkən cavab verən hissə baş cümlədir. Bu məsələni aydınlaşdırırankən çox zaman budaq cümlələrə aid yaradıcı iş aparıram. Şagirdlər dikta olunan mürəkkəb cümlələri sada cümələyə çevirib yazırlar. Məsələn: Onun hələ ağlinə gəlməzdə ki, bu təzə ev Nərgizgilindir. Bu təzə evin Nərgizgilin olduğu hələ onun ağlinə gəlməzdə. Ürayıma dammışdı ki, səninlə yolda rastlaşacağam. Səninlə yolda rastlaşacağım ürəyimə dammuşdı və s.

Daha sonra hər hansı bir budaq cümləsini sadələşdirib digər budaq cümlə şəklində vermək mümkündür. Məsələn: Xahişim budur ki, özündən böyükələr həmişə hörmət edəsan. (Xəbər budaq cümləsi). Xahiş edirəm ki, özündən böyükələr hörmət edəsan (t.b.t.). Bu və ya digər müqayisə xarakterli cümlələr şagirdlərə mürəkkəb cümlə bəhsinin daha yaxşı öyrənilməsinə kömək edir. Tayin budaq cümləsi ilə tərzi-hərəkət budaq cümləsi, qarşılaşdırma və şart budaq cümlələri və s. buna misal ola bilər. Bu mövzular fəal təlim metodlarının bütün növləri üçün yararlıdır və həm qrup, həm cütlər, həm də diskussiya şəklində dəyirmi masada aparıla bilər.

DÜNYA ROMANLARI – BESTSELLERLƏR

Nahidə MƏMMƏDXANOVA,
filologiya elmləri doktoru, professor

Ədəbi əsərlər geniş və müxtəlidir. Yaziçiların sayı, əsərlər, estetik meyllər çoxdur.

Amma bu ideyalar mübahisəsi xoasunda, mədəniyyətdə yeniliyə iddialar, müasir varlığın bədii dərki cəhdəri – bütün bu çoxluğun arasında elə əsərlər vardır ki, onlar öz psixoloji dərinliyi və üslubun emosional dolğunluğu ilə dünyani fəth etmişdir. Bunlar XX-XXI əsərlər nəşrinin aparıcı müəlliflərinin ən yaxşı əsərləridir – roman bestsellerləridir.

Bu romanlar bir neçə il ərzində onlarca dilə tərcümə olunmuş, milyon tirajlarla çap edilmişdir.

Bütün bunnular baxmayaraq, həmin əsərlərə oxuyucuların marağının azalmamışdır. Bu kitablar müzakirə edilir və onlar ədəbi fenomen kimi tədqiq olunur.

Deyilənlər əsasən dörd roman-bestsellerlərinə aiddir. Onlar aşağıdakılardır:

İsveçə yazarı P.Zyuskandın «Ətriyyatçı», yapon yazarı X.Murakaminin «Qoyun ovu», fransız yazarı F.Saqanın «Əlvida, kədər!» və Braziliya yazarı P.Koelhonun «Kimiyaqər» əsərləri.

Paolo Koelho və onun «Kimiyaqəri». Braziliyalı Paolo Koelho – dünyanın ən populyar və çox oxunan yazıçılarındandır. Onun bütün əsərlərinin başlıca ideyası öz taleyinin təcəssümünə nail olmaqdır. «Kimiyaqər» roman-pritçası da bu baxımdan istisna deyil. Onun əsas fikri çar Melhisedekin çoban Santyaqoya müraciət edərək dediyi cümlədədir: «Nəyi isə hədsiz dərəcədə arzuladığın zaman, bütün kainat arzuna çatmağına sənə kömək edir». Və yaziçi da bütün varlığı ilə buna inanır. Belə ki, ömrən yaşayıb öz taleyimin təcəssümünə nail olmaq, tam mənasını həmişə dərk edə bilmədiyimiz bir neçə mərhələni dəf etmək deməkdir.

Lakin bu mərhələlər bizi tale yoluna aparıb və məqsədimizə nail olmağa kömək edəcək dərslər verir. Paolo Koelho romanında yazar: «İnsan yalnız özünün nəyə layiq olduğunu, nəyin uğrunda əzmlə mübarizə apardığını dərk edəndən sonra tanrıının əlində bir alətə çevrilir və ona yer üzündə yaşamağın mənası açıqlanır».

«Kimyagər» – kamil əsər və eyni zamanda ümid dərsi, taledən sehifələrdir. Və əgər bundan sonra da dünyada mənəviyyat hakim olmazsa, həqiqətən də, qəmli bir mənzərə yaranar.

Fransuaza Saqan və onun «Əlvida, kədər!»ı. Məşhur Fransız yazıçısının ən son romanlarından biri ölüm mövzusu üzərində qurulmuşdur. Bu, ömrünün qırıq ilini ələcsiz xərcəng xəstəliyinə düşər olduğunu və həyatının sonuna bir neçə ay qaldığını həkimdən öyrənən Matye adlı bir şəxsin hekayəsidir. İndi zaman onun üçün həm əbədiyyət, həm də qısa andır. Ölümçül xəstəliyə tutulması barədə danışdıq insanların hər biri – dostu, keçmiş məşuqəsi və hazırkı həyat yoldaşı – bəsarsızlığı xəbəri hərə özüna görə qəbul etmişdi.

Matye anlaşımdır ki, ölüm yalnız onun özünü sarsıdacaq, onu sevən hər kəsi təcəccübəldirək, mərhəmət hissi doğuracaq, lakin onu sarsıldıq qədər heç kimi sarsılmayacaq. Bir neçə saat keçmir ki, o bütün həyatının ardıcıl səhvlarından ibarət olduğunu dərk edir. Ancaq az öncə öz mövcudluğunu yüksəlik xətti kimi, taleyindən son dərəcədə razı və zirvələrə can atmayan insanın həyat yolu kimi qəbul edirdi.

İndi galəcəyin yoxluğu Matyenin həyatını daha mənalı edir, həkimin qəbulunda olduğu həmin günə qədər heç vaxt yaramamış sualları özüne verir, düşünərək təhlil edir.

«Əlvida, kədər» romanı F.Saqanın əvvəlki əsərlərinin mövzusunun davamıdır. Lakin həyata uduzmuş, həqiqət axtarışından yorulmuş qəhrəmanların özünü təhlili daha da dərin və düşünülmüş olur.

F.Saqanın kitabları heç vaxt fəlsəfi romanlar sayılmasa da, həzər zaman oxucuları düşünməyə vadər edir.

Patrik Zyuskand və onun «Ətriyyatçısı». «Ətriyyatçı» XX əsrin sonunun ən qeyri-adi romanlarından biridir. Gözəl və eyni zamanda olduqca eybəcər. İsvəçəli yaziçi Patrik Zyuskandin öz «Ətriyyatçı»sını yaradıldığından düz 15 il keçir. Bu romanın taleyi çox nadir və maraqlıdır. Bu illər arzında əsər dönyanın 35 dilinə tərcümə edilmiş, milyon turaclarla çap olunaraq, müxtalif kontinentlərdə yaşayan oxucular üçün stolüstü kitabıb dönmüşdür. Və artıq 10 ildir ki, bestseller siyahısından çıxmır. Bu gün Internet səniflərində keçirilən ədəbi sorğularda «Ətriyyatçı» dönyanın ən çox oxunan romanları siyahısına daxildir.

«Ətriyyatçı» tamamilə müstəsna romantik əhval-ruhiyyəyə detektivdir. Əsərin əsas qəhrəmanı Can Batist Qrenuy, ətriyyatçıdır və özü da uşaqlıqdan heç vaxt, heç bir qoxu duymadan ətirlər yaradır, 1000 mil məsafədən fəvqələdə qoxu hissətmə istedad sahibidir. Yarı dəli, yan manyak, qoxuya görə və qoxudan ötrü insanları öldürən bu insan, öz maharətini mükəmməlliyyət çatdırmışdır. Qrenuy dönyanı ovsunlamağı bacaran atır yaratmışdır. «Əgər o, istəsəydi bütün Parisdə onlarca yox, yüzlərlə insanı vəcəd gətirər, ... kralı isə onun ayaqlarını öpməyə məcbur edərdi; Papaya qoxulu məktub göndərər və hamının qarşısına yeni

Məsiha kimi gələ bilərdi ... hətta yer üzündə Allaha dönə bilərdi. Bunun hamisini o, istədiyi vaxt edə bilərdi. O, bunu etməyə qadir idi və gücü də çatardı. O, bu ixtiyarı öz əlində saxlayırdı. Ətirlə dolu flakon onun əlində idi. Bu flakon ona səlahiyyət verirdi. Bu səlahiyyət pulun, terrorun, ölümün səlahiyyətindən üstün idi: bu səlahiyyət insanları məhəbbətin təsiri altına salırdı, ovsunlayırdı...».

Lakin bu səlahiyyət yalnız tək birə şeyi ona verə bilmirdi: bu da onun şəxsi qoxusuzluğu idi. O, bütün dünyada öz ətirlərinə görə məşhurlaşınlap Allaha belə dönsə də – özü heç bir qoxuya malik olmadıqından heç bir vaxt necə insan olduğunu başa düşməyəcək. Lakin bu onu, dahi ətriyyatçını narahat etmir. O, yeganə və vahid insandır ki, onun ətirlərinin ovsun gücü onu fəth edə bilmir. Bu afət ovsunlar onun qarşısındı acizdirlər...



Xaruki Murakami və onun «Qoyun ovu». X.Murakaminin kitablari yapon ədəbiyyatına olan münasibətimizi tamamilə dəyişdirə bilən kitablardandır. Həyatının yarısından çoxunu xaricdə yaşıyan, lakin yapon dilində yazüb-yaratmağı davam etdirən yaponiyali artıq 20 ildən çoxdur ki, öz qeyri-adi əsərləri ilə bütün dünya oxucularının qəlb və xəyallarını fəth etməkdə davam edir. Gənclər onu ilahiləşdirir, yaşılı yaponlar isə onu sevmirlər. Onun əsərlərində Yaponiyani xatırladan yalnız küçə və şəhər adlarıdır. Onun danişdiqi tarixçələr hər yerdə baş verə bilərdi.

Murakaminin əsərlərindən xüsusi həzz alırsan, elə bil sən eyni bir vaxtda bütün dünya ilə ünsiyyətdə olursan. Onun qəhrəmanları Ella Fitzgerald və Rossinini dinləyirlər, Xiçkokun filmlərinə baxırlar, müasir qərb ədəbiyyatı haqqında mübahisə edirlər və bir ölkənin adət-ənənə çərçivəsində qapanmamışlar. «Qoyun ovu» romanı da bunu əyani təsvir edir.

Dolaşıq süjetə baxmayaraq, əsas mövzu klassik və sadədir – «doktor Faustun konflikti». Lakin İblis qərb adamının şüurunda yerini tutmuş həmin o İblis deyil. Şərq şüurunda biz Şərlə tamamilə başqa münasibətlə üzləşirik. Qərbən fərqli olaraq, Şərqdə ayrılıqda Şər anlamı yoxdur. Yalnız özümüzdə başa düşə bilmədiyimiz anlam var...

Bu kontekstdə əsas qəhrəmanın Sürəcü – katoliklə Tanrıının telefon nömrəsi haqqındaki dialoqunu parlaq nümunə kimi göstərmək olar (bu nömrəyə qəhrəman heç zəng etmədi). Məgər özünü dərək edə bilməyən insanın Tanrı ilə səhəbəti mümkündürmü? Əgər bizim əsas problemimiz özümüzdədirsa, Tanrıya nə haqqında suallar verməli?

Murakaminin konkret olaraq hansı janrda yazdığını müəyyən etmək həmişə çətinlik yaradır. Antiutopiya? Psixoloji triller? Bu və ya başqa... Və dəyişməz olaraq yena nə isə...



TÜRK DİLÇİLİYİNİN BANİSİ: M.KAŞGARI

Tofiq HACIYEV,
filologiya elmləri doktoru, professor,
Azərbaycan MEA-nın müxbir üzvü

Mahmud Kaşgari «Divanü lügat-i-türk»¹de XI yüzyıldıkde türk dilçiliyinin asasını qeydi. «Divan»da türk dil ailəsinə mənsub olan 22 türkçənin müqayisəsi verildi. Həm türkçənin leksikası, fonetikası, morfolojiyası haqqında aydın, tam elmi məlumat da söyləndi. Bu türkçələrin materialı əsasında ədəbi dil və danişmış təzahürləri göstərildi, yazılı və şifalı nitq anlayışları təndildi. M. Kaşgari xalqların bir-biri ilə siyasi, mədəni, iqtisadi və hər cür əlaqələrinin onların dillərində iz buraxmasının ayanılığı nümayiş etdirdi. O, qohum olan və olmayan dillerin bir-birinə təsirinin tarixi zərurət olduğunu deydi və əsaslandırdı. Beləliklə de, hər bir dilin fərdi inkişafının, eləcə də dil təsirlerinin tarixi sərafla, mədəni ahatə ilə, dövlətciliklə, dil sahibi millətlərin yetkinliyi, elmi-intellektual seviyyələri ilə bilavasitə bağlı olduğunu təsdiqləmiş oldu.

M. Kaşgarının yaratdığı bu dilçilik türk dil elmi tarixində başlangıç idi. Ancaq çox zaman başlangıclar üçün yol verilen (və ümumən də məqbul sayılan) bəsitlik, müsəyyən qədər cətəmsizləq, qətiyyatla deyirəm, burada yoxdur və zarraca də duyulmur. Bu qədər XX əsrin dönya türkologiyasında, şorqşurasılığında təsdiqlənmiş və M. Kaşgarı "türkologyanın bahadır" rütbəsi ilə ünvanlanmışdır. M. Kaşgarı dilçiliyi müasir dünvəzimiz elmi dilçiliyi kimi qəbul olunmuşdur.

Biliñdiyi kimi, dil haqqında biliklərin tarixi çox qadımlarla, eramızdan əvvələr gedib çıxır. Ancaq bu məktəblərin hamısında dillə bağlı təcrübə məsələlər əhəmiyyətli olunmuşdur: yazı qaydaları öyrədilmiş, dil öyrətmək üçün lügətlər hazırlanmış və s. bir sözü, müasir orta məktəblərdəki dil tədrisinin işi görülmüşdür. Buna görə də bu dil məktəblərinin verdiyi biliklər elmi dilçilik sayılır. Qəbul olunmuş qənəatə görə, dünyada elmi dilçiliyin tarixi XIX əsrin birinci rübüñə aid edilir. Bu, Avropada bir neçə nəhəng dilçinin hind və Avropa dillərinin müqayisəsi şəkildə öyrənməsi və hind-Avropa dil ailəsinə köşf euməsi ilə başlanur. Deməli, qohum dillərin tarixi, müqayisəli yolla öyrənilməsi asıl elm sayılır və bu, asıl elmi dilçiliyin başlangıcı kimi alınır. Ancaq əsərinin mazmunundan göründüyü kimi, müqayisəli-tarixi tədqiqat metodunu, asıl elmi dilçiliyi M. Kaşgari avroplalardan səkkiz yüz il əvvəl başlamışdır. Deməli, türkologyanın bahadırı M. Kaşgari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin banisidir. (Yeri gölmüşkən: adətən, rus və Avropa dilçiliyindən qadım dil məktəbləri kimi an çox hind, yunan, Çin, ərab məktəblərini qeyd edir və M. Kaşgariనı da ərab dilçiliyinə yazarlar. Ancaq göründüyü kimi, tədqiqat metoduna, yaradıcılıq obyektiına və elmi predmetinə görə M. Kaşgari müstəqil dil məktəbi formalaşdırılmışdır. Ondan sonra galan türk leksikoqrafları da (Cəmaləddin ibn Mühhənnə, Hindistan Naxçıvanı və daha sonralar V. Radlov, Ş. Sami) öz əsərlərində M. Kaşgari yolunu güzərmüşlər. Görünür, Rusiyada və Avropada türkçe göstərilən siyasi qısqancılığa görə M. Kaşgari'nın yaradığı elmi istiqamət türk dilçilik məktəbi kimi etiraf olunmamışdır. Ancaq bu məktəbin varlığı göz qabağındadır).

M. Kasgarlı Quramın dili olan arap dili ile müqayisə edərək, «Türk dili» arap dili ilə atbaşı gedir. Deyirzək öz türkçəsinin saviyyəsindən, kamilliivindən güvən dəndəndən ifadə edir.

Yazısı olmaq, adabi dil kimi işlenmek millîtin büyük maddâniyyat sahibi olmasının mükemmel dövlâtlilik tarixi yaşamı olması demekdir. M. Kaşgarî uyğurların öz yazısını olmasından danışır, türklerin adabi dili olmasını söyleyir: «Uyğurların dili saf türkçadir, lakin öz aralarında danışıkları zaman İslâtdıkları bir lâhceleri de var. Kitabın avvalında bildirdiyim kimi, onlar 24 hârfden ibarat olan türk yazısınından istifada edirlər. Kitablarını və məktublarını bu hârlarla yazırlar. Bundan başqa, uyğurların və çinilərin ayrı bir yazıları da var. Kitablarını, sənədlərini bu hârlarla yazırlar. Bu yazını müsəlman olmayan uyğurlarla çinilərdən başqa heç kim oxuya bilməz. Buraya qədər haqqında bəhs etdiklərim şəhərdə yaşayan xalqlardır».

Bu qəbildən örnəklərlə M. Kaşgari deyirdi ki, buyurun, mənim türküm və türkçəm
buđur.

Türk islamı somimiyatla kabul etmişdi – istemdiyini ona yedirmek olmaz. Ancak Türk türklükden da çıxa bilməzdı. Türk islamı şüurlu qəbul etmişdi – islamın daha müməkkim din olduğunu görərək, islamın, bütün uyğunluqları ilə yanşıya, tanrıçılıqdan daha kamıl olduğuna inanmışdı, bu dini özüne inanc götürmüştü. Bununla belə, M. Kasğarı də dövrünün digər müstəkkirləri kimi türk mədəniyyətinin islam içində əriyib itməsinə islamirdi. Və həmin ulu məsləkə xidmət məqsədi ilə bu əsərini yazdı. Türkün gücünün on mühüm göstəricilərindən biri kimi onun dilini seçdi və türkçənin qüdrətini müasir dünyasına təqdim etdi.

Kaşgari müxtəlif səviyyəli türkçələrin varlığını qeydə alır. Yəni türkçələrin hamısı eyni dərəcədə inkişaf etməmişdi. Təbii ki, bu, türk boylarının mədəni, siyasi, iqtisadi vəziyyətləri ilə bağlı idi. Mahmud Kaşgari türkçələri təmiz və qarşıq deyik iki yərə ayırrı. Ancaq bir dil bilənlərin dilini an açıq və doğru dil sayır. Maraqlıdır ki, şəhərlərin iki dil bilməsini söyləyir. Bu şəhərlər kimi olursa-olsunlar, hansı dili ana dili sayırsın-sayınsınlar, bildikləri dilin biri mütləq türk dilidir. Yazır ki, Çin və Maçın xalqlarının ayrıca dilləri var, bununla belə şəhərlər türkənisi gözəl bilirlər. Göstərir ki, bunlar biza məktublarını türk yazısı ilə yazardılar. Gök türkün süqtündən sonra, biliindiyi kimi, uyğurlar inkişafına görə xüsusi seçilişlərdir. Təbii ki, bu inkişaf onların dil səviyyəsində də görünürdü. Dedi ki, Kaşgari uyğurların həm şifahı danışır, həm də adəbi-yazi dilinin mövcudluğunu söyləmək onların istifadə etdikləri uyğur alıfsabını da təqdim edir. Maraqlıdır ki, yuxarıda xatırlatdıığım kimi, «bundan başqa, uyğurların və çinlilərin ayrı bir yazıları da var. Kitablarını, sənədlərini bu hərflərlə yazırlar» deyir. Həmin yazımı müsəlman olmayan uyğurlardan və çinlilərdən başqa heç kəsin oxuya bilmədiyi də söylənir. Yəni bu vaxtilə işlənmüş, indi unudulmuş bir yazıdır. Bir halda ki, dövlət sənədləri, rəsmi yazılar (dəftərlər) bu yazı ilə yazırlar, o halda bu, dövlətçiliklə bağlı olmalıdır. Hesab edirəm ki, bu, Orxon yazısı olmuşdur. Görünür, gög türkün nüfuzlu vaxtında onu bütün sahələrdə işlətmışlar, XI yüzildə ancaq kaşgaraşılıqla məhdudlaşmışdır. Dünya dövlətçilik tarixində belə hadisələr olub.

«Türkçe» deyərkən, Kaşgarlı, görünür, ədəbi dili növündə tutur. Bu həmin ədəbi türkçədir ki, orta əsrlərdə Qərb türkçəsində - oğuz türkçələrində də yer-yer (səlbatta, həmişə yox) ədəbi normaya müdaxilə edəcək və sonralar türkoloqlar onu «Türk» adlandıracıqlar. Kaşgarının bu sözləri həmin fikri bir dəfə təsdiqləyir: «Köçəri xalqlardan olan çomul boyunun dili ayırdır, lakin türk dilini yaxşı bilirlər. Kay, yabaku, tatar, basmıl boyular da bəledir. Hər boyun özünməxsus ayrı ləhcəsi olsa da, türkçə rüzzəl danışırlar».

Kaşgarının bu məlumatından aydın olur ki: 1. Hər türk boyunun öz danışq dili olmaqla bərabər, həm də ümumi bir ədəbi türkət olmuşdur. Hər türk boyu öz aralarında öz danışq dillərini işlətmüşdür, eyni zamanda, hər boy bu ədəbi türkeçəni də bilmmiş və boyalar bir-biri ilə həmin türkəcədə ünsiyyət saxlamış, bir-birinə anlaşımdır. Buyurun, bu, türklər arasında həmin ümumi ünsiyyət vasitəsi, ortaq ılıtişim dildir ki, bu gün bizi onun üçün mücadilə aparırıq. Ona aldo etmək istəyirik. Deməli, bu tərüba tariximizdə olub – bu bizim üçün bir təsəllidir ki, su golon arxdan bir də gələcək. 2. Daha nə aydın olur? Aydın olur ki, türkət, yəni ümumi ədəbi türkət, ümumiyatla,

Sonra da On Asiyada ve Avrasiya devilen məkanda ortaq ünsiyyət dili olmuşdu. Həqiqi türk olmayan qoymaların Cin, Maçin xalqlarının, tibbüt (Tibet), Xosxianlının, farsların türkər bildiklərin, hətta türkər yazmaq bacardıqlarını, türkər mətbəxləri səhvliyər. Kasgarının «Divan» ilə cinsi vaxtda yazılımış «Qutadğlı türk» cüllər «Ədəb ül-mülük», məcniyilər «ayın ül-məmləkə», məşrəflilər «zində ümətə». Hərbiyən da «şəndə-meyi-mülük» adı ilə təmirlərlər. Hələ ki orta əsrlərdə «Qutadğlı türk»ün nə fars, nə Cin, nə de başqa bir Şərqi dilinə tərcüməsi məlum deyil. Deməli, həmin xalqlarda türkər ənənələr və deməli, Kasgarının «Türkər» dediyi hamin dil Şərqdə ortaq ilətişimdir ki, türk ənənəsi olunmuşdur.

Gibəttə, Kasgarının tədqiqat siyahısındaki türk işheçərli ilə cinsi vaxtda bir ümumi türkər ənənəyi id - və təbii ki, bu ümumi türkər adəbi dil mövqeyində durmali idi. Türkəmən ümumi ünsiyyət dili olmasının türk dövlətçilik tarixinin özü tələb etmişdir. Atılız zamanında (təbii ki, ondan əvvəldə də), ondan sonra İlteriş, Qapagān və Bilekəzənərə gəciş hakimiyyyətə çevrilmiş. Goy türk dövlətinin vaxtında mövcud olmuş bəylik, xəzir-hocaqış. Altaydan Dunaya qədər uzanan türk imperatorluqlarının bəyliklərindən tələb etməli id - bu anlaşılmaz, bu nəhənglikdə dövləti idarə etmək olmazdı. Səhərsiz, imperiyinin bir dövlət dili olmalı id - bu türk imperiyasının dövlət dili türk dili olmalı idi. Və tabii ki, bu türkər adəbi, həm də məhz adəbi-yazılı türkər olmuşdur.

Həmin ənənənin nəticəsidir, məhz həmin təməlin davam etməsidir ki, XIX əsrin Avtopə seyyahları və rus ziyailəri deyəcəklər ki, Qafqaz türkəsi Avropadakı transəzəvə bənzəyir - fransız dilini bilişk bütün Avropanı gəzmək mümkün olduğunu kimi, bu türkər ilə de bütün Şərqi dəlaşlaşdırır ojar.

Bəlkəs, Mahmud Kasgarı İslamin Şərqi və ondan da böyük coğrafisiyanı əhalis etdiyi tərəfərdə tədqiq-təhlil yolu ilə imperator türkü bütün islam dünyasına, eləcə də türkən əzizlərinə təqdim etməkdə qararlaşır. Bunun üçün M. Kasgarı bir tarix əsəri yaza bələcdi - əlümzdə olan «Divan» onun mükəmməl bir tarixşunas biliyinə sahib olduğunu göstərir, bütün ərtə ast tarixçiləri (Məsələn, ibn Fadlan, ibn Battuta və başqaları) dəlaşarəq, tarixini yazıqları xalqlarla canlı ünsiyyətdə olub əldəyənən bəyli yazmışlar. Eynək həmin şəkildə M. Kasgarı geni türk coğrafisiyanının həyata keçirilməsi addım-addım gəzərək türk soylarının dili, folkloru, tarixi, coğrafisiyi, mədəniyyəti həqinədə birbəşə əlaqə vasitəsilə məlumat toplamışdır. Məsələn, ibn Fadlan əsərində bir tarix əsəri yazmaq üçün bu, kifayətdir. Kasgarışūnaslar həsab etdilər ki, «Divan»daşlı şeirlərin müəyyən qismını M. Kasgarı özü yazmışdır, yəni o, həm də düşüncə sahibi olmuşdur. Deməli, o, türkün adını tarixa hakk edən bir qəzetənməq dəstəni, yəza bilərdi - müasiri Yusif Balasığunu kimi sözünü bədii dillə deyə bilərdi. Ancaq qəzəməni dili kimi işlədi, məqsə-dinə uyğun olaraq dilçiliyin həqiqətini sövdə. Bununla da M. Kasgarı fransız ensiklopedistlərinin üslubunu onlardan yeddi ilər佐val başlıdı.

Fransız ensiklopedistləri siyasi-inqilabi terminlərin lügəvi monalarını açıqlaşdırırlar. Məsələn, despot, demokratiya kimi sözlərin mühərriyətçi qədidişlərlər. Məsələn, despot, demokratiya kimi sözlərin mühərriyətçi qədidişlərlər. Ancaq oxuyan oxuyur, ensiklopediyada guya hər lügəti kimi monalarını şərh edirdilər. Ancaq oxuyan oxuyur, despotizmən ne demək olduğunu hələ və siyasi-demokratik təlim almış olurdu. Bütün M. F. Axundov XIX yüzündə «Kəralüddövlər məktubları» adlı fəlsəfi traktatində həmin sözü təmən etdi. Əz məsələlərinə bələ çatdırır: «despot iبارətdir bir padşahdan ki, amalında heç bir qəmər məlumatlaşsa və müqəyyəd olmaya və xalqın mal və canını həndədə inhiləş təsdiyi ola və hamıq əz havayı-nəsi ilə rəftər edə və xalq onun təxər salınanında stidi-dəni və rəzə olub azadiyyət və böşəriyyət hüququndan bılıklliyyət məhrum ola». Yaxud «revolusionist» sözüne bələ bir şərh verir: «padşahı-despotun hüququn restarından longa gəldi yəniştiraq edib onu rəfi edələr və əzələrinin asayışı və təmən üçün qəmən vəzifələr və ya məzhabə qəzədinin puç olmasına fəhn edib xülasa-

icmə və şurisəli eliylər və özlərinə filosofların təcvilə məvafiq bir məzəhəbi-cədidən bərgüzidə edələr».

Bu fikirləri ayrıca bir fəlsəfi əsərdə, deyək ki, 100-150 sahifəlik şəhərlə versən, onu senzura buraxmaz. Ancaq yuzlərlə siyasi məzmunuz, qorxusuz sözlərin içorisində arası, tək-tük, necə deyərlər, «qorxulu» sözləri bir abzasiq, yarım sahifəlik izahla vermek mümkündür. Əlbatta, bir kitablıq matləbi yarım sahifəyə sığışdıranda bu, nəzarətçilərin diqqətini calb etməyəcək, ancaq gərəyi olan adam özüna görək olanı götürəcəkdir. Görün qan iyi gələn bir matləbi M. Kasgarı hansı sözün vasitəsilə şərh edir - «arpa» sözünün yuvasında yazır: «A r p a: «Arpa» sözü bu məsəldə də işlənmişdir: «arpasız at aşumas, arkasız alp çərig suyu-mas=arpasız at çöl aşmaz, arxasız alp qoşun pozmaz». Bəsim Atalay bu atalar sözünün mənasını bəlsə açır: «Arpasız at yoxusu aşa bilməz, igidin arxası olmasa, döyüş ssifini yara bilməz». Və həmin örnəyin sonunda Kasgarı deyir: «Bu sözə hər bir işdə köməkloşmak tövsiyə olunur». Buyurun, bu son söz hər şeyi deyir. Və aydın olur ki, bu yardımlaşmaq 3-5 insan arasında yox, həm də insan topluluqları arasında, türk qövmləri arasında gərəkdir. Və aydın olur ki, millətin, vətənin taleyi üçün hər kəsa qarşı, hətta din pərəsində altunda işgal məqsədi izleyirsa, arəba qarşı da birləşmək gərəkdir. Həmin fikir burada daha sərt şəkildə deyilmişdir:

«Üri kopsa, oğuş aklışur,
Yağı kəlsə, imrəm təprəşür».

Yəni: bir səs-küyə, goy gurultusundan sonra selin-suyun nələr tərətdiyini bilmək üçün qohum-əqrəba axışib bir-birindən xəbor tutar, ancaq vətənin üstünlər düşmən gələsə, bütün el-oba, xalq ayaga qalxar, ordular toplanar, bütün məməkət yerindən oynar. Mahmud Kasgarı bu fikrin hikmətini bəlsə açmışdır: «Bu sav aylıq-sayıq və sorvaxt olmaq üçün söylənir».

İslam özünü möhkəmləndirmək üçün, türkü özüne mütləq ram etmək üçün türkün öz keçmiş ilə əlaqəsini kosırı. Bəsim Atalay ərob manbolorının özüne istinadon yazırırdı ki, onlar türkün ibadət yerlərini dağdır, alimlərini öldürür, kitablarını yandırırdılar. Bu mənzərə XI əsr türk milliyətçilərinə məlum olduğundan onlar fransız ensiklopedistlərinin əslublu ilə sözlərini ehtiyatla deyirdilər. Onlar «dağdılmuş», «öldürülmüş», «yandırılmış» keçmiş obrazları şəklində canlandırır, nəfəs verib onları dırıldırlar. Məsələn, M. Kasgarı «Divan»da bir tərəfdən ata sözleri, məsəllər, müdrik kəlamlar (savlar) vasitəsilə türkün tarixi xüsusi özüne tolqın etməklə, o biri tərəfdən, lügətin içində fürsət tapib yeri dündükəcək türkün qohrəmanlıq simvollarını - Alp Ər Tonqa, Şu və başqalarını yada salmaqla öz soydaşlarını ayıldır, sofrəbər edirdi - öz tarixindən qürur duyan millət yad boyunduruğundan boyun qaçıır.

M. Kasgarı peyğəmbər nəslə saymaqla türkün haqqında ürəkə danışmaq, onu idealizo etmək imkani qazanmış olur-daha heç kim türkün alılıyinə şəkk gatırı bilməz, ona yuxarıdan aşağı baxa bilməz. M. Kasgarı türkün haqqında sözünü buradan başlayır: «T ü r k: əleyhissalam Nuhun oğlunun adıdır. Bu ad Nuh oğlu Türkün övladlarına Tanrıının verdiyi addır...» Və getdikcə fikrini dərinləşdirir. Bu və bunun ardınca golən xeyli məlumat hor bir izahlə lügətdə verilo biləcək adı elmi şorçdır. Ancaq bunun ardınca türkü şəhərləndirir, türkədə özüne inam hasıl edən hadis söylənir: «Ulu Tanrı "mənim" bir orduñ vardır, ona "türk" adı vermişəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutsa, türkləri onun üzərinə müsəllət edərəm» deyir. Əslində M. Kasgarının səratlı mətbəti bundan sonra başlanır, o, ləzzətə və qürur hissili sözünü deyir, guya hədisin şərhini verir: «Bu, türklərin bütün insanlara nəzərən üstünlüyüdür. Çünkü adı onlara Tanrı özü vermişdir, onları yer üzündən on yüksək yerində, havası on təmiz əlkələrdə yerləşdirmiş və onlara "öz ordum" demişdir. Bununla barabər, təmiz əlkələrdə yerləşdirmiş və zəriflik, incəlik, ədəb, hörmət, böyükələrə ehtiram, sözündə ürəklərdə gözəllik, zəriflik, incəlik, ədəb, hörmət, böyükələrə ehtiram, sözündə

bütövlük, təvazökarlıq, igidlik, mərdlik kimi hər biri saysız-hesabsız tarifə layiq olan ardəmləri zikr etməyə ehtiyac yoxdur. Bu şeirdə göldiyi kimi:

Kaçan körsə anı türk,
Budun anqa aydaçı:
Munqar təgir uluğluk,
Munda naru kəshinür.

Nə zaman onu (Tanrı) türk milləti görərsə, ona (TÜRK) onun – türk millətinin söz söyləyəni (yəni Tanrı) deyəcəkdir: ululuq buna yaraşır, bunun hissəsidir. Bundan sonra ululuq tükənir. (Bəndin müasir dila çevriləsi Zəki Vəlidi Toğanındır. Bəsim Atalay isə belə yazar: "Onu türk boyları görə, bu adam üçün böyüklik və ululuq yaraşır və ululuq burada kəsilir". Bəsim Atalay həmin bəndin ərabəcsini belə tərcümə edir: "Türk oymaqları onu gördükdə onun üçün buna böyüklik və ululuq yaraşır, böyüklik və ululuq burada bitir". Hər iki variantda belə çıxır: "Türklər (burada ulus, boy, oymaq anlayışlan fərqli yaratır, hər üçündə türk nəzərdə tutulur) onu (Allah) görə, yəni Allahı başının üstündə saysa, onu yeganə ulu güclə bilsə, ona ululuq, böyüklik yaraşır və böyüklik burada qurtarı". Bu halda belə çıxır ki, hər hansı millət, soy, oymaq Allahını tanrırsa, ona böyüklik yaraşır (bu, doğrudur). Ancaq Zəki Vəlidin tərcüməsində deyilir ki, türk başının üstündə Tanrısını gördüyü üçün Tanrı turkü haqqında deyir ki, böyüklik türkə yaraşır və bununla da böyüklik, ululuq qurtarır. Mətəsbə uyğun gələn də budur. Ramiz Əskər isə bu bəndin mənasını belə vermişdir: "Haçan bir millət türk görə, hökmən belə deyər: ululuq və böyüklik ancaq türkə yaraşır və onda son həddinin zirvəsinə çatır". Bir qədər fərqli olmasına baxmayaraq, bu izah da məqbuldur).

M. Kaşgarı istisi üzü qarsan quru qum çölündə, səfəsiz səhrada yaşayan ərəbin üzünə deyir ki, buyur, mənim sənə tanıtığım türk budur. Tanrı onu temiz haval, torpağı safalı, bərəkətlə yerlərdə məskunlaşdırıb. Və ardañca on insani sıfırlar türk milləti üçün sadalanır: gözəl, sevimli, şirin, ədəbli, sözündə möhkəm, sadə, igid, mərd.

Diqqəti bu da çıxır ki, örnak gətirilən şeirin tarixin dərinliyindən gəlməsi söylənir: «Bu şeirdə göldiyi kimi». Uca Tanrı türklərdən ibarət ordusu olduğunu deyir, onu qazobı tutduğu xalqların üstüne qaldırdığını deyir. Bu sözlər də həmin şeir bəndi kimi tarixin dərinliyindən gedir, bu, Tanrıının türkə həls islamdan əvvəlki münasibətidir. Tannı Atılınan sərkərdəliyi ilə bu ordusunu qazabına gəlmüş Avropanın üstüne göndərmişdi. M. Kaşgarının mənəti ilə müxtəlif dövrlərdə mövcud olmuş türk imperatorluqları Uca Tanrıının imperiya xalqlarına qazabının, türkə mərhəmətinin bəhrəsidir.

Açıq görünür ki, M. Kaşgarı təkcə alim, yalnız dilçi deyil, soydaşlarını qəhrəman keçmişinin üstündə qürurla durmağa, başqa mədəniyyətlərin içərisində əriməməyə, istiqlalını qurmağa və qorumağa haraylayan bir milliyyətçidir, bir siyasi xadimdir. Söznü bu şəkildə, lügətin vasitəsilə deməyin başqa üstünlüyü də var: elmi əsəri, hər hansı kitabı bir dəfa oxuyub kənarə qoyursan, ancaq lügət həmişə masanın üstündə olur - onu gündə açırsan, bir sözü arayanda başqasına da gözün dəyir. Bir sözə, Kaşgarının əsəri lügət-ensiklopediya tipində yarandığı üçün insanlarla daha fəal şəkildə ünsiyyətdə olur.

Mahmud Kaşgarının bu ensiklopedik «Divan»ı tarixi çəkisine görə Orxon-Yenisey dəş yazı abidələrinin çəkisine borabordır.

ERMƏNİ VANDALİZMİNƏ DAİR SANBALLI NƏSR NÜMUNƏSİ

Nurlana ƏLİYEVA,
filologiya elmləri doktoru

Ela bir dövrə yaşayırıq ki, indi dünyanın xilası barədə daha çox düşünməyin, ardi-arası kəsilməyən müharibələrdən daha çox nəticə çıxarmağın vaxtıdır. müharibə yazılmamış qanunlar kimi öz amansız mahiyyəti ndədir. O, insanlara, adətən, nəticə çıxartmayı öyrətmir. Dünya sakinləri bu dəhşətli həyat reallığından yalnız nifrat və qaddarlıq öyrənirlər. əks halda, tarix indiyə qədər öz körpüsündən irili-xirdalı 15 minə yaxın müharibə adlatmazdı. Bununla belə, müharibədən öyrəniləsi çox dərsler də var. Onun üzə çıxardığı həqiqətlər əslinde üzə göründüyündən qat-qat artıqdır. Bu həqiqətləri ortən pərdəni götürmək üçün cəmiyyət publisistikənin, ədəbiyyatın yardımına ehtiyac duyur. Fikrimizi hər birimizin içində yaşayan ən böyük dərdə - dağlıq qarabağ münaqişəsinə doğru konkretləşdirməklə, etiraf edək ki, bu mövzuda nəsrimiz, hələ ki, poeziya və publisistikamıza çata bilmir. Çağdaş azərbaycan şeiri, publisistikaçı dağlıq qarabağ müharibəsi mövzusuna ardıcıl müraciət etə də, eyni mövzuya dair ümumiləşdirici nəşr əsərlərinin son dərəcə azlığı bir fakt kimi qarşımızdadır. Bunu şərtləndirən amillər, təbii ki, çoxdur. bu mövzuya həsr olunan hər bir nəşr əsəri öz mazmununda dağlıq qarabağ münaqişəsinin əsl mahiyyətini açmalıdır. Bu isə müəllifdən böyük masuliyət tələb edir. Eyni zamanda, görünür, nasırlarımızı bu mövzudan çıxındırdıq başqa bir mənəvi səbəb də var: onlar əsərlərin uğurlu finali üçün bu münaqişənin özünün tamamlanmasını - azərbaycan əsgərinin düşmən üzərində qələbəsini gözləyir. Həm də zaman xalqın, millatın keçdiyi tarixi imtahanlarının mahiyyətini daha yaxşı aydınlaşdırır. onlar haqqında dəqiq nəticə çıxartmaq illərin keşməkəşlərdən sonra dəha asan olur. Bu, bütün xalqların ədəbiyyatında özünü göstərən bir reallıqdır. Başqa xalqların ədəbiyyatlarında da xalqın taleyi, onun keçdiyi tarixi imtahanlarla bağlı ən olmaz əsərlər konkret tarixi hadisələrdən xeyli xaman məsafəsi keçdiyindən sonra qələmə alınmışdır. Lakin bu müqayisə dağlıq qarabağ mövzusunda susqunluq üçün heç kimə əsas verə bilməz. Əksinə, bu gün dağlıq qarabağ faciəsi barədə yazılan hər bir nəşr nümunəsi, ədəbiyyataya gətirilən hər bir insan taleyi bədii səviyyəsində asılı olmayıraq, xüsusi əhəmiyyətə malikdir. Qarabağ müharibəsi hər bir Azərbaycan insanının evindən, taleyindən keçib. Bu faciə milli düşüncəmizdə, bədii, elmi, fəlsəfi fikir tariximizdə daim öz izlərini saxlayacaq və Azərbaycan nəşri də zaman-zaman bu mövzuya müraciət edəcək.

Artıq ilk uğurlu addımlar atılır. Yaziçi Hüseynbala Mirələmov (Qarabağ müharibəsi mövzusunda yenice qələmə aldığı «Dağlarda atılan gülə» («Azerbaijan» jurnalı, №- 7-8, 2004) romanı da belə uğurlu nümunələrdən sayila bilar. H. Mirələmov bu mövzuya artıq ikinci dəfə müraciət edir. Yaziçinin yeni romanında da üslub empriziñ diqqətçəkəndir. Çoxşaxalılık, Qarabağ faciələrinin konkret insan taleşə fonunda qələmə alınması müəllifin reallaşdırmağa çalışdığı əsas məqsədlərdəndir. Bütün çətinliklərə rəğmən, yazıçı əsər boyu bu məqsədlərə nail ola bilir. O, erməni işğalçılarının riyakarlıq maskası arxasında gizlənmiş iyrənc təbiətini üzə çıxartmaq üçün ədəbi ənənələrdən yarananır. Bu baxımdan H. Mirələmovun yeni romanındaki bəzi məqamlarla Cəfər Cabbarlinin «1905 -ci ildə» əsəri arasında müəyyən oxşarlıqlar tapmaq olar. Lakin Hüseynbala Mirələmovun əsərində motiv başqadır və burada erməni təbiəti daha aydın şəkildə canlandırılıb. Dünənə qədər bir yerdə yaşayış kirvə adlandırdıqları insanların evlərini odlayan, özlərini öldürən, əsir götürən, min bir əzab – əziyyətə düşər edən ermənilər bununla öz çirkin əməllerinin sərgisini nümayiş etdirirlər.

Romanın ayrı-ayrı epizodları Qarabağ müharibəsi həqiqətlərini, bu faciənin baş vermesinə günahkar olanların kimliyini üzə çıxarır. Bü həqiqətlərin ciddi emprik ümumiləşdirmələrlə, onlarca insanın, bütöv ailələrin taleyi fonunda qələmə alınması əsərin məna və əhəmiyyətini arturan əsas keyfiyyətlərdəndir. Qarabağ cəbhəsində baş veren hadisələrin tarixi xronologiyası, hərbi əməliyyatların gedisi, hərbçilərin peşəkar fəaliyyət tarixçəsi müəllifin əsas diqqət hədəfi deyil. O, əsərdə diqqəti bu müharibənin ailələrin taleyinə hansı şəkildəsə təsirinə, ayrı-ayrı fərdlərin bu proseslərdə iştirak formasına, zəfər və faciələrə yönəldib.

Hüseynbala Mirələmov Qarabağ müharibəsinə tamam yeni bir ədəbi rakursdan yanaşır. Burada həyat və məişət xeyli ağırdir. Dağlıq Qarabağda yaşayan hər bir erməni ailəsi övladını ölümündən yavındırmaq üçün cəbhə xəttindən çıxarıb Rusiyaya, Azərbaycan ermənilərinin toplaşığı Stavropol vilayətinə yollamağa çalışır. Lakin bu kifayət qədər çətin bir işdir. Çünkü saqqalı daşnaklar əslində ermənilərə qarşı da amansızdır. Onlar yeri gələndə tərəddüb edən, «Böyük Ermənistən dövləti» xülyasına laqeyd yanaşan erməniləri də eyni qəddarlıqla qətlə yetirə bilirlər. Elə buna görə də Ermənistən işğalçı ordusunun əsasını təşkil edən saqqalı daşnak zabitlərinin vəhşiliyi yerli erməniləri türklərdən daha çox qorxudur. Həm də ona görə ki, nifrat bu qansız və şərəfsiz insanların gözlərini örtüb. Öz utopik niyyətlərinə çatmaq üçün onlar az qala bütün dünyani qan gölündə boğmağa hazır olacaq ovqatdadırlar. Bu məxluqların Azərbaycana, bu dövlətin günahsız vətəndaşlarına qarşı törətdikləri vandalizm aktları hüdudsuzdur.

Müəllif Qarabağ müharibəsində ilk baxışdan o qədər də nəzərə çarpmanın inca detalları ayrı-ayrı obrazların həyat və davranışlarının təsvirində parlaq şəkildə üzə çıxardır. Vardanuşun Stavropolda biznesə məşğul olan qardaşı Sergey də bu obrazlardan biridir. O, bacısını xilas

etmək üçün yollar axtarır. Onun bu məqsədə Bakıya yolladığı Möhlət nə vaxtsa keçmiş leytenant Şmidt zavodunun fəhləsi olub. Zavodun fəaliyyəti dayanandan sonra o artıq işsizdir. Bu isə hər gün ailəsinin yanına əlibəş getməli olan Möhlət üçün böyük mənəvi əzablar deməkdir. O, vəziyyətdən çıxış yolunu ölkədən kənarda axtarır və bir parça çörək ardına Stavropola doğru yol alır. Əslində heç burada da öz istədiyini tapa bilmir. Stavropol Möhləti yalnız bircə məşəqqətdən xilas edir. O, daha hər gün anası və bacısının, ac-yalavac balalarının əzablı gözlərinə baxmaq əzabına məhkum deyil.

Möhlət SSRİ-nin süqtundan sonraki dəhşətli böhranın minlərlə qurbanlarından biridir. Ruzigar dünənə qədər normal işi, dolanışıqlı olan birisini bu gün Rusiyannı ucqarlarında acınacaqlı həyat yaşıyan işsiz-peşəsiz, evsiz-ünvansız sərsəriyə çevirib. Lakin Möhlətin faciəsi bununla da tamamlanmir. Zəif xarakterinə uyğun olaraq öz qisməti qarşısında müticəsinə boyun əyməyi bacaran Möhlət sapi özümüzden olan erməni nökərlərinin toruna düşür. Yalnız bir parça çörək barədə düşünən sadə bir insani muzdla adam öldürən killerə çevirmək istəyirler və ilk marhələdə bu dəhşətli niyyətə qarşı mübarizə aparmaq üçün Möhlət özündə iradə tapa bilmir. Əslində, ermənilərin hüdudsuz fitnəkarlığı qarşısında Möhlətdən belə bir mübarizə gözləmək də mümkün deyil. O, əsərin leymotivini təşkil edən bu sərhədsiz fitnəkarlıq, qanıçənlilik motivinə təkbəsına üstün gələ bilməz. Müəllif Süleymanın ermənilərə əsir düşən oğlu Bəhruzun faciəli taleyinin təsviri ilə bu motivin bütün dəhşətlərini ədəbi baxımdan ümumiləşdirməyi ustalıqla bacarıb.

Ermənilər azərbaycanlı əsir və girovların ədən orqanlarını çıxararaq xarici dövlətlərə satmaqla xalqımıza qarşı soyqırım siyasetini davam etdirirlər. Bəhruz da bu qeyri-insani aktın coxsayılı qurbanlarındandır. Ermənilər onun hər iki qolunu kəşmişlər. Oxucu onun taleyinə həyəcanlanmaya bilmir. Bəhruzun faciəsi, onun ağrıları erməni faşistlərinə qarşı bütün vasitələrlə mübarizə üçün istər Azərbaycan cəmiyyətinə, istərsə də dünya ictimaiyyətinə xitabən səsləndirilən bir çağırış, hayqırıldır.

Hüseynbala Mirələmov bu romanında hər birimizi erməni terrorunun mahiyyətini bütün bəşəriyyətə bəyan etməyə, dünya ictimaiyyətinin gözüne hörümçək toru kimi pərdə çəkən «yazılıq erməni» mifini nəhayat ki, söküb atmağa səsləyir, həyəcan təbili çalır. Bununla belə, müəllif sadə ermənilərə qarşı qatı nifrat mövqeyində də durmur. Onun Artaşla Vartanuşun ailəsinə münasibətində bu humanizmi görmək elə də çətin deyil. Onların timsalında müəllif əslində müharibəni istəməyən, təcavüzkar Ermənistən terrorçu rəhbərlərinin mənfur məqsədlərinin girovuna çəvrilsələr də azərbaycanlılarla dinc qonşuluq şəraitində yaşamaq zərurətini yaxşı dərk edən sadə erməniləri canlandırıb. Daşnakların «böyük erməni dövləti» sevdası bu insanların üçün mənasızdır.

«Dağlarda atılan gülə» romanında məğlub tərəf əslində Azərbaycan deyil. Hərbi əməliyyatlar müxtəlif xəyanətlər hesabına ermənilərin xeyrinə

Fatamamlansa belə, mənəvi qələbə Azərbaycana məxsusdur. Həqiqət Dağlıq Qarabağ münaqişesinin Ermənistən cəmiyyətini mənəvi deqradasiyaya gətirib çıxarması faktını ortaya qoyur. Bu proses erməniləri artıq uçuruma doğru sürükləməkdədir. Ermənilərə rəğmən azərbaycanlılara bu münaqişə daha böyük mübarizlik ruhu gətirib və əsas qəhrəmanların davranışlarını müyyəyen edən də elə bu ruhdur. Ən böyük təhlükə belə bu cesur insanların təmkinini sarsıda bilmir. Bu baxımdan, Bay Kamran obrazı romanın ən səciyyəvi qəhrəmanı kimi təqdim olunur. Hələ sovet dövründə belə evində qeyri-qanuni şəkildə beşəçilən tüfəng saxlayan bu dağlar oğlu sanki tarixin qəhrəmanlıq əyyamından qopub gəlib. Meşənin içində özü üçün gizli bir sığınacaq yaradan bəy Kamran bu yerlərdə əsl partizan həyatı keçirir. Yaşının çoxluğuna baxmayaraq, yorğunluq ona yaddır. Bay Kamranın igidliyi əslində konkret məqsəddən daha çox sadəcə bir hayat tərzidir: bu insan başqa cür yaşaya, hərəkət edə bilməz, dağlar onu belə yetişdirib. Onun qəhrəmanlıqlarının təsviri üçün müəllif romanda ayrı-ayrı epizodlara geniş yer verir. Bay Kamran ətrafindakı kiçik dəstə ilə çox zaman atəş açmadan da erməni əsgərlərini əsir götürür. Doğma məşələrdəki hər ağac, kol onların ən yaxın pasibanıdır. Bay Kamran onun dəstəsinin qəhrəmanlıq arealı hətta Sisyanın və Gorusun kəndlərinə qədər gedib çıxır. Bu yenilməz insanlar günahsız soydaşlarımızı erməni əsirliyindən qurtarırlar.

Roman ayrı-ayrı qəhrəmanların timsalında sovet ittiifaqının müxtəlisf regionlarından döyüşmək üçün Qarabağ cəbhəsinə gələn azərbaycanlı könüllülərin silsilə obrazlarını da kifayət qədər parlaq şəkildə canlandırır.

Göründüyü kimi, azərbaycanlıların doğma torpaqlarımızın azadlığı uğrunda aparmalı olduğu partizan müharibəsinin ilk epizodlarına da mahz «Dağlarda atılan güllə» romanında təsadüf edilir. Və bu, əsərin əsas bədii möziyyətlərindən biridir. Müəllif bununla böyük bir zərurati Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmaqla bərabər, həm də oxucularına mübarizlik ruhu aşılıyır. O, ayrı-ayrı ədəbi üsullarla isbat edir ki, Azərbaycan oğulları ermənilər üzərində qələbə qazanmağa qadirdirlər. Hüseynbala Mirələmovun çağdaş ədəbiyyatımıza gətirdiyi bu anənənin elektron informasiya vasitələrinə, mətbuatımıza da sırayet etməsi son dərəcə vacibdir. Yeni nəslin mübarizlik ruhunda yetişməsi üçün itki və faciələrimizi əks etdirən epizodların igidlik, qəhrəmanlıq səhnələri ilə əvəz olunması vaxtı çoxdan çatmışdır. Hüseynbala Mirələmovun romanı bu baxımdan ciddi bir örnək sayılı bilər.

«Dağlarda atılan güllə» romanı 1992-2002-ci illərdə qələmə alınıb. Əslində bu əsər başa çatmamış qalib: müəllif əsərin finalını da, ayrı-ayrı suratların taleyini də, romandan meydana çıxan sualları da, güman ki, hələ məqsədli şəkildə açıq saxlayır. Bu suallar yəqin ki, romanın növbəti cildlərində öz cavabını tapacaq. Romanın növbəti cildlərində adı insanların, əsirlərin, partizanların, itkin və girovların taleyinə bədii işq salacağı vədi isə oxucularını nigaran qoyan H. Mirələmov üçün həm də böyük bir imtahan və yazıçı məsuliyyətidir.

BƏXTİYAR VAHABZADƏ: UZUN İLLƏR ÖNCƏNİN SÖZÜ

Xalq şairi Bəxtiyar Vahabzadə ədəbiyyatşünaslıq sahəsindəki yaradıcılığının dəyərli nümunələrindən biri olan bu yazını uzun illər öncə qələmə alıb və 1978-ci ildə işq üzü görən "Sadəlikdə böyüklük" kitabına daxil edib. Müasir şeirimizin görkəmli nümayəndələrindən olan Fikrət Qocanın poeziyasının dəqiq təhlilinin verildiyi məqalədəki fikirlər, zənnimizcə, bu gün üçün də maraqlı və aktual səslənir. Bu cəhəti nəzərə alaraq, yazını biz də oxucularımızın diqqətinə çatdırırıq.

"Aydan alışdırdım papirosumu", "Qızlar gecə ulduzlardan arzu yiğir", "Qız qalası ilə şəhəri mixlədim sahile", "Ölüm xəbərinin ümidsizlik soyuğu" və sair ifadələr ilk baxışda adama qəribə gəlir. Necə yəni şəhəri Qız qalası ilə şəhələ mixlədim? Şəhəri sahile mixləməq olar? Lakin bu deyim tərzləri, istər istəməz, bizi düşündürür. Qız qalası Bakıımızın emblemidir. O, şəhərimizin elə bir nişanəsi, elə bir əlamətidir ki, biz onu başqa şəhərlərdə görə bilmirik. Uca binalar, enli küçələr, parklar, fabriklər, zavodlar, mədəniyyət ocaqları və s. dünyanın bütün şəhərlərində var. Lakin hər şəhərin özünəməxsus elə bir xüsusiyyəti və əlaməti olur ki, bu xüsusi əlamət o şəhərin emblemənə çevrilir. Qız qalası da elə. Şəhərin həmin embleməndən söz açan şair həmin əlaməti elə özünəməxsus obrazla deməlidir ki, orijinallıq orijinallığını əks etdirə bilsin. Biza qəribə görünən "mixləməq" deyimi burada nişanın, emblemən "sancılmaq", "taxılmaq" əlamətini çox gözəl ifadə edir. Buna görə də biz bu deyimi öz qəribəliyi ilə bərabər, çox doğru və düzgün hesab edirik. Bir də çox işlənmiş ifadələr, sürtük deyim tərzləri qulağı dirmalamur, oxuduqca təəccüb doğurmur. Yeni deyim tərzi çətin qəbul olunur. Lakin oxuduqca təəccübə bərabər gözəl assosiasiyyalar oyadır.

Fikrət Qocadan danişarkən man nə üçün şairin ifadə tərzindən, deyim xüsusiyyətlərindən başladım? Çünkü Fikrət müasir şeir orkestrimizdə bu cəhəti ilə seçilmiş, fərqlənmiş öz musiqi alətini nəinki başqa alətlərin səsindən, hətta çaldığı məlum alətin köhnə səsindən də fərqləndirməyi, onu təzə nəfəslərlə səsləndirməyi bacaran şairdir.

Mən Fikrətin yaradıcılığını lap gəncliyimdən izləyirəm. Ədəbiyyat yolu hamar olsayıdı nə vardi ki... Əlbəttə, onun asfalt kimi hamar yolları da var. Amma o yolla gedənlərin ayaq izləri heç vaxt yerə düşsən, bataqlıqdan keçəsən, büdrəyəsən, yixiləsan, dizin əzilə, ufuldayasan, qalxıb üst-başını təmizləyərək təzədən addimlayasan. Əlbəttə, bu yol çətin yoldur. Amma öz yolundur. Ona görə ki, o yolu özün açmışan. Hər işdə adamın öz yolinə olması nə gözdər! Tapdanmış yolda ləpir qalmaz, iz qalmaz, heç kəsin olmasa cəlb eləməzsən. Xamda gedən adamın isə dalmca qışqırılar: "Hara nəzərini cəlb eləməzsən. Xamda gedən adamın isə dalmca qışqırılar". Bunu tənqidin dilinə çevirsən belə olar: gedirsən? Hamı gedən yolla getsənə". Bunu tənqidin dilinə çevirsən belə olar:

"De ki, Qız Qalası Bakının sahilində şəhərin emblemi kimi dayanır... Mixlamaq nədir?". Amma onu bilmirlər ki, sözün yüyəni yoxdur. O, ilham qəmçisi altında hara desən gedər. Bədii sözün imkanları hüdudsuzdur. Əgər söz bədiidirsə, qaydası da onun öz içindədir. Bu qaydanı görmək istəyirsinə, buyur, özün axtar tap. Eldə belə bir söz var: "Atını daşlığa sürmə!..". Amma sənət dünyasında gərək atını həmişə daşlığa sürəsən ki, səsi eşidilə. Əli Kərim niyə yaşayır və yaşayacaq? Çünkü atını həmişə xam yerdə, daşlıqda çapdı. Nə dedisə, özü kimi dedi. Heç kimin qazanına gömçə salmadı. Sənət aləmində özün kimi yerimək, özüna sadıq qalmaq əsas şərtlərdən biridir. Axi, hər insan bir dünyadır. Fikrət bu böyük gerəkliyi ilk addımlarından çox gözəl bəzə düşdü. "Hər ürək oxunmamış bir kitabdır", "Hər üzün qırışında bir ömrün hekayəti" gizlənirsə, bu sırlı dünyadan söhbət açmaq istəyən sənətkar da o aləmə öz qəlbinin pəncərəsindən baxmaya bilməz. Biləliklə, insan qəlbinin eyni çırpıntıları hər sənətkara başqa sözlər piçildiyir və sənətkarların baxış əlvanlığı sənətin əlvanlığını yaratmış olur. Bu baxış əlvanlığı içərisində Fikrət yalnız deyim tərzi ilə deyil, düşüncə tərzi ilə də seçilir. Daha doğrusu, deyim tərzi düşüncə tərzindən doğur. Şairin düşüncə tərzi nədən ibarətdir? İlk növbədə, matləbin, yaxud predmetin cölənli deyil, içini, bəzəyini deyil, özəyini görə bilmək və o dərinliyə vara bilmək! Müasir atom dünyasının indiki vəziyyəti və taleyi milliyyətindən, cinsiyyətindən və əqida mənsubiyətindən asılı olmayaraq, planetimizin bütün sakınlarını düşündürür. Mən deyərdim ki, indi dünyada elə bir sənətkar tapılmaz ki, bu barədə Öz sözünü deməmiş olsun. Dünya silahlıdır. Yeni-yeni kütləvi qırğıın silahları icad edilir. Atomlar, hidrogenlər, neytronlar... Bəs sonra? Bəs bu gedisi bizi hara aparır? Dünyanın axını nə olacaq? Bu sualların cavabını şair belə verir. **Hər şeydən xəbərsiz yaşamaq arzusuya Yer kürəsi fırlanır, günə verir özünü...**

Dilimizdəki "Özünü günə vermək" idiomatik ifadəsi "laqeydlik", "bekarçılıq" mənasını daşıyır. Şair də demək istədiyi fikri məhz bu mənanın başına dolandırır. İlk misradakı hər bir şeydən xəbərsiz yaşamaq arzusuya fırlanan dünya ifadəsi "özünü günə vermək" matləbini tamamlayır. Bu matləb açıq deyilməyib! Təhlili və davamı oxucunun ixtiyarına buraxılmışdır. İndi galin, deyilməmiş matləbi açaq: bizi yedirən, içirən, böyüdən, düşündürən, bütün sərvətini və sirlərini ixtiyarımıza verən bu yazıq dünyanın günahı nadir ki, özümüzü məhv elemək bir yana dursun, icad etdiyimiz yeni silahları anamız dünyanın da taleyini qorxu altına alır. Dünya öz taleyini bizə tapşınır, arxayıñ-arxayıñ "özünü günə verir". Çünkü o öz övladlarına inanır, etibar edir. Bəs etibarı belə doğrudalarlar? Budur şeirdən çıxan nəticə! Ancaq bu nəticə şeirdən sonra gəlir. Şeiri oxuyub dərindən düşünməsək, bu nəticəni tapa bilmərik. Sənətin əsas qayəsi oxucunu düşündürə bilməyindədir. Düşündürməyən sənət məqbul sənət deyil. Mən Fikrəti həmişə bu cəhatinə görə oxumuş, izləmiş və sevmişəm. Fikrət Vietnam və Kubaya xeyli şeir və poema həsr etmişdir. Narahat dünyamızın irili-xirdali bütün hadisələri şairin qəlbində dərhal öz əks-sədəsini tapır, ona öz münasibətini bildirir. O, gəzməyi, görməyi çox sevir. Hadisələrini qələmə aldığı ölkələrə gedir. Onu

narahat edən məsələləri yaxından izləyir və yazar. Ümumiyyətlə, xalqların azadlıq uğrunda mübarizəsi mövzusu, demək olar ki, Fikrət Qocanın baş mövzularındanndır. Bu cəhətdən böyük təbiətinə dünyadan heyran qaldığı azadlıq mücahidü Çe Geveranın şanlı mübarizəsinə həsr etdiyi "Üvnəsiz məktub" poeması ədəbiyyatımızın yaxşı örnəklərindən biridir. Poema təsvir deyil, tərənnüm üsulu ilə yazılmışdır. Lakin bu tərənnüm böyük mübarizin nəhəng obrazını gözümüzə önündə canlandırma bilir. Şair çox gözəl deyir ki, "qəhrəmanın özündən xatirəsi güclüdür". Çe Gevera ölümündən sonra da azadlıq uğrunda mübarizə aparan bütün xalqlarla ciyin-ciyinə vuruşur. Buna görə də onun xatirəsi artıq bütün dünyada da mübarizə bayrağına çevrilmişdir. O, bir ölkədə doğulub, min ölkədə mübarizə aparır.


"Ulduzlu düşüncələr" poeması isə zaman, məkan və bunların daxilində insanların xeyirxah və bədxah əməlləri haqqında şairin fəlsəfi düşüncələridir. Ulduzlar aləminə, kainatın möcüzəli sirlərinə, onun öyrənilməsinə həsr olunan bu əsər əslində insandan, onun taleyindən söz açır. Şair göstərir ki, ulduza ucan da insandır, həyat qayğıları içərisində xirdəliqlərə enib bir-birinə qənim kəsilən də. Öldürən də insandır, yaşıdan da, quran da insandır, uçuran da... Poema başdan-ayağa qədər bu cür təzadlardan doğan fəlsəfi ümumlaşdırırmələrin bədii pamphletidir. Şair bizi zəmanəmiz və əməllərimiz haqqında dərindən-dərinə düşünməyə çağırır:

Məqsədimiz böyük olmasa,
Kiçik kimi qalacayıq
Torpaq üstündə.
Məqsədimiz böyük olmasa,
Bəşər elə-bələ yaşayacaq:
Kimi kefdə, kimi pis gündə.
Xəritədə torpaq
Sərhəd-sərhəd, yamaq-yamaq.
Quşların səməsi da bölünür,
Balıqların vətəni də...

Deyirlər insan meymundan yaramıb. Meymunluq dövrümüzə insanlıq dövrümüzü müqayisə edən şair dünyani yenidən bölmək istəyənləri çox böyük məntiqlə mühakimə edərək yazar:

Meymunlar da meşələri bölməyib,
Bir-birini qırmayıb.
Meymun tikəni
Meymun vurub uçurmayıb.

Bu əsər yalnız Fikrət qələminin deyil, ümumən, poeziyamızın uğurlarından hesab olunmalıdır.




POEZİYA



Fikret QOCA

SİRLİ ALƏM

"Leyli, Leyli" – deyən kimi
gəlir Məcnun düşür yada.
Yazıq İbni Salam kimi
başbaxı yoxdu bu dünyada.
Məcnun gəzir səhralarda,
Leylinin eri Salamdı,
onu gərdeyə salandı.
Leyli adı çəkiləndə
hər bir kəsin
ilk kəlməsi
"Məcnun" olur.
Leyli adı çəkiləndə qafiyəsi Məcnun olur.
Eşqi nakam İbni Salam,
Qalbi nalan İbni Salam.
Məhabbatı özü üçün məzar olan İbni Salam,
Ölümüyle öz eşqindən qıtas alan İbni Salam.
Baş açmadı bu nə dərddi,
İnsanlarda nə adətdi.
Leyli adlı bu gözəlin
Salam halalca eridi.
Şəhrada gəzen Məcnunun
eşqi dillər əzberidi.
Allah bu eşq belasını
anlamaq olmaz eyləyib,
Leyliya olan məhabbat
İbni Salamı öldürüb,
Məcnunu ölməz eyləyib.



NƏ İSTƏYİRSƏN?

Səhər
dilinin altında zəhər,
hər sözü dərd, söyüş, şikayət,
Axşam giley-güzar.
Bütün günü zariyə zar-zar.
Havadan, torpaqdan, günəşdən giley,
Ayrılıqdan, görüşdən giley.
Nə istəyirsən dünyadan,
Dünyaya nə vermisən, ala bilmirsən?
Nə olan kimi ölürsən,
Nə də dünyada insan kimi qala bilirsən.
Heyif sənə, o görən gözlər,
Görür, dünyyanın gözəlliyyini duymur.
Bir zərif çiçək ətrini öpüb
gözləri üstüna qoymur.
Heyif sənə, o eşidən qulaqlar,
quşlar, bulaqlar
onun üçün qaldırır səsini.
Qulaqların dinləmir
dalğaların yosunu nəfəsini.
Heyif sənə, o əllər,
qum üstündə siğallamır
gözlər bir insan kölgəsini.
Axı bu dünyada o gözlərə, qulaqlara,
əllərə həsrətdi neçə yaşıdin.
Heyif, bu dünyyanın qədrini
bilməyə-bilməyə yaşadın.

DİBÇƏK GÜLLƏRİ

Evimdə dibçək güllər
çöldə yağan qara baxır;
Elə bilir ağ çiçəkdi,
Göydən yera çiçək yağır.
Mat qalıbdi zərif güller
Göydən yağan çiçəklərə.
Niyə qonmur ağ çiçəklər
Mənzillərdə dibçəklərə?
Dibçək gülünün gözündə
Yer üzündə
Hər nə varsa gül-çiçəkdi.
Lap yer üzünüñ özü də
Bir az yekə bir dibçəkdi.

MAT QALMIŞAM

İnsan yaranmışq,
bu da Allahın verdiyi
Xoşbəxtlikdi, gözəl baxdı.
Dünyada insan axtararam
günün günorta vaxtı,
Əlimdə şam;
Bunlar insan ola-ola
Niyə çəqqalıq eləyir,
Mat-məəttəl qalmışam.

YOX, YOX



Qarnı toxla, gözü tox, –
Varı çoxla, ağılı çox, –
Yox, yox! Vallah, bir də yox,
eyni adam deyillər.
Onlara uzanan əllər
Bunu yaxşı bilirlər –
eyni adam deyillər.

DOSTLUQ

Var-dövlət artır,
Həyətdə mal-qara,
Ölkədə millət artır;
Dərman-dava artır,
həm də dərd artır.
Vəzifə, iş, iş adamı artır,
həm də namərd artır.
"Dostluq" deyəndə köhnə kişilər
düşür yada.
Sən demə,
Kişilik də köhnəlirmiş dünyada.
Azalıb dostluğa dözə bilənlər,
Dostluq bir-birinə –
inamdi, sədaqətdi, dəyanətdi –
Bunlarsız ev nə evdi,
millət nə millətdi?!
Xalqımızın qanında vardı dostluq,
Qohumdan, qardaşdan da yuxarı
tutulardı dostluq.
Bu şeirimi oxuyan deyəcək:
Fikret sarsaqlayıır...
Dostluq nədir ki, ona yas saxlayır.
İçməli deyil,
yeməli deyil,
Başa qoymalı, ayağa geyməli deyil.
Hər şeylimiz vərkən dostluq nə gərək,
vallah, heç deyilməli deyil.

Nə deyim, bəlkə haqlısınız.
Bəlkə siz başqa tellərlə bağlısınız.
Mən dostlarımı itirəndən
ömrə kitabımı bitirmişəm.
Dostlarmla bərabər özümü də
itirmişəm;

Güzgüdə də özümü tanıya bilmirəm.
Dərd budur ki, nə dostları,
nə də özümü qınıya bilmirəm.



ÖZÜN GƏL BARI

Bircə yol gəlmişik üz-üzə bir gün
Məni eşq adlanan bir kainata
Sürgün eyləmisən, gözlim, sürgün,
Alça çıçayıdır saqqalım, saçım,
Bu sənsiz aləmdən hayana qaçım?
Ruhumdan keçmişən, qanlı bir oxsan.
Hayana uçmuşsan, varsan, ya yoxsan?
Səni axtarmışam mən ömrüm boyu
Bütün gözəllərin gözündə, səni.
Bəlkə də hardasa sənə rast gəlib,
Səni soruşmuşam özündən, səni.
Üreyim körpədir, ağlayır sənsiz,
Geri harayaların bütün yolları.
Ömrümü yollara sən səpdi, ay qız,
Canımı almağa özün gəl bar.

BİZ İKİMİZ

Biz ikimiz bir bələya düşmüşük,
İmdad üçün kimsə yaxın qoymarıq.
Allah bize elə bala göndərib
Əzabından ömr boyu doymarıq.

Biz getmişdik, o dünyadan gəlirik,
Üzümüzde göz yaşları – gülürük.
Şirin dərdi zərrə-zərrə bölnürük,
Tozunu da heç bir kəsa qıymarıq.

Mən balığam, sən də mənim dənizim,
Sənsən mənim günüm, gecəm, dan üzüm.
Bu sevginin öz dili var, azizim,
Başqa dili anlamarıq, duymarıq.

Baxışından od almışam, yanmışam,
Bir gün görsek sona çatır yanan şam,
Gülə-gülə mən sənərəm o axşam,
O şəhərin qapısını döymərik.

AMMA, HA...

Birini öldürmək həddinə çatanda,
Silaha əl atanda
bir an düşün:
Onsuz da bu, əvvəl-axır oləcək
Qatil olmaq nəyə gərək.
Çalış ondan uzun ömür sür,
Onun ölümünü gör.
Gör, bayram eləmə, amma, ha...
Özünü ölümsüz sanma, ha...

"ÜÇÜNCÜLƏR" PYESİNĐƏN MAHNI MƏTNİ

İzim bu dünyaya tanış,
Gəzdim eli qarış-qarış.
Kirpiyimdə duzlu yağış –
Mən qəribəm bu dünyada.

Mən haqsızam, hamı haqqı,
Ruhum acdı, qarınım toxdu.
Mənə “can-can” deyən çoxdu, –
Mən qəribəm bu dünyada.

MƏHƏBBƏTSİZ

Bir evdə məhəbbət olmasa əgər,
Qızıldan olsa da o evin darmı,
Orda ürək sizlər, könül qəm yeyər,
Bir gün görməyəcək evin adamı.
Bir də görəcək ki, ömr-gün keçdi,
O ev qanqusluğun qızıl bir teştdi.

Aktual söhbət

AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ FƏNN KURRİKULUMU: O NECƏ OLACAQ?

Təhsilin müasir tələblər səviyyəsində qurulması, bu sahədə həyata keçirilən islahatların uğuru ayrı-ayrı fənlər üzrə kurrikulumlarının hazırlanmasını tələb edir. Ümumtəhsil fənləri içərisində xüsusi yer tutan, şagirdlərin dünyagörüşünün formalasdırılmasında, digər fənlərin də daha yaxşı mənimsənilməsindən məsələn rol oynayan Azərbaycan dilini bu cəhətdən istisnalı təşkil etmər; fənnin milli dəyərlər əsasında formalasdırılmış məzmunu kurrikulumda öz əksini tapmalıdır. Bəs, orta təhsilin ayrı-ayrı pillələrində Azərbaycan dili fənni üzrə əsas xüsusiyyətlər, əldə olunacaq nailiyyətlər kurrikulumda necə müəyyənləşəcək? Onun başlıca tələbləri nədən ibarət olacaq? Əməkdaşımız Oqtay Abbasov bu kimi suallarla Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurrikulum Mərkəzinin rəhbəri Ənvər Abbasova müraciət etmişdir.

– Ölkəmizdə təhsil islahatı həyata keçirilir. Bu vaxta qədər xeyli iş görülüb. Təhsilin məzmunu ilə bağlı görülmüş işlər barədə nə deyə bilərsiniz?

– Müstəqil respublika kimi Azərbaycanın inkişafının mühüm göstəricilərindən biri təhsil sahəsində əldə olunmuş nailiyyətlərdir. Bunlar ölkəmizdə həyata keçirilən təhsil siyasetinin nəticəsidir. Bu siyaset 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənəşdirilmişdir. 1999-cu ildə ölkədə Təhsil Sahəsində İslahat Programı hazırlanıb təsdiq olunmuşdur ki, orada məqsəd konkret olaraq göstərilmiş, təhsil sahəsində dövlət siyasetinin mahiyyəti açıqlanmışdır: «...əsas məqsəd məktəbəqadər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasetini həyata keçirməkdən ibarətdir». Xüsusi olaraq «demokratikləşdirmə, humanistləşdirmə, integrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq təhsil alanın bir şəxsiyyət kimi formalasdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən» yeni təhsil sisteminin yaradılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.

Yeni təhsil sisteminin yaradılması özündə müxtəlif parametrləri, o cümlədən ilkin olaraq yeni məzmunu ehtiva edir.

- Yeni məzmunun yaradılması dedikdə nəyi nəzərdə tutursunuz?

- Təbii ki, səhbət «təhsilin yeni məzmununu»ndan gedir. Elə məzmundan ki, müasir dönyanın inkişaf etmiş ölkələri artıq təhsilin belə məzmununu çoxdan tətbiq edirlər və onun müsbət nəticələri barədə aydın təsəvvürə malikdirlər. Belə məzmun nəticələrdən ibarət olur və bacarıqlara söylenir. Şagirdlərin təlim fəaliyyətini ifadə edə bilmək imkanı ilə seçilir.

Yeni məzmunun yaradılmasına az vaxtda nail olmaq mümkün deyildir. Bunun üçün islahatları tədricən, mərhələlər üzrə aparmaq tələb olunurdu. Odur ki, İslahat Programında təhsil sahəsində aparılan işləri üç mərhələdə yerinə yetirmək nəzərdə tutulmuşdur. 2003-cü ilə qədər birinci və ikinci mərhələlərdə müəyyən hazırlıq işlərini aparmaq, təşkilati-hüquqi baza yaratmaq olmuşdur. 2004-cü ildən Programda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Məlum olduğu kimi, Azərbaycan təhsilinin tarixində ilk dəfə «Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurrikulumu)» hazırlanmış, Azərbaycan respublikası Nazirlər Kabinetinin 2006-ci il 30 oktyabr tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmişdir. Məhiyyət etibarı ilə yeni olan bu sənəddə ibtidai, əsas və orta təhsil pillələri üzrə ümumi məqsəd və nəticələrlə yanaşı, zəruri hesab edilən fənlər və onlara aid ümumi nəticələri əhatə olunmuşdur. Bu fənlərin içərisində ana dili ön planda dayanır. Digər fənlərdə olduğu kimi, ana dili üzrə nəticələr də əldə olunacaq nailiyyətləri eks etdirir. Bunlar aşağıdakılardan ibarətdir:

Ibtidai təhsil pilləsi üzrə. Şagird: sərbəst, düzgün, sürətli, şüurlu, ifadəli oxuyur və savadlı yazar; dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir; oxuduğu və dini dəyişmələr mənşəbə bildirir; ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kicikhəcmli mətnlər qurur; Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, mədəniyyəti, inqəsənatı, adət-ənənələri haqqında ilkin məlumatları sadə formada təqdim edir; lügətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir.

Əsas təhsil pilləsi üzrə. Şagird: zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, onları bir-birindən fərqləndirir, müləhizələrini müxtəlif üsullarla əsaslandırır və təqdim edir; şifahi və yazılı nitqində dila aid qaydaları mənimsədiyini nümayiş etdirir; verilmiş mətni düzgün və ifadəli oxuyur, onu məzmun xətlərinə görə hissələrə ayırır, mətni müvafiq meyarlar əsasında təhlil edir; dil vahidlərindən məqsədönlü istifadə etməklə nitqin müxtəlif tip və üslublarında mətnlər qurur, onları təkmilləşdirir; ana dilinə aid tədbirlərin təşkilində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirir.

Orta təhsil pilləsi üzrə. Şagird: üslubi xüsusiyyətinə görə mətnləri müqayisə edir, qiymətləndirir, rəy və müləhizələrini bildirir; təqdim olunmuş mövzuya uyğun üslub seçir, fikirlərini şifahi və yazılı şərh edir; nitqin nitqində tətbiq edir; müxtəlif üslublarda rəy, çıxış, məruzə və təqdimatlar

hazırlayırlar; müzakirə, görüş, diskussiya və s. tədbirlərin hazırlanması, təşkil və keçirilməsində yoldaşları ilə səmərəli əməkdaşlıq edir.

Göründüyü kimi, bu nəticələr bacarıqlar formasında ifadə edilmişdir. Onlar şagirdlərə istiqamətlənmüş ümumi nəticələr kimi formalasdırılmışdır. Əslində bu nəticələr ana dili üzrə milli səviyyədə müəyyənləşdirilmiş standartlardır. Şagirdlər hər təhsil pilləsini başa vurarkən həmin standartlara uyğun səviyyəyə nail olduğunu nümayiş etdirə bilənləridirlər.

- Bu sənəddə fənlərin, o cümlədən ana dilinin əsaslandırılması verilir.

- Bəli, əslində bu, yeni kurrikulumlar üçün xarakter cəhətlərdən biri kimi diqqəti cəlb edir. Belə ki, təhsilin məzmununa daxil edilən ana dili hansı hacmdə, miqyasda zəruri olması baxımından əsaslandırılır. Bu işə fənn üzrə əhəmiyyətsiz hesab edilən məzmun elementlərinin, artıq materialların islah olunmasına imkan yaradır. Məzmunu daxil edilmiş anlayışların faydalılığını açıq-aşkar göstərir.

Ümumiyyətlə, kurrikulumda əsasən nəticələr üzərində qurulmuş fənnin məzmunu bir-birilə bağlı olan əsaslandırılmalardan ibarətdir. Orada əhəmiyyəti görünməyən müddəə verilmir.

- Fənnin məzmununun nəticələrdən ibarət verilməsi hansı zərurətdən irəli gəlir?

- Bunu daha çox iki mühüm cəhətlə izah etmək olar. Birincisi, bu gün qloballaşan təhsil şəraitində əldə olunan nailiyyətlərin düzgün ölçülməsi və dəyərləndirilməsi tələb olunur. Bunun üçün konkret təhsil standartlarının (ölçülməsi mümkün olan nəticələrin) müəyyənləşdirilməsi vacib hesab edilir.

İkincisi, təhsildə demokratikləşmə prinsipi yalnız gözlənilən ümumi nəticələrə vahid standart tələb kimi qarşıya qoyur. Gələcəkdə müxtəlif növ şagird nailiyyətlərinin qiymətləndirilməsində həmin standartların əsas götürülcəyini nəzərdə tutur. Bu nəticələrin əldə olunması üçün strategiyaların seçilməsində sərbəstlik verilir. Dərslik müəllifləri təlim standartlarının reallaşdırılmasına təminat verən dərslik dəstü hazırlamaqda mövcud vəziyyətdən çıxış edərək orijinal məzmun və struktur müəyyənləşdirirlər. Müəllimlər isə işlədikləri mühitin tələblərinə uyğun təlim strategiyaları hazırlayırlar.

- Ana dili kimi hazırlanan Azərbaycan dili kurrikulumunun məzmununda hansı məsələlərin əhatə olunması nəzərdə tutulur?

- Azərbaycan dili fənn kurrikulumu giriş və üç bölmədən ibarət olacaqdır. Girişdə fənnin məqsəd və vəzifələri, əhəmiyyəti, xarakterik xüsusiyyətləri, kurrikulumun tərtibi prinsipləri əhatə ediləcəkdir.

Fənnin məzmunu hissəsində məzmun xətləri, məzmun xətləri üzrə ümumi nəticələr, siniflər üzrə nəticələr, əsas və alt-standartlar veriləcəkdir. Eyni zamanda fəndaxili və fənlərarası integrasiya məsələləri də bu hissədə əhatə olunacaqdır.

Azərbaycan dili kurrikulumunda həlliəcici hissələrdən biri «Təlim strategiyası»dır. Burada Kurrikulumda müəyyən olunmuş məzmun

F standartlarını reallaşdırmaq üçün strateji əhəmiyyət daşıyan tövsiyələr verilir. Azərbaycan dili üzrə təlimin təşkilinə verilən tələblərin, forma və üsulların, müəllimin fəaliyyətinin planlaşdırılmasına aid nümunələr həmin tövsiyələrdə əhatə olunur. Onların dərslik yananlar, məktəb kurrikulumlarını hazırlayıb həyata keçirənlər, idarəciliklə məşğul olanlar üçün saydalı olacaq diqqət mərkəzində saxlanılır.

- Azərbaycan dili kurrikulumunun hansı xarakterik xüsusiyyətləri vardır?

- Azərbaycan dili kurrikulumunun özünəməxsus xarakterik xüsusiyyətləri vardır. Onlar aşağıdakılardan ibarətdir:

1. Fənn kurrikulumları nəticəyönümlü xaraktera malikdir. Bu xüsusiyyəti onu əvvəlki programlardan kəskin şəkildə fərqləndirir.

- Nəticəyönümlülük nədir?

- Bu, müasir kurrikulumların hazırlanmasında nəzərə alınan mühüm didak prinsiplərdən biri hesab edilir. Təlim prosesində əldə olunacaq nəticələrin əvvəlcən müəyyən edilməsi və onun məzmununa gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi dəyerləndirilir.

Nəticəyönümlülüğün olması ilk növbədə təlim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni görməyə imkan verir. Fənn kurrikulumlarında təlimin nəticələri müxtalif olur; ümumi nəticələr, xüsusi nəticələr. Hər bir fənn kurrikulumunda özünə yer tutan bu nəticələr təlim baxımından xüsusi əhəmiyyətə malikdir. Onlar həm məzmunu müəyyənlaşdırırlar, həm də qiymətləndirmə aparmaq işində öz rolu oynayır. Bu nəticələr əslində həmin təhsil pilləsi üzrə milli səviyyədə müəyyənlaşdırılmışdır ki, onlar Respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə edir. Məzmun xələri və siniflər üzrə hazırlanmış nəticələr isə ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur.

2. Fənn Kurrikulumları sagirdyönümlülüyü ilə seçilən sənəddir.

Fənn Kurrikulumlarında özəksini tapan bütün nəticələr şagirdlərə, onların inkişafının izlənməsinə yönəldilmişdir.

Fənnin ümumi məsələlərindən biri kimi məqsəd və vəzifələrin belə müəyyənəşdirilməsində şagird şəxsiyyətinin formalşaması və inkişafı diqqət mərkəzində saxlanılmışdır. Onların sinifdən sinifə, bir təhsil pilləsindən digərəne keçməsinin tənzimlənməsi, normal inkişafın istiqamətləndirilməsi on planda saxlanılmışdır.

Şagird fəaliyyətlərinin təmin olunması və formalşaması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təlim şəraitinin yaradılması mühüm amil kimi nəzərə alınmışdır. Şagirdin idraki, hiss və psixomotor bacarıqlarının müəyyən olunmuş həddə çatması üçün humanist və demokratik prinsiplərə söykənən iş üsulları və formalarının seçilməsinə rəvac verilməsi, ən müasir texnologiyalardan istifadə olunacağı göstərilmişdir.

Fənn kurrikulumlarında şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə işin məzmunu biləvəsitə bir subyekt kimi təlim alanlara yönəldilir. Qiymətləndirmə standartlarında şagirdlərin fəaliyyəti, üzərində işlədikləri məzmun və şərait elementləri ilə yanaşı, onların əldə edəcəkləri minimum

nailiyyətlər də ifadə edilir. Bu zaman şagirdin minimum təlim şəraiti, fizioloji və psixoloji durumu nəzərə alınır. Bütövlükdə fənn kurrikulumunda şagird şəxsiyyətinin inkişaf istiqamətləri bütün parametrlərdə aydın görünür.

3. Fənn kurrikulumları konseptual sənəddir.

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiya " (Milli Kurrikulum)" sənədindəki muddəələr Respublikada hər hansı fənn üzrə fəaliyyətlər sistemini ümumiləşdirmək baxımından konseptual xarakter daşıyır. Ona görə də fənn kurrikulumları öz növbələrində həm də çərçivə sənədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb və sinif kurrikulumlarının ümumi prinsiplərini əks etdirir.

Fənn kurrikulumları hər bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndirmə məsələlərini əhatə etməklə çox çeşidli iş parmetrlərini əlaqəli şəkildə ümumiləşdirir. Nəticələr şəklinde olan məzmun təhsil pillələri və siniflərə aid məzmun xələri üzrə kurrikulumda daxil edilir. Standartlar səviyyəsində təqdim olunmuş siniflər üzrə nəticələrin sərhəddi standartlar və alt-standartların (beyçmarkların) hüdudunda müəyyənləşdirilir. Məsələn, I sinifdə ana dili üzrə "Oxu".

Oxub-anlama ...2.0. Şagird ilkin oxu texnikasına yiyələndiyini nümayiş etdirir.

2.1 Nitq səslərini nümayiş etdirir...". Bu təlim standartları məktəb səviyyəsində təlim məqsədlərinin müəyyən olunması üçün nə dərəcədə konseptual əhəmiyyət kəsb edirə, təlim texnologiyaları və qiymətləndirmə məsələləridə məktəblərdə tətbiq olunma baxımından da həmin əhəmiyyətə malikdir.

4. Fənn kurrikulumları integrativ xarakter daşıyır.


Bu, ilk növbədə onun ümumi təhsil məktəbləri üçün hazırlanması və şagird şəxsiyyətinin formalşamasına imkan yaratması ilə əlaqədardır. İlk növbədə şagirdlərdə həyatı bacarıqların formalşdırılması, onların davamlı fəaliyyət üçün hazırlanması ilə bağlıdır. Ona görə də kurrikulumlarda əks olunmuş, təlim nəticələri (təlim standartları) biri-digərini tamamlamaq, möhkəmləndirmək, davam etdirmək baxımından elə ardıcılıqla verilir ki, onların vasitəsilə şagird şəxsiyyətinin formalşaması və inkişafını izləmək mümkün olsun. Bu əlaqələr məzmun və istiqamətinə görə iki yere ayılır: şəquli integrasiya, üfüqi integrasiya.

Şəquli integrasiya daha çox fənnin siniflər və mərhələlər arasında əlaqəni, üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir. Bütönlükdə şagirdlərin integrativ standartlar əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri diqqət mərkəzində saxlanılır.

5. Fənn kurrikulumları qabaqlayıcı xarakter daşıyır.

Bu, onun konseptuallığınından irəli gəlir. Kurrikulumlar bütün təlim nəticələrini əks etdirməklə sondakı nailiyyətləri fərəz etməyə imkan yaradır.

Öyrənmə prosesinin nəticəsində əldə olunan nailiyyətin hansı səviyyədə olmasını müəyyənəşdirmək üçün şərait əmələ gəlir.



Bəzən yeni kurrikulumların islahədiçi xaraktera malik olduğu göstərilir. Təbii ki belə bir yanaşma yeni kurrikulumların nəticəyönümlü xarakterini, onun qabaqlayıcı funksiyasını zəiflədir.

Bütün bunlarla yanaşı, fənn kurrikulumları həm də: müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış və əhatəli yanaşmanı əhatə edir; təlimin fəal üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradır; şagirdlər bilik və anlayışlarının daim qiymətləndirməsini, tədris ili ərzində düzəlişlərin edilməsini (korrektələrin aparılmasını) nəzərdə tutur; şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlanmasını və həvəsləndirilməsini təmin edir;

şagirdlərin təhsil alarkən, bilkəri qiymətləndirilərken, kompüter savadı artırılarən müasir texnologiyalardan istifadə etmələrini nəzərdə tutur; uyğun təlim resurslarına və inzibati yardımına malik olur.

- Azərbaycan dili kurrikulumu ilə yeni ənənəvi Azərbaycan dili programı arasında hansı fərqlər vardır?


- Bu ritorik suala cavab verməzdən əvvəl, onu qeyd etmək lazımdır ki, bu günümüze qədər məktəblərimizdə fənn proqramlarından istifadə olunur. Təlimin məzmununu özündə ehtiva edən bu sənəd haqqında müəllimlərimizin kifayət qədər məlumatı vardır. Birmənali olaraq bu məlumatlarda proqramlar fənn üçün mühüm atribut hesab edilir, onun mahiyyət və məzmunun ifadə olunmasında ikinci mühüm sənədin adı çəkilmir. Belə də, elə bu səbəbdən ki, kurrikulum anlayışının müzakirəsində fikirlərinin söyləyənlərin xeyli hissəsi fənn kurrikulumlarını fənn proqramı kimi izah edir, onlar arasında, demək olar ki, heç bir fərq olmadığı barədə müləhizələr yürüdürlər. Belə bir münasibətin yaranması əvvəlki stereotiplər zəminində təzahür edərək meydana çıxır. Əslində isə bunlar eyni pedaqoji anlayışlar olmadıqdan onları eyniləşdirmək, dublet sözlər kimi dəyişdirmək hazırlı pedaqoji fikir müstəvisində yalnız addım hesab edilir.

Pedaqoji adəbiyyatlarda tədris proqramları dövlət sənədi kimi dəyişdirilir. Göstərilir ki, "ayrı-ayrı fənlərdən bilik, bacarıq və vərdişlərin hacmini, mövzuların tədrisi ardıcılığını və həmin mövzulara, yaxud bölmələrə verilən saatların miqdarnı müəyyən edən dövlət sənədində tədris proqramı deyilir". Göründüyü kimi, proqramda üç mühüm cəhətin eks olunduğu aydın göstərilir: bilik, bacarıq və vərdişlərin hacmi; mövzuların tədrisi ardıcılığı; mövzu yaxud bölməyə ayrılan saatların miqdarı.

Aruq dilimizdə işlənməyə başlayan və xeyli nümunələri ifadə edən kurrikulum anlayışı Azərbaycan pedaqoji fikrində özünəməxsus mahiyyət kəsb edərək yer tutmuşdur: "Kurrikulum təlim prosesi ilə bağlı bütün fəaliyyatların səmarəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptə sənəddir".

Fənn kurrikulumları konseptual xarakter daşıdığından məzmununda fənnin təlimi ilə bağlı olan problemlərə aid məsələləri ümumiləşdirir. Fənn üzrə bütün fəaliyyatları istiqamətləndirir, onların nizamlı, normaya uyğun inkişafını tənzimləyir.

- Müsahibəyə görə sağ olun.



RUS BÖLMƏLƏRİNDE AZƏRBAYCAN DİLİNDEN QƏBUL PROQRAMI: MÜLAHİZƏLƏR, AÇIQLAMALAR


Sovet dönməndə uzun müddət orta məktəblərin rus bölmələrində Azərbaycan dili tədris olunsa da, yüksək nəticə alda etmək mümkün deyildi. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazanandan bəri Azərbaycan dilinin müxtəlif səviyyələrdə tətbiqi işinə xiisusi fikir verilir. Dövlətin qəbul etdiyi qərar və göstərişlər bu məsələyə istiqamətverici stimul daşıyır. Son vaxtlar orta təhsil mərhələsində də bu dilin tədrisi ilə bağlı müəyyən işlər görülmüşdür. Bir neçə il bundan əvvəl ali məktəblərin rus bölmələrində qəbul imtahanuna Azərbaycan dilindən də bəzi suallar salındı (rus dilinin daxilində). Ancaq əlamətdər hadisədir ki, 2007-2008-ci tədris ili üçün qəbul zamanı bu bölmələrdə Azərbaycan dili fənnindən ayrıca imtahan nəzərdə tutuldu. Bunun üçün rus bölmələrində Azərbaycan dili programı yenidən işlənib dərc edildi və "Abituriyent" jurnalında müvafiq test nümunələri təqdim olundu. Həmin programla və ümumiyyətlə, rus bölmələrində Azərbaycan dilinin öyrənilməsi ilə bağlı pedaqoji elmlər namizədi Akif Məmmədovun professor Yusif SEYİDOVLA müsahibəsini oxuculara təqdim edirik.

- Hörmətli professor, bu proqram sizin rəhbərlik etdiyiniz elmi-metodik seminarda hazırlanmış, müzakirə və təsdiq edilmişdir. Əvvəlcə xahiş edirəm, belə bir sualma cavab verəsiniz: Azərbaycan Respublikası çoxdandır ki, dövlət müstəqilliyi qazanmışdır. Biz indi rus bölməsində dövlət dilindən imtahan təyin etməkdə gecikməmişik ki? Hansı səbəbdən bu, məhz indiki dövrə təsadüf edir?

- Bildiyiniz kimi, "Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" 2002-ci il sentyabr ayının 30-da qəbul olunubdur. 2003-cü il yanvar ayının 2-də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası fərmani verildi. O vaxtdan həmin Qanun qüvvəyə mindi. Qanunun bir maddəsi (5-ci maddə) təhsilli əlaqədardır. Təlimi başqa dillərdə olan müəssisələr nəzərdə tutularaq deyilir: "Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həmin göstərişə uyğun olaraq tədbirlər plan hazırladı. Mütəxəssis kimi məni də dəvət etdilər, komissiyannın sədri və idarənin digər məsul şəxsləri ilə bərabər geniş müzakirə keçirildi; məsləhət olundu ki, qarşıdakı tədris ili üçün (2003-2004-cü tədris ili) rus bölməsinə aid qəbul imtahanları fənləri sırasında Azərbaycan dili də nəzərdə tutulsun. Artıq beşinci dəfədir ki, rus bölmələrinə qəbulda Azərbaycan dili imtahanlar sırasındadır. Demək istəyirəm ki, rus bölməsinə qəbulda Azərbaycan dilinin qəbul imtahanları sırasına salınması "Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" ilə əlaqədardır.

Ancaq qəbulda Azərbaycan dilinin yeri haqqında səhbat başqa məsələdir. Dediyiniz kimi, Azərbaycan dili fənni başlangıç olaraq rus dili fənninin



Fərkibinə daxil edildi, lakin həllediciliyi nəzərə alınmadı, sonra bir qədər təkmilləşmə aparıldı. 2007-2008-ci tədris ilinə qəbulda başqa münasibət meydana gəldi. Yəni Azərbaycan dili fənni rus dili fənnindən ayırdı və müstəqil imtahan fənninə çevrildi. Həm də qəbul imtahanlarından əvvələ salındı. Mənasi odur ki, abituriyentin qəbul imtahanlarına buraxılması onun Azərbaycan dilini bilməsi səviyyəsindən asılı olur. Bu, yaxşıdır. Ancaq burada bir cəhət var. O da bundan ibarətdir ki, qanunda **imtahan məsələsi** qoyulur. İndi Azərbaycan dili fənni üzrə keçirilən tədbir **imtahan deyil, yoxlamadır**. Tədris işində imtahanla yoxlama müxtəlif anlayışlardır.

Rus bölməsinə qəbulda Azərbaycan dilindən imtahanın keçirilməsinə adı tədbir kimi baxmaq olmaz. Bunun ictimai-siyasi mənasi, həm də əməli əhəmiyyəti var. Ümummülli liderimiz Heydər Əliyevin sözlərini yada salın: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dili – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir". "Dövlət dili haqqında qanun"da bir sıra çox mühüm tədbirlərə bərabər, Azərbaycan dilindən imtahan qəbulu haqqındaki qeyd bu göstərişle bilavasita əlaqədardır. Nəzərdə tutulur ki, bu tədbir əcnəbi dillərdə təhsil alan gənclərin Azərbaycan dilini yaxşı öyrənmələrinə təsir edə bilər.

– Proqramın tərtibində hansı prinsipləri əsas götürmüsünüz? Müəllim və abituriyentlərimiz bu proqramla işləyərkən daha çox nələrə fikir verməlidirlər?

– Bilmirəm hansı proqram nəzərdə tutulur?

– "Abituriyent" jurnalında rus bölmələri üçün tərtib olunmuş proqramdan söhbət gedir.

– Prinsip abituriyentin Azərbaycan dilini bilmək dərəcəsini müəyyən etməkdən ibarətdir. Proqram əsasında ardıcılıqla, şifahi və yazılı nitqin inkişafına çalışılmalıdır. Həyətdə, küçədə, yəni adı, qeyri-rəsmi ünsiyyətdə dil öyrənməkdən, nitqin inkişafından söhbət getmir; ədəbi dilin öyrənilməsindən, dilin rəsmi əsaslarla öyrənilməsindən gedir. Bunun üçün dərslik kifayət etmir. Dərslik istiqamət verir, dil öyrənmək, daha doğrusu, dilin qaydalarının maniəmsəniləməsi üçün əsas verir. "Abituriyent" jurnalındaki proqram da eyni məqsəd daşıyır. Abituriyent həmin proqrama əsaslanıb bir neçə aya dil öyrənə bilməz. Geləcək abituriyent ibtidai məktəbdən bu işə başlamalıdır. Daha doğrusu, məktəb, müəllimlər ibtidai hazırlığı görməlidirlər. Proqram isə yada salmaq vasitəsidir, abituriyentin diqqətini cəlb etmək üçündür. Proqram onun üçündür ki, abituriyent biliyiన nəzərdə tutulan məsələlər ətrafında səfərbarlıya alınsın. Proqramın tərtibində təlimi rus dilində olan məktəblər üçün buraxılmış dərsliklər əsas hesab olunmuşdur.

– Professor, bu il Azərbaycan bölmələri üçün söhbət gedən fəndən - Azərbaycan dilindən qəbul proqramları hazırlanarkən bir çox problemlər, çətinliklər ortaya çıxdı. Bu problemlərin bir hissəsi hazırda qüvvədə olan alternativ dərsliklərdə bəzən eyni anlayışa fərqli yanışmalardan irəli gəldi? Sizdə necə, hansı çətinliklər qarşıya çıxdı?

– Dərslik tərtibində dil faktlarına obyektiv yanaşılarsa, müəlliflərin hamisi dilçilik məsələlərini lazımi səviyyədə bilsələr və nəhayət, proqrama

əsaslısalar, dərsliklər arasında elmi fikir fərqi olmaz. Metodikasında fərq ola bilər, tapşırıq mətnlərində fərq ola bilər. Ancaq, dediyiniz kimi, indiki dərsliklərdə müəyyən fərqlər var. Test üçün program tərtibində çalışılmalıdır ki, fikir ayrılığından yan keçilsin, əks halda abituriyent anlaşılmaz vəziyyətdə qalar. Qaldı ki, rus bölməsi üçün Azərbaycan dilindən program və testlərin tərtibina, burada fikir ayrılığına yol verilmir.

– Ayndır ki, ikinci dilin tədrisində onun praktik istiqaməti önə çəkiləmeli, daha çox buna xidmət edən mövzulara yer verilməlidir. Amma proqramda bir neçə sərf nəzəri mövzular da var. Məsələn, açıq və qapalı heçlər; nitq hissəsi anlayışı; əsas və köməkçi nitq hissələrini bir-birindən fərqləndirən xüsusiyyətlər və s.. Bunlar hansı məqsədlə proqrama daxil edilmişdir?

– Akif müəllim, Sizinlə razıyam ki, "Ikinci dilin tədrisində onun praktik istiqaməti önə çəkiləmeli, daha çox buna xidmət edən mövzulara yer verilməlidir". Ancaq "önə çəkiləmeli", "daha çox" ifadələri göstərir ki, proqramda nəzəri materiallara yer verilməsinə etiraz etmirsiniz. Onu da deyirsiniz ki, "proqramda bir neçə sərf nəzəri mövzulara...". Deməli, praktik cəhət önə çəkilibdir ki, nəzəri mövzu çox deyil, "bir neçə"dir. Bunlar da abituriyentin dil bilmək səviyyəsini meydana çıxarmaq məqsədi daşıyır.

Məktəbdə sağirdə bütün illər boyu mətn oxutdurmaq (şeir və ya nəsr) olmaz. Nitqin inkişafında bunların rolu əsasdır, ancaq ədəbi dili öyrənmək, ədəbi dildə nitqi inkişaf etdirmək, səhvəz və rəvan yazmaq, oxumaq və danışmaq üçün nəzəri məlumatlısız keçinmək mümkün deyil. Ikinci dilin tərtibində dünya praktikasında bunu sübut edən nümunələr çıxdır.

– Proqramın izahat hissəsində deyilir ki, qəbul imtahanları üçün test tapşırıqları proqramda nəzərdə tutulan fonetika, leksika və qrammatikaya dair mövzular əsasında tərtib edilmişdir. Ancaq proqramda adı çəkilən bölmələrdən əlavə, bəzi nitq etiketlərinin və sənəd formalarının da öyrədilməsi nəzərdə tutulmuşdur. Məsələn, nümunələrinə nitq etiketlərinə aid test də vardır. Bu, çox yaxşıdır. Mənə elə gəlir ki, Azərbaycan dilinin öyrədilməsi baxımından bir neçə mövzunu da geləcəkdə proqrama daxil etmək olar: Azərbaycan dilində işlənan sözlərin mənşəcə fərqləndirilməsi; Azərbaycan dilinin üslubiyyatına dair müəyyən nəzəri və praktik bilik və bacarıqların verilməsini nəzərdə tutan mövzular və s. Buna necə baxırsınız?

– Yaxşı.

– Hörmətli professor, bu gün Azərbaycan dilinin tətbiqi işi sizi qane edirmi?

– Ümumiyyətlə, respublikada Azərbaycan dövlət dilinin tətbiqi işi qaneedicidir. Rusilli məktəblərdə isə Azərbaycan dilinin tədrisini daha da yaxşılaşdırmaq arzu olunardı.

– Müsahibəyə görə sağlam olun.

DİLİMİZİN, ƏDƏBİYYATIMIZIN GÖZƏL BİLİCİSİ VƏ TƏBLİĞATÇISI

Pəşəsinə dərin məhəbbətlə sevən, ondan ayrılmağı xayalına gətirmeyən cəfakes müəllimlərimiz az deyil. Bakının Sabunçu rayonundakı 72 sayılı məktəb - liseyin Azərbaycan dil və ədəbiyyat müəllimi G.Veysəlov yaxından tanıdığımız belə müəllimlərdəndir. Ömrünün 30 ildən çoxunu dilimizin və ədəbiyyatımızın tədrisində, təbliğinə həst etmiş bu insani çoxları tanıır, haqqında ehtiramla danışır, hörmətini göstərlər. Təsadüfi deyil ki, zəhmətli yoğrulmuş ömür sahibi olan bu qabaqcıl müəllim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülmüşdür.



Gəncəvi müəllim 1953-cü ildə Azərbaycanın dilbər guşələrindən olan İsləmli rayonunda dünyaya göz açmışdır. Validəynləri ona ad qoyanda sanki göləcəkdə ədəbiyyatçı olacağını duymuşdular. Söhbət düşəndə Gəncəvi müəllim zarafatla deyir ki, mən elə anadangalma ədəbiyyatçıyam. O, orta məktəbi Bakıda bitirmişdir. Ədəbiyyatı, ana dilimizə sənsəz maraq onda hələ orta məktəb illərində - 226 sayılı məktəbdə oxuyarkən yaranmışdı. Həmin illəri xatırlayarkən, Gəncəvi müəllim ona dil-ədəbiyyatdan dərs demisi, tanınmış yəzici və jurnalist Oqtay Eldəgəzi minnətdarlıqla yad edir.

1972-ci ildə G.Veysəlov uğurla imtahan verərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Təhsil illərində fakültənin əlaçılıqlarından biri kimi tələbə elmi cəmiyyətində yaxından iştirak edir, elmi axşarlışlara marşığı ilə sevir, ictimai işlarda çalışır. Tələbəlik illərindən, müəllimlərindən söz düşəndə Gəncəvi müəllim deyir: "Filologiya fakültəsində oxuduğum illərdə respublikamızın gözəl ziyanlıları, görkəmlili alımları bize dərəcə deyirdilər. İşqli şaxsiyyətlər olan yəzici İsləmli Şıxlı, Asaf Qurbanov, M.Məmmədov, M.Həkimov, H.Balıyev kimi müəllimlərdən biz təkəcə elm yox, həm də ziyyətlilik, vətənpərvərlik, insanlıq dörsi almışq. Bu gün mən həyatda qazandığım uğurlara görə, müəllimlərimə borcluyam".

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən gənc müəllim təyinatla göndərildiyi İsləmli rayonunun ucqar dağ kəndlərindən birində - Xankənd 8 illik məktəbində işə başlayır. Təbiətən fəal, çalışqan, zəhmətkeş olan Gəncəvi qısa zamanda özünü bacarıqlı, konfranslarda məzmunkulu çıxışları ilə digərələr cəlb edir. Rayonun ictimai tədbirlərində, elmi-metodiki etimad göstərərək, Azərbaycan müəllimlərinin IV qurultayına nümayəndə seçilər. Öz

üzərində müntəzəm çalışan kənd müəllimi respublika səviyyəli pedaqoji mühəzirələrdə, elmi-metodik konfranslarda çıxışlar edir, "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında, "Azərbaycan müəllimi" qəzetində müxtəlif mövzularda məqalələr çap etdirir.

Daha sonra G.Veysəlov pedaqoji fəaliyyətini Bakı şəhərində davam etdirir; Sabunçu rayonundakı 128 sayılı məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışır.

1990-ci ildə Sabunçu rayonunun məktəbinin bazasında 72 sayılı yeni tipli məktəb-lisey təşkil olunur, Gəncəvi bacarıqlı müəllim kimi həmin məktəbə dəvət olunur. Məktəb-liseyin müəllimlərinə yaradılan yaradıcılıq şəraitində o, daha fəal çalışır. Təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi istiqamətində əməkdaşlıq pedaqogikasının tələblərinə uyğun fəaliyyət planı hazırlanır. V sinifdən başlayaraq dərs dediyi siniflərdə yeni is üsullarının tətbiqi əsasında dil-ədəbiyyat fanlarını tədris edir. Çəkilən zəhmət hadər getmir. Liseyin ilk məzunları 1997-ci ildə ali məktəblərə qəbul imtahanında iştirak edirlər. Taləbə Qəbulu üzrə Dövlət Komissiyası qəbulun statistik məlumatlarını açıqlayanda Gəncəvi müəllimin 7 ildə apardığı gərgin işin uğuru nəticəsi aydın oldu; liseyin məzunları Azərbaycan dili fənni üzrə respublikada ən yüksək nəticə göstərdilər. Bu uğur onun zəhmətli yoğrulmuş ömrünün ən unudulmaz sahifələrindən biri oldu.

Artıq 10 ilə yaxındır ki, həmin ənənə davam edir. Gəncəvi müəllim və onun həmkarlarının söyi nəticəsində məktəb-liseyin şagirdləri hər il qəbul imtahanlarında yüksək nəticələr göstərir, məktəblilər arasında öncül yerləri tuturlar.

Həmin uğuru ildən sonra Gəncəvi müəllimin fəaliyyətində yeni istiqamət yaranır. TQDK -nın nazidində fəaliyyət göstərən Azərbaycan dil və ədəbiyyat fanları üzrə seminarın fəal test metodikasının təkmilləşdirilməsində, testlərin hazırlanmasında yaxından iştirak edir, TQDK -nın nəşri olan "Abituriyent" jurnalında çıxış edir. Fənn müəllimləri və abituriyentlər onun dosent İ.Əhmədovla birgə yazdığı "Leksika bölməsini necə öyrənməli", "Köməkçi nitq hissələri bölməsinə dair bəzi tövsiyələr" adlı məqalələrini böyük maraqla qarşılıqlı və onlardan bəhərələnmişlər.

Gəncəvi müəllim pedaqoji mətbuatda müntəzəm çıxış edir. Onun "Bədii ədəbiyyat anlayışlarını şagirdlərə necə mənimləşdirəm", "Azərbaycan dili dərslərində alqoritmlarından istifadə imkanları", "V sinifdə ədəbiyyatın Azərbaycan dili ilə əlaqəli tədrisi təcrübəsindən", "Sənətkarların həyatını keçirək", "İbtidai siniflərdə fənlərərə əlaqəyə dair" və s. məqalələri dərc olunmuş və həmkarları tərəfindən maraqla qarşılıqlılaşdırılmışdır.

Gəncəvi müəllim sonatının vurğunu olan müəllimlərimizdəndir. Hələ gənclik illərindən ona müxtəlif sahələrdə iş təklif olunsa da, o, məktəbdən ayrılmayıq ağlına belə gətirməmişdir. "Məktəb mənim məbədğahum, müəllimlik alın yazımızdır" deyən Gəncəvi müəllimin bir çox şagirdləri onun yolu ilə getmiş, hazırda müxtəlif məktəblərdə dil-ədəbiyyat müəllimi kimi çalışmaqdadırlar. O, hər dəfə Xəyyam Nəbiyevin, Məftuna Abbasovanın, Nüshabə Əsgəndərovanın, Kənül Məmmədovanın və başqalarının uğurlarını görəndə sevinir, zəhmətinin boşa getmədiyinə əmin olur. O, öz pedaqoji fəaliyyətində həmişə Məhəmməd Peyğəmbərin "Siz, bilik öyrənən adamı da böyük sayın, uca tutun, bilik öyrətdiyiniz adamı da" fikrini əsas götürərək dərs dediyi şagirdləri, hər şəyden əvvəl, milli məfkuruluk vətəndaş kimi tərbiyə etməyi qarşısına məqsəd qoyur; galəcəyin vətəndaşlığında humanist keyfiyyətlər, insanlıq ləyaqəti aşılamağa çalışır.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov 2005-2006-ci dərs ilinin yekunlarına həsr olunmuş müşavirədə ilin ən yaxşı məktəblərindən 72 sayılı məktəb-liseyin, müəllimlərdən Gəncəvi Veysəlovin adını da qeyd etmişdir.

Ömrünün 54-cü baharını qarşılıqlılaşdırılan Gəncəvi müəllim həmişə yaradıcılıq axtarışında olan insanlardandır. Otuz il əvvəl sinif otağında hansı həvəslə, hansı ruhla daxil olurdusa, bu gün də həmin ruh onu tərk etməmişdir. Həmin həvəs müdrikliklə, həyat təcrübəsi ilə daha da six qovuşaraq ona ucalıq və şərəf götürmişdir.

Əziz AZƏRİ.

DÜŞÜNDÜRÜCÜ TAPŞIRIQLAR

Malik Baxış Babayev və Cəsür Qurbanovun birgə yazdıqları "Humanitar məntiq" adlı kitabdan seçmə üsulla təqdim etməyə başladığımız tapşırıqlardan orta ümumtəhsil məktəblərində həm təlim prosesində, həm də dil və ədəbiyyat üzrə dərsdənəkənər tədbirlərdə istifadə etmək olar. Nümunələrlə işin əsas məqsədi şagirdləri fəallasdırmaq, məntiqi düşünmə qabiliyyətini inkişaf etdirmək, onlarda dil və ədəbiyyatdan əlavə materialları öyrənməyə maraq tərbiya etməkdir. Müəllimlərə kömək məqsədilə tapşırıqların cavabları da təqdim edilir.

1. Nöqtələrin yerinə hansı hərfəri yazsaq, məşhur İtaliya yazıçısının əsərinin adı alınar?

...A.R.N

2. İsa Peyğəmbərin nənəsi

--	--	--

--	--	--	--	--	--

Tolstoyun əsərlərindən biri

3. Nöqtələrin yerini elə doldurmaq lazımdır ki, uyğunluq alınsın.

Xanəndənin



Kenqurunun ..



Katolik ..



4. Qədim Yəhudİ əfsanələrinin məşhur bir qəhrəmanı vardır. Onun adının birinci hecəsi Ə.Firdovsinin "Şahnamə" əsərinin qəhrəmanın babasının adıdır. İkinci hecəsi isə "başlanğıc" sözünün antonimidir. Yəhudİ əfsanəsinin qəhrəmanının adı nədir?

5. Boş xanalara iki hərf yazmaqla sözlər düzəldin.

la

6. "XVII əsrin Hafizi" – Saib Təbrizi
(Bertels)

"XX əsrin Homerii" - ...?
(Maksim Qorki)

Nöqtələrin yerinə kimin adı yazılmalıdır?

7. Nuh tufanı və Xaqani Şirvaninin əmisi Kəfiyyəddin Ömerin öldüyü gün. Bunları bir-birinə nə bağlayır?

8. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Məmməd Rahimin "Sevgilim" şeirində belə bir parça var:
"Qulac-qulac höรüklerin ilandır,
İncimərəm, sal boynuma dolandır".

Sizcə, höرükleri ilan olan əfsanəvi gözəlin adı nə olub?

9. Belə bir atalar sözü var: "Şitə əlac var, şora yox" – Bunun mənası nədir?

10. Şah İsmayıл Xətayi Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərini oxuya bilməmişdir. Nə üçün?

Tapşırıqların cavabları

1. Nöqtələrin yerinə ardıcıl olaraq D, E, K, A, M, E, N, O hərfərini yazmaqla italyan yazıçısı Bokaçonun "Dekameron" əsərinin adı alınar.

2. İsa peyğəmbərin nənəsi – Anna; Lev Tolstoyun əsərlərindən biri – "Anna Karenina".

3. Xanəndənin səsi, kenqurunun kisəsi, katolik kilsəsi.

4. "Şahnamə" əsərinin qəhrəmanı Rüstəmin babası Sam, "başlanğıc" sözünün antonimi "san".

5. Boş xanalarda tə, şə, la, ja, də yazmaqla yeni sözlər düzəltmək olar.

6. Süleyman Stalski.

7. Hər iki hadisə cümə günü baş verib.

8. Meduza.

9. Yemək shit olarsa, duz atib dada gətirmək olar, şor olarsa, su əlavə edilsə, dadını itirər.

10. Çünkü Şah İsmayıл "Leyli və Məcnun" əsərinin yazılmاسından 13 il əvvəl vəfat edib.

ƏDƏBİ ALƏMDƏ

Səməd Vurğunun ev-muzeyində tanınmış şair, tərcüməçi, füzulişunas alim, əməkdar incəsənət xadimi. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalinin 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri muzeyin direktoru, Səməd Vurğun Fondunun prezidenti Aybanız Vurğunqızı keçirilənmişdir. Azərbaycan Yaziçılar Birliyinin birinci katibi, xalq şairi Fikrat Qoca, professor Qəzenəfor Paşayev, AMEA-nın müxbir üzvi, Milli Məclisin Mədəniyyət məsələləri daimi Komissiyasının sadri Nizamü Cəfərov, xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Yaziçılar Birliyinin katibi, xalq yaziçisi Çingiz Abdullayev, professor Təhsin Mütallimov, AMEA-nın müxbir üzvi Tofiq Hacıyev, yaziçi Əlibala Hacizadə yubileyar haqqında öz ürək sözlərini söyləmisi, Təsəbbələrin ifasında Ayaz Vəfalinin şeirlərindən nümunələr səslənmüşdür. Yubileyar Səməd Vurğunun ev-muzeyinin kollektivinə, çıxış edənlərə və tədbirin iştirakçılara səmimi təşəkkürünü bildirmiş, vaxtılık həmin bu mənzili ziyarəti ilə yazdığı "Duz-cörək kimi..." və başqa şeirlərini oxumuşdur.

Azərbaycan Yaziçılar Birliyində ədəbi – ictimai fəaliyyətinə görə bir qrup xanım Beynəlxalq Rəsul Rza Fonduñun mükafatları təqdim olunmuşdur. Onlar xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım Məlikməmmədova, Əli Karimin ömrü-gün yoldaşı Elza Kərimova, Miniatur Kitab Muzeyinin direktoru Zərifə Saləhova, Milli Məclisin üzvü, yaziçi-publisist Elmira Axundova, Azərbaycan Yaziçılar Birliyi Həmkarlar Komitəsinin sadri, şairə Firdəs Məmmədli, Azərbaycan Yaziçi Qadınlar Cəmiyyətinin sadri Nüshə Məmmədlidirlər.

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda xalq şairi Fikrat Qocanın Qarabağda döyüşməs veteran qadınlarla görüşü keçirilmişdir.

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda "Poeziya günü" keçirilmişdir.

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda tanınmış dilçi və ədəbiyyatşunas alim, filologiya elmləri doktoru, professor Qəzenəfor Kazımovun anadan olmasının 70 illiyi ilə əlaqədar yubiley keçirilmişdir. Tədbirdə görkəmli elm xadimləri və sənət adamları çıxış edərək Qəzenəfor müəllim haqqında ürək sözlarını söyləmiş, böyük xidmətlərindən danışmış, təbriklərini yetirmişlər. Sonda yubileyar çıxış edərək minnətdarlığını bildirmiş, ona ünvanlanan sualları cavablandırılmışdır.

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda uşaqlar üçün qələmə aldığı əsərlərlə tanınan Gülgəz İbrahimovanın son vaxtlar nəşr olunmuş kitablarının müzakirəsi keçirilmişdir. Azərbaycan Yaziçılar Birliyinin katibi, xalq yaziçisi Çingiz Abdullayev tədbiri giriş sözü ilə açıq, uşaqlar üçün kitab yazmağın çox vacib, garəkli olduğunu, bu cür ədəbiyyatın gənc nəslin təlim-təbiyəsində müümən rol oynadığını demisi, Gülgəz İbrahimovanı təbrik etmiş, ona yaradıcılığında müvəffaqiyətlər arzulmuşdur. Tədbirdə çıxış edən İlyas Tapdıq, Zahid Xəlil, Qara Namazov, Qəşəm Nəcəfzadə, Əlibala Hacizadə və başqları uşaqların Gülgəz nənə kimi tanıdlıqları yaziçinin qələmə aldığı kitabların balaca oxucular üçün çox lazımlı olduğunu, onların təbiyəsində müümən rol oynadığını qeyd etmişlər.

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda "Hoydu, dəlilərim, hoydu" kitabının təqdimat mərasimi olmuşdur. Tədbiri açan şair Maarif Soltan təqdim olunan kitabın məziyətləri barədə səmimi sözlər deməyidir. Tədbirin aparcisi professor Məhərrəm Qasımlı "Hoydu, dəlilərim, hoydu" nun tərtibçisi şair İslam Sadığa və kitabın redaktoru Əli Rza Xələfliyə təşəkkürünü bildirərək vurğulamışdır ki, Azərbaycanın qəhrəmanlıq tarixində sazla qılınc həmişə qoşa dayanıb.

Sazla qılıncın birgə olduğu yerdə ilk önce Koroğlu anılıb. Bu obrazlar bir-birini çox gözək tamamlayırlar. Əməkdar elm xadimi Bəhlül Adulla da öz çıxışında bu yenilməz xalq qəhrəmanının nəsillərə aşıldığı yüksək mənəvi dəyərlərdən söz açmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu "Dədə Qorqud kitabı"nın 1300 illik yubileyinin ildönümü münasibətilə elmi və bədii hissədən ibarət tədbir keçirilmişdir. "Dədə Qorqud günü"na toplasın alımlardan K.Əliyev "Dədə Qorqud" eposunun poetikasında Bayandır xanın nəvəsi Uruz, Ə.Tanrıverdi "Dədə Qorqud kitabı"ndakı antropomik vahidlər assosiativ münasibatlar müstəvisində, Ü.Nəbiyeva "Dədə Qorqud kitabı"nda oğuz tayfi həyatının bircəyəşşəy prinsipləri", A.Hacıyev "Dədə Qorqud"un arxaik leksikasından bir yarpaq", Y.Qasızməzda "Qədim türk eposunda qəhrəmanlıq meyanı" ("Dədə Qorqud kitabı" və "Alparış" timsalında), X.Xəlil "Dədə Qorqud kitabı"nda oğuzların etnosial təbəqələrinin təsviri" mövzusunda maraqlı məruzələr etmişlər. Məruzələr atrafında çıxışlar olmuşdur. Folklor İnstitutu "Qorqudsunaşlıq" şöbəsinin müdürü, AMEA-nın müxbir üzvi, professor Tofiq Hacıyev "Dədə Qorqud" a hasr olmuş bu tədbirin əhəmiyyətindən, milli özündürkərə körpü salan abidəmizlə bağlı müxtəlif elmi baxışların önemindən danışmışdır. Elmi hissədən sonra aşıqların və "Irs" folklor ansamblının çıxışları olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli yaziçi, prezident təqaüdçüsü Əlibala Hacizadə ilə görüş keçirilmişdir. Görüşdə yaziçi haqqında çıxışlar olmuş, ürək sözleri deyilmişdir. Yaziçi yaradıcılıq planlarından danışmış, tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvanda görkəmli elm xadimi, böyük folklorşunas Məmmədhüseyn Təhmasibin anadan olmasının 100 illiyi münasibətilə elmi yığıncaq keçirilmişdir.

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda şair, əməkdar incəsənət xadimi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalinin anadan olmasının 70 illiyi münasibətilə yubiley keçirilmişdir. Tədbirdə şairin qələm dostları və oxucuları çıxış edərək təbriklərini yetirmiş, ona yeni yaradıcılıq uğurları arzulmuşlar.

Türk Dünyası yazarlar və sənətçilər Vəqfi Azərbaycanın xalq yaziçisi Elçini "Türk dünyasına idmət" mükafatı ilə təltif etmişdir.

Azərbaycan Yaziçılar Birliyində xalq şairi Məmməd Rahimin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir.

Azərbaycan Yaziçılar Birliyində şair, müəllim, ictimai xadim Abdulla Faruqun anadan olmasının 100 illiyi qeyd edilmişdir.

Azərbaycan Yaziçılar Birliyinin Natəvan klubunda filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin "Tüstü" kitabının təqdimat mərasimi olmuşdur.

Yaziçılar Birliyinin Natəvan klubunda yaziçi Məmməd Orucun 60 illiyi qeyd edilmişdir.

Natəvan klubunda "Çağdaş tənqid və ədəbi proses" mövzusunda tədbir düzənlənmişdir.

Rəşid Behbudov adına Mahnı Teatrında görkəmli şair Musa Yaqubun 70 illik yubileyi keçirilmişdir.

Azərbaycan Yaziçılar Birliyində Rəsul Rza mükafatlarının təqdimatı olmuşdur.

XARİCİ ÖLKƏLƏRDƏ

Özbək elm adamları şok iddiayla çıxış ediblər. Onlar yaşam müddətini uzadan dərman hazırladıqlarını bildiriblər. Özbəkistan Elmlər Akademiyasının açıqlamasına görə, tisbağı qanından hazırlanın xüsusi dərman ömrü uzadır.

"Tortezin" adlanan yeni dərman sayəsində insanın ən azı 100 il yaşayacağı bildirilir. "Həyat iksiri" kimi təqdim olunan bu dərmanın insanı radioaktiv şüalardan da qoruduğu deyilir.

Məlumat üçün bildirik ki, Orta Asiyada yaşayan tisbağaların radiaktiv şüalanmaya qarşı həddən artıq dözümlü olmaları ötən əsrin 70-ci illərində alimlər tərəfindən isbatlanıb. Daha sonralar isə mütəxəssislər bu canlıya əziyyət vermədən ondan qan alan cihaz keşf ediblər.

Yapon alimləri, Tokio Universitetinin mütəxəssisləri aydın məqsədi olan insanların daha sağlam və uzunmürlü həyat sürdüklərini iddia edirlər. 7 il ərzində 40-79 yaşı 43 min insan arasında aparılmış müşahidənin nəticələrini təhlil edən alimlər bu qonaqə gibilərlər.

Vaxtaşını keçirilən sorğu zamanı bu insanların təxminən üçdə ikisi həyatda aydın məqsədləri olduğunu və bunun uğrunda aktiv fəaliyyət göstərdiklərini, 5 faizi həyatda hədəflərinin olmadığını bildirmiş, qalanları isə suala cavab verməkdə çətinlik çəkdiklərini söyləmişlər.

Müşahidə dövründə bu insanların 3 mini müxtəlif xəstəliklərdən və özünaqəsd nəticəsində dünyasını dəyişib. Məlum olub ki, dünyasını dəyişənlər arasında həyatda məqsədsiz yaşamların sayı 1,5 - 2 dəfə çoxdur.

Hollanda psixoloqu, professor Van der Hoven qeyri-adı bir keşf etdiyini bildirmiştir. O, müqəddəs Qurani oxumağın və "Allah" adını tez-tez çəkməyin insan sağlamlığına müsbət təsirini təcrübə yolla sübuta yetirmişdir.

Tədqiqatda on təcəbbülü fakt odu ki, Van der Hoven müsəlman deyildir. Professor öz keşfini üç il ərzində bir çox xəstələr üzərində apardığı dərin tədqiqatlarla təsdiqləyir. Onların bazılısı müsəlman deyildi, çoxu isə ərəbcə bir kəlmə də bilmirdi. Xəstələrin hamisə "Allah" sözünü düzgün tələffüz etməyi öyrətmışlər. Nəticələr xüsusiət ruh düssənliliyinə maruz qalan, ümidişizliyə qəpilən və psixoloji gərginlikdən əziyyət çəkən insanlarda son darəcə heyrətləndirici olmuşdur.

Psixoloq deyir: "Qurani ərəbcə oxuya bilən və bu müqəddəs kitaba daim müraciət edən müsəlmanlar psixoloji xəstəliklərdən müdafiə olunmuşlar".

Vaşington Universitetinin bir qrup alimi seysmik zond üsulu ilə əldə olunmuş məlumatın kompleks analizini aparıb. Professor Sent - Luis Mayklın rəhbərliyi altında aparılan tədqiqatın nəticələri bu vaxt qədər Yerin quruluşu haqqında dərsliklərdə belə yer almış bilgili kökündən dəyişəcək gücündədir.

Alimlərin bildirdiyinə görə, Yerin mantıyasında, Avrasiya qitəsinin Şərqi hissəsində, sahədən min kilometr dərinlikdə nəhəng su anbarı - yeraltı okean mövcuddur.

Seysmik dalğaların Yerin təkindəki səxurların sıxlığına mütənasib qaydada sürətini dəyişməsi əsasında irali sürürlən bu elmi iddianın təsdiqi təkrar tədqiqatların aparılmasını tələb edir. Hər hansı elmi keşfin təsdiqi metodologiyasında şərt olan bu prosedurdan sonra bu maniyada yeraltı okeanın varlığı sübut edilərsə, elm bir daha baxışlarını dəyişmək məcburiyyətində qalacaq.

- 76 -

...
Televizora çox baxmağın usaq orqanızın indiyədək deyiləndən daha çox ziyanı varmış. Bu qonaqə Ingiltərədə aparılan son tədqiqat nəticəsində gölinib.

Arasdırma mülliifləri iddia edirlər ki, televizora çox baxmaq görmə qabiliyyətini zəifləndir, piylənməyə, vaxtından qabaq cinsi yetkinliyə və psixi tacridolmaya gətirir.

Televizora aludoçilik orqanızında melotonin hormonunun ifrazına mane olur ki, bu da immun sistemini mənfi təsir göstərir.
Alimlərin fikrincə, televizora çox baxmaq həmçinin uşaqlarda yuxu pozuntuları yaradır.

Elm adamları daha bir qorxulu açıqlama yayıblar. Belə ki, dövlətlərarası iqlim təşkilatının raporunda buzların əriməsimi önləməyin mümkün olmayacağı bildirilib. Buz qatlaların əriməsi isə dünyada sulanın səviyyəsinin 4-6 metr qalxmasına səbəb olacaq.

Hollanda, London, Nyu-York və Tokio suyun altında qalacaq. Ingiltərənin "The Guardian" qəzeti elm adamlarının bu açıqlamasını manşetə çıxararaq onların "buz tabəqələrinin əriməsinin qarşısını almaq üçün gecikə bilərik" xəbərdarlılığını yer verib.

Mütəxəssislər Qrenlandiya və Antraktidə apardıqları araşdırmadan sonra bu ərazilərdəki buzların yarıbayıri əriyəcəyi qonaqətini göliblər.

NASA Ayda məskunlaşma prosesində həyata keçirilməsi mümkün ideyaların siyahısını açıqlayıb. Siyahıda 1100 təklif arasından seçilmiş 181 ideya yer alıb. Təkliflər 13 ölkənin kosmik agentlikləri, sənaye və elm nümayəndələri tərəfindən irəli sürürlər. Ayda reallaşdırılması irali sürürlən ideyalar spektri geniş və fantastik qəbildəndir. Bunların sırasında Yerin təbii peykində kosmik elmi - tədqiqat avadanlıqlarının, sənaye müəssisələrinin, eləcə də Günsə elektrik stansiyalarının quraşdırılması layihələri ilə yanaşı, orada Yer arxivini yaradılması ideyası da mövcuddur.

Oksford Universitetinin alimləri aspirinin daha bir xeyirli tərəfini ortaya çıxarıblar. İngilis elm adamları araştırma apararaq, uzun müddət aspirindən istifadə edənlərin bağırsaq xərçənginə tutulma riskinin 74 faiz az olduğunu müəyyən ediblər.

Tədqiqatçılar öyrənilər ki, mədə xəstəlikləri, mədə qanaxması kimi əks-təsirlər səbabından bağırsaq xərçənginə tutulma riski yüksək olan insanlara aspirindən istifadə tövsiyə edilsə bilsər.

- 1970-80-ci ildən başlanılan tədqiqat 7500 nəfər üzərində aparılıb.

Tədqiqatda iştirakçılar gündə 300, 500 və 1200 milliqramlıq dozalarla aspirin verilib. Iştirakçılar 5 və 7 il müddətində aspirindən istifadə ediblər. Onların sağlıq durumuna 20 il müddətində nəzarət edilib.


Britaniya həkimləri valideynlərə öz uşaqlarına bəzi əlavə maddələrə malik ərzaq məhsullarını verməkdən çəkinməyi tövsiyə ediblər.

Ekspertlər sünü rənglərə boyanmış bir çox ərzaq məhsulunun uşaqların davranışına mənfi təsir etdiyini müəyyənləşdirdilər.

Bundan əvvəlki bir araşdırmadada qida əlavələrinin uşaqlarda hiperaktivliyə səbəb olduğu üzə çıxarılmışdı.

Sınaqlar 3 və 8-9 yaşlı uşaqlar üzərində aparılıb. Onlara gün ərzində normada qəbul etdikləri sünü rəngli ərzaqlar verilib. Nəticədə uşaqların davranışında açıq-aydın dəyişiklik görünüb. Alimlər bildiriblər ki, bu uşaqlar digərlərinə nisbətən daha nadincə və davakardırlar. Onların diqqəti cəmləmək qabiliyyəti də xeyli pislaşır.

- 77 -



YENİ NƏŞRLƏR

Müstaqil Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi həyatında yaxından iştirak edən qadınlarımızın sırasında istedadlı yazıçı və ictimai xadim, Milli Məclisin deputatı Elmira Axundova layiqli yer tutur. O, Azərbaycanın müasir tarixinin ədəbiyyatda eks etdirilməsi sahəsində səmərəli fəaliyyət göstərir, son illər siyasi detektiv janrında əsərlər yazar. Bu silsilədən olan "Şuşə sarayı" kitabı müəllifin bədii və publisistik istedadının yeni cəhətlərini üzə çıxarıır. Həmin kitab Azərbaycan və rus dillərində "Azərbaycan" nəşriyyatı tərəfindən yenice çapdan buraxılmışdır.

Bu kitab ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyətə qaytmasına ilə bağlı çox ciddi məqamları, detalları oxuculara çatdırır.

• • •

"Xəzər" nəşriyyatı keçən il filologiya elmləri doktoru, professor İsmayılov Məmmədovun "Azərbaycan dilinin semantikası" kitabını dilçilərə təqdim etmişdir. Kitab Azərbaycan dilində leksik mənənnin mahiyyəti, tipologiyası, müxtalif fəaliyyət sahələri ilə linquistik semantikanın bağılılığı, kontekstle leksem arasında münasibətlər, leksik-semantik sistemdəki hadisələrin idarə olunmasına və təzahüründə dil-nitq əlaqları, dil işarəsinin virtuallığı və aktuallığı kimi massalələrin təhlilinə həsr edilmişdir. Problemin şərhində əsas süyənəcək Azərbaycan dili faktları olsa da, ümumi nəzəri əhəmiyyət daşıya biləcək universal səciyyəli bir çox hadisələr barədə də fikirlər söylənilmişdir.

• • •

"Əlfieluv" nəşriyyatı bu il görkəmli alim, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazimovun "Mərhələli tərbiyə nəzəriyyəsi" əsərini çapdan buraxmışdır. Kitab müəllimlər, aspirantlar, dissertantlar, tələbələr, magistrler, ümumiyyətlə, tərbiyə işi ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuşdur.

Əsərdə ilk dəfə olaraq tərbiyənin mərhələlər üzrə aparılmasının zəruriliyi əsaslandırılmışsa, mərhələli tərbiyə nəzəriyyəsinin mahiyyəti zəngin dəlillərlə, faktlarla aydınlaşdırılır. Kitabdan həm praktik tərbiyəçilər, həm də tərbiyə nəzəriyyəsi üzrə tədqiqat aparan elm adamlar faydalana bilərlər.

• • •

"Mütərcim" nəşriyyatı ötən il Aydın Paşayev və Esmira Cəfərovanın birgə yazdıqları "Azərbaycan dili və ədəbiyyat dərslərində interaktiv təlim metodlarının tətbiqi imkanları" adlı metodik vəsaitlərinin çapdan buraxılmışdır. Orada fəal təlim metodlarının nəzəri məsələləri nümunələr əsasında izah edilir, interaktiv metodların tətbiqi və müsbət nəticələri haqqında ətraflı məlumat verilir və fəal təlim metodlarının tətbiq edildiyi dörsələrə aid icmal nümunələri təqdim olunur. Interaktiv təlim metodları ilə işləmək istəyən müəllimlər ondan faydalana bilərlər.

• • •

"Mütərcim" nəşriyyatı ötən il Aydın Paşayev və Esmira Cəfərovanın "Bədii üslubda obrazlılığın ifadə imkanları" adlı metodik vəsaitini də oxucuların ixtiyarına vermişdir. Vəsaitdə bədii üslubda fonetik, leksik və grammatik səviyyələrdə obrazlılıq və emosionallıq yaradılmasının ifadə imkanları haqqında şagirdlərin ümumi bilik səviyyəsinə uyğun məlumat verilir. Azərbaycan dilçiliyində ilk dəfə olaraq həm ümumi, həm də xüsusi sözlərdən zəngin nümunələr göstərilir. Kitab ümumtəhsil məktəblərinin və liseylərin



Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün nəzərdə tutulsa da, ondan XI sinif şagirdləri, ali məktəblərin filologiya fakultələrinin tələbləri, metodist müəllim və tədqiqatçılar da istifadə edə bilərlər.

• • •

"Ozan" nəşriyyatı ötən il filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin "Azərbaycanlılıq" adlı çox dəyərlı bir kitabı ilə oxucular sevindirmişdir. Xatırladaq ki, müəllif azərbaycanlılığın artırılması ilə uzun illərdir məşğul olur və bu mövzuda onun çoxlu məqaləsi və "Azərbaycan ideologiyası" adlı sanalı kitabı da işiç üüz görmüşdür. Yeni kitabını onun bu tədqiq sahəsində daha böyük uğur hesab etmək olar.

"Azərbaycanlılıq" hər bir azərbaycanının stoliştü vəsaitinə çevriləlidir. Çünkü orada tərrixim, vətənçilik, Azərbaycan torpağında yaşayan millətlərin birləş, xalqçılıq ənənləri elmi-publisistik bir dildə qələmə alınmışdır və oxucuda torpağa, yurda, dövlətçiliyə sədaqət, məhəbbət hissini formalaşdırmaq gücünə malikdir.

• • •

Bu yaxınlarda "Əbilov, Zeynalov və oğulları" nəşriyyatı tanınmış şair Ağacəfər Həsənlinin daha bir şeirlər kitabını oxucuların istifadəsinə vermişdir. "Yağmur əlibası" adlanan kitabda şairin yeni şeirləri və poemaları toplanmışdır. Həmişə olduğu kimi, bu kitab da samimi, lirik nümunələr, şairin fəlsəfi dünyasını əks etdirən maraqlı şeirlərə zəngindir. Kitabda verilmiş şeir və poemalar ilk dəfə çap olunur.

• • •

Məlikbaxış Babayevla Casur Qurbanovun müəllifi olduğu "Humanitar məntiq" kitab (2006-cı ildə "OKST Ofset" Nəşriyyat-Poliqrafiya Şirkətində çap olunub) geniş oxucu kütłesi üçün nəzərdə tutulub. Həyatımızın rəngarəng situasiyaları ilə bağlı hadisələrin məntiqi yozumu əsərin əsasını təşkil edir. Burada müxtalif fənlərlə, o cümlədən Azərbaycan dili və ədəbiyyatla bağlı maraqlı materiallər vardır. Məntiqi mühakimələrlə həlli nəzərdə tutulan tapşınqların cavabları kitabın sonunda verilir.

• • •

"Borçah" nəşriyyatı Lalə Baharlıın "İngilis dilində danışmağı öyrənək" adlı metodik kitabını yenice çapdan buraxmışdır. Geniş oxucu kütłesi üçün nəzərdə tutulan bu kitab ingilis dilini qısa müddədə, ən sadə yolla öyrənmək işinə xidmət edir. O, "Azərbaycan müəllimi" qəzetində hissə-hissə dərc olunaraq təcrübədə sınaqdan keçirilmiş və müsbət nəticələr vermişdir. Bu metodik vəsaitdən şagirdlər və tələbələr xüsusilə faydalana bilərlər. Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və pedaqoji elmlər namizədi, dosent Oqtay Abbasovdur.

• • •

Doğrudan da, "xalq şairi Qabil birca misra da yazmasayı, "Nəsimi" poeması və "Səf düşəndə yerimiz" şeiri ilə nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Şərq poeziyاسında əbədi qalacaqdır". Bu misralar Qabilin "Şirvannəş" tərəfindən çap olunmuş "Ömrün gecə qatarı" kitabından götürülmüşdür. Həmin kitabda onun son illər yazdığı şeirlər, habelə Səməd Vurğun, Büyükağa Qasimzadə, Qəşəm İsbəyli, Hüseynbala Mirələmov barədə qeydləri həyatının müxtəlif anılarını tarixləşdirən fotoskillər verilmişdir. Kitaba nəşriyyatın direktoru Qəşəm İsbəyli çoxdan tanıldığı və ənsiyyətdə olduğu bu insan barədə maraqlı ön söz yazmışdır.



BAŞ REDAKTOR:
Məhəmməd BAHARLI

MƏSUL KATİB:
Vaqif ALKƏRƏMOV

ŞÖBƏ REDAKTORLARI:
Oqtay ABBASOV
Soltan HÜSEYNOĞLU

REDAKSİYA HEYƏTİ:
ANAR
Ağamusa AXUNDOV
Ənvər ABBASOV
Nizami CƏFƏROV
Nurlana ƏLİYEVA
Qənirə ƏMİRCAHOVA
Tofiq HACIYEV
İsa HƏBİBBƏYLİ
Nizami XUDİYEV
Qəzənfər KAZIMOV
Əsgər QULİYEV
Şəmistan MİKAYILOV
Bəkir NƏBİYEV
Yusif SEYİDOV

ÜNVANIMIZ:
Bakı-10, Dilarə Əliyeva küçəsi, 227, 6-cı mərtəbə, otaq 608.
Telefonlar: 498-55-33; 493-06-09

Kağız formatı 60x84 1/8. Uçot nəşr vərəqi 5.
Şərti çap vərəqi 6,3. Tiraj 800.

**Jurnal Azərbaycan Respublikası Mətbuat və İformasiya
Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi 191.
Lisenziya V 236.**

**Jurnalda dərc olunan məqalələr Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyasında nəzərə alınır.**

**Jurnal ildə 4 dəfə çıxır. O, redaksiyanın kompüterində yığılır, «RDS»
mətbəəsində çap olunur. Çapa imzalanıb: 12.06.2007.
Jurnalın abunə mətbuat yayımı şöbələrində aparılır. Bir nömrənin abunə
qiyməti 2 manatdır.**

INDEKS 1012

